

H.S. Bağırov, V.M.Babazadə, Ə.F.Kərimov

**İLK AZƏRBAYCAN - ANTARKTİDA
EKSPEDİSİYASI
CƏNUB QÜTBÜNƏ XİZƏK YÜRÜŞÜ**

III Kitab

**Hondvananın
donmuş parçası**

(Antarktidada geoloji tədqiqatlar istiqamətində bir töhfə)

BAKİ - 2009

g1(99)
+ B16

Baş redaktor: *Əli Həsənov*
Redaktor: *Sevda Mikayılgızı*

Elmi redaktor: *professor Musa Məmmədov*

Resenzentlər:

Ümumi geologiya kafedrası (Bakı Dövlət Universiteti)
Fiziki coğrafiya kafedrası (Bakı Dövlət Universiteti)

Bağırıov H.S., Babazadə V.M., Kərimov Ə.F.
İlk Azərbaycan-Antarktida Ekspedisiyası. Cənub Qütbünə xizək yürüşü. III kitab. **Hondvananın donmuş parçası.**
Bakı, 2009, "Ziya" 244 səh.

Azərbaycanın tarixində ilk dəfə həyata keçirilmiş tarixi hadisədən, Azərbaycan-Antarktida Ekspedisiyasından bəhs edən bu kitabda ekspedisiyanın Cənub qıtəsində apardığı tədqiqatların nəticələri, qıtənin geoloji quruluşu və maqmatizmi haqqında ətraflı məlumat verilir, Antarktidanın mineral-xammal resursları, onların istismar perspektivləri və ortaya çıxan ekoloji problemlər araşdırılır.

Kitab mütəxəssislər, ali məktəblərin geologiya, coğrafiya və ekologiya fakültələrinin bakalavrları, magistrleri, aspirantları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-448-93-1

243043

Ön söz

2008-ci ilin dekabr ayının 24-də ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan-Antarktida ekspedisiyası Cənub Qütbünə yola düşdü. Qarşıya çıxan bütün çətinlikləri uğurla dəf edən ekspedisiya Azərbaycan Respublikasının milli bayrağını, Ulu Öndər Heydər Əliyevin və Respublika Prezidenti cənab İlham Əliyevin bərleyeflərini 2009-cu ilin yanvarın 11-də Qərbi Antarktidanın Vinson dağ silsiləsinin ən uca zirvəsində (5140 m), yanvarın 25-də isə Cənub Qütbündə ucaldı.

Ekspedisiya Antarktidada olduğu müddətdə 500-dən artıq meteoroloji müşahidələr apardı, xeyli miqdarda süxur və mineral nümunələri topladı. Toplanılmış faktiki materialın rəngarəngliyi, habelə kameral və ən yeni növ analizlərin tətbiq edildiyi laboratoriya tədqiqatlarının nəticəsində əldə edilən məlumatlar Cənub Qitəsinin geoloji quruluşu, tektonikası və maqmatizmi haqda çox məraqlı fikirlərin söylənilməsinə imkan verdi.

Cənub Qitəsinin, xüsusən də Qərbi Antarktidanın bir çox cəhətdən (geoloji-tektonik quruluş, maqmatizm və s.) digər kontinentlərə – Cənubi Amerikaya, Afrikaya, Avstraliyaya oxşarlığı müəyyən edildi. Bu, Yer elmlərində çoxdan təsdiqini tapmış Pangeya fövqəlqitəsinin vaxtı ilə mövcud olması fikrini bir daha gündəmə çıxardı. Bilavasitə bu səbəbdən, Antarktida kontekstində bu məsələyə yenidən baxılma zərurəti yarandı. Bunu nəzərə alan müəlliflər kitabın birinci fəslində son elmi nailiyyətlərə istinad etməklə, Yerin əmələgəlməsi, onun daxili quruluşu, inkişafı, mantiya, okean və qitə qabığı, onların mənşəyi, tektonik plitələri hərəkət

etdirən qüvvə, qütblərin dreyfi və paleomaqnit qütblərin dolaşma əyriləri, yer qabığının istiqamətlənmış inkişaf tarixi və bu kimi məsələlərə yenidən baxmağı lazımlı bil-dilər.

Məlum olduğu kimi, Antarktida bu gün də statusu tam müəyyən edilməmiş ərazi hesab olunur. Müəlliflər bu məsələyə də diqqətlə yanaşmış və bunu beynəlxalq hüquqi normalara istinad edərək aşadırmışlar.

Oxoculara təqdim olunan bu kitabda Cənub Qıtəsi haqqında, onun kəşfindən başlamış geoloji-tektonik quru-luşuna qədər geniş məlumat verilmiş, Cənub yarımkürə-sində Antarktidanın tutduğu mövqə təhlil edilmişdir.

Kitabın son fəslində Antarktidanın mineral-xammal resursları, onların istismar perspektivləri və ortaya çı-xan ekoloji problemlər aşadırmışdır.

Antarktidadan gətirilən səxur və mineral kolleksi-yasının ən səciyyəviləri seçilmiş, onların vizual və mikroskopik təsvirləri kitabın sonluğunda «Əlavə» bölmə-sində verilmişdir.

Azərbaycan-Antarktida ekspedisiyasının apardığı iş-lərin tərkib hissəsi olan bu kitab xeyli dərəcədə yeni materiallarla zəngin olduğundan, külli miqdarda xarici ədəbiyyatdan istifadə edildiyindən, müəlliflərin fikrin-cə, heç şübhəsiz, oxocular üçün maraq doğuracaqdır.

Yeri gəlmışkən, Antarktidada ABŞ-in elmi bazasında Azərbaycan ekspedisiya qrupunun islam və türk ölkələrin-dən Cənub Qütbünə gəlmiş ilk ekspedisiya olduğunu bildirmişlər.

*Əməkdar elm xadimi, professor
Müseyib Müseyibov*

I FƏSİL. YERİN ƏMƏLƏ GƏLMƏSİ, DAXİLİ QURULUŞU VƏ İNKİŞAFI

1.1. Mantiya və okean qabığı

Mantiya yer səthinə konsentrik yerləşən üç seysmik hissədən ibarətdir: *yuxarı mantiya*, *keçid zonası* (anomal sürət qradiyentləri ilə) və *aşağı mantiya*. Yuxarı 400 km-lük mantiya çox aşağı sıxlıq qradiyentləri ilə fərqlənir; keçid zonasına (400-1050 km) gəldikdə, burada sıxlığın kəskin şəkildə artlığı sahələr vardır; 1050 km-dən dərinlikdə aşağı sıxlıq qradiyentli böyük bir zona yerləşir. Bu zona nüvənin sərhədinə qədər (2885 km dərinlikdə) nüfuz edir. Güman edilir ki, mantianın oturacaq hissəsində daha bir keçid zonası mövcuddur.

Sıxlıqdan fərqli olaraq, mantianın mineral və kim-yəvi tərkibi haqqında məlumat xeyli azdır; bununla belə, fiziki və meteoritlər haqqında əldə edilən məlumatlara, habelə, geoloji materiallara istinad edərək bəzi nəticələr çıxarmaq olar.

Fiziki məlumatlar. Dərinlikdə hansı tip səxurların mövcud olmasını təyin etmək üçün istifadə edilir. Bu zaman sıxlıqdan başqa, onunla üzvi şəkildə bağlı olan digər bir parametr – *litostatik təzyiq* (yuxarıda yatan səxurların çəkisinin əmələ gətirdiyi təzyiq) də nəzərə alınmalıdır. Ərimə və konveksiya ilə bağlı fikir yürütmək üçün temperatur faktoru çox vacibdir. Mantiyadaxili temperatur və təzyiq, daha doğrusu, onlarla bağlı olan sıxlıq məlumdursa, mantiya səxurlarından götürülmüş nümunələrin fiziki xüsusiyyətlərini öyrənməklə bu səxurların mantiyaya nə də-

rəcədə uyğun olması haqqında mülahizə yürütmək olar.

Meteoritlərdən əldə edilmiş məlumatlar maddənin güman olunan tərkibi haqda fikri dəqiqləşdirməyə imkan verir. Yerin xondrit modelinə uyğun olaraq Yerin ilk öncüл mantiyasını xondritlərin silikat fazalarına oxşatmaq olar. Bu nəzəriyyə, elementlərin elektron xüsusiyyətlərinə görə paylanması nəzəriyyəsi ilə birlikdə süxurların ümumi tərkibinə və dərinliyə getdikcə bu tərkibin dəyişmə xüsusiyyətinə əlavə məhdudiyyətlər qoyur.

Geoloji materiallar. Mantiyaya aid olan geoloji məlumat çox vacib mənbə hesab edilir. Yer səthində aşkar edilən mantiya süxurlarından başlıcaları vulkanik bazaltlar və onlarda saxlanılan daxilolmalardır (yəqin ki, mantiya materialının ksenolitləri, qırıntıları). Mantyanın güman edilən tərkibi ilə ərimə məhsulları (bazaltlar və b.) arasında əlaqə eksperimental petrologiyanın müxtəlif üsulları vasitəsilə müəyyən edilir ki, bunun da nəticəsində mantyanın 600 km-liк yuxarı qatında mövcud olan temperatur və təzyiqi bərpa etmək olur. Vulkan püskürmələri ilə nəticələnən zəlzələlərə istinadən demək olar ki, bazaltların mənbəyi bu dərinliyə uyğun gəlir [43].

Mantya dərinliklərinə nüfuz edən kimberlit boruları, habelə, istər okean qabığı, istərsə də yuxarı mantya süxurlarını yerləşdirən və üstəgəlmə tektonikası nəticəsində yer səthinə çıxarılan ofiolitlər də geoloji məlumat kimi böyük maraq doğururlar. Ofiolitlər o dərəcədə böyük əhəmiyyət kəsb edirlər ki, mantyanın tərkibini okean qabığından ayrılıqda öyrənmək mümkünüsüz sayılır.

Yuxarı mantya: eklogit və ya peridotit? Mantyanın tərkibini öyrənməkdən öncə bir suala cavab vermək la-

zümdür: okean qabığını təşkil edən və quruda həddən artıq geniş yayılmış bazalt sükurları hansı maddədən əmələ gəlmışdır? Belə istinad maddəsinin axtarışı iki tip sükur - peridotitlərlə eklogitlər arasında seçimə imkan verir.

Peridotit – geniş mənada böyük bir qrup ultraəsasi sükurların umumiləşdirilmiş adı olub, tərkibi 80% olivindən və 20% piroksendən ibarətdir. Peridotitlər tektonik linzalar şəklində cavan qırışılıq qurşaqlarında, okean adalarında (əsas etibarı ilə bazatlarda daxilolmalar şəklində), qədim qıtə vilayətlərinin (Cənubi Afrika, Qərbi Avstraliya) almazdaşıyan kimberlit borularında rast gəlinir. Kimberlit boruları qranat daxilolmaları ilə zəngin olan peridotit, müəyyən miqdardır eklogit və almaz (çox zaman) saxlayır; bütün bunlar əsas etibarı ilə mika minerallarından ibarət olan incədənəvər sementdə yerləşmişlər.

Eklogit – yüksək təzyiq və aşağı temperaturlarda əmələ gələn metamorfik sükurdur. Kimyəvi tərkibinə görə bazatlara yaxındır. Mineraloji cəhətdən eklogitlər təxminən bərabər miqdarda giltorpaqlı (başqa sözlə, alüminiumla zənginləşmiş) piroksen və qranat saxlayır. Eklogitlər də (peridotitlər kimi) cavan dağ qurşaqlarında (məsələn, Alplarda, Himalayda və b.) rast gəlinir və metamorfizləşmiş bazalt hesab edilirlər:

plaqioklazlı çöl şpatı + piroksen + olivin → *bazalt*

qranat + giltorpaqlı piroksen + *kvars* → *eklogit*

Eklogitlə peridotit arasında başlıca fərq ondan ibarətdir ki, eklogit daha çox qranat saxlayır, peridotitdə isə olivin üstünlük təşkil edir; bundan başqa, eklogitdə piroksen çoxdur və o, silisiumla daha zəngindir.

Hər iki halda qabıqla mantiya arasındaki sərhəddin

təbiətini, başqa sözlə, Moxoroviç («M») sərhəddini nəzərdən keçirmək maraqlıdır. Bu sərhəddən yuxarıda okean qabığı bazalt tərkiblidir, qitə qabığı isə kimyəvi və mineraloji tərkibinə görə okean qabığından kəskin surətdə fərqlənir (qitə qabığında tonalitlər və qranulitlər üstündür). Əgər yuxarı mantiya eklogit tərkiblidirsə, o zaman «M» okean sərhədi eyni tərkibli bazaltların aşağı temperaturdan yuxarı temperaturlu formaya faza keçidini təmsil edəcəkdir. Yuxarı mantiyanın peridotitlərinə gəldikdə, burada «M» okean sərhəddi tərkibin dəyişməsini əks etdirir: bazalt tərkibli əsas qabiqdan ultraəsasi tərkibli yuxarı mantiya peridotitlərinə doğru. Hər iki halda «M» qitə sərhəddi tərkibin dəyişməsini əks etdirməlidir.

Bazalt-eklogit faza keçidinə dair eksperimental məlumatlar bu sərhəddi inamlı keçirməyə imkan vermir, lakin dərinlikdə temperatur nə qədər çox olarsa faza keçidi də bir o qədər dərindən keçirilə bilər. Bu səbəbdən, yüksək geotermik qradiyentə malik olan rayonlarda qitələrdəki aşağı qradiyentli rayonlarla müqayisədə eklogitli yuxarı mantiyada «M» sərhəddi daha dərində olmalıdır. Geotermik qradiyentlə «M» seysmik bölgüsünün dərinliyi arasında heç bir korrelyasiya əlaqəsi müşahidə olunmur. Digər tərəfdən, eklogitin əmələ gəlməsi üçün «M» okean sərhəddində tələb olunanandan daha artıq yüksək təzyiq lazımdır. Nəhayət, eklogit modelini qəbul etmək üçün eklogitin bütünlüklə 100% əriməsini qəbul etmək lazımdır ki, ərinti kimyəvi tərkibinə görə bazalt maqmasına uyğun gəlsin. Bu halda tam ərimiş qat S-dalğalarını büsbütün keçirməli idi, gerçəkdə isə bu baş vermir. S-dalğalarının müşahidə edilən zəif keçməsi az miqdarda natamam

əriməni (bir neçə faiz) göstərir. Bu, peridotit modelinin mümkün olmasını göstərir.


Beləliklə, eklogitin tərkibcə bazalta yaxın olmasına baxmayaraq bu heç də o demək deyildir ki, eklogit bazalt üçün istinad materialı olmuşdur. Əksinə, bu tamamilə belə bir halın mümkünlüyünü istisna edir.

1.1.1. *Yuxarı mantiya və okean litosferi.* Mantiya haqqında əldə etdiyimiz kifayət dərəcədə böyük məlumat plitələr tektonikası nəzəriyyəsinin meydana gəlməsi ilə bağlıdır. Məlum olmuşdur ki, okean dibi bir yerdə dayanmır. O, mantiyadan əmələ gəlir və müəyyən müddətdən (100 mln. il) sonra yenidən ona qayıdır. Belə təsəvvürdən müxtəlif nəticələr çıxarmaq olar. Konkret olaraq, okean plitəsinin hansısa hissəsi okeanın qapanmasının son mərhələlərində yaxınlaşma zonalarında (subduksiya) dağılmaqdan (destruksiya) xilas olaraq biri-birilə toqquşan qitələrdən birinin qıraqında (forland) sürüklənib-gətirilir (obduksiyaya məruz qalır) və səciyyəvi ofiolit assosiasiyasını əmələ gətirir. Geoloji kəsilişlərdə ofiolit komplekslərinin çox sayılı nümunələri aşkar edilmişdir. Onlardan ən səciyyəvisi Kiprdəki Troodos massivindədir. Güman edilir ki, Troodos ofiolitlərinin obduksiyası Tetis okeanının (qədim Aralıq dənizi) qapanması nəticəsində üçüncü dövrdə, Kiprin Afrika qitəsi forlandı altına itələnməsi isə miosendə baş vermişdir.

Ofiolitlərin öyrənilməsi o səbəbdən vacibdir ki, okean qabığının və yuxarı mantianın ayrı-ayrı qatlarının petrologiyası okean vilayətlərinə xas olan bu qatların daha ümumi seysmik xüsusiyyətləri ilə müqayisə edilə bilər. Əlbəttə, qitələrdəki ofiolit assosiasiyasının varlığı

onu göstərir ki, bu səxurlar okean qabığının tipik nümayəndələri deyildilər. Çünkü:

1. Ofiolit kompleksləri okean qabığı ilə müqayisədə xeyli nazikdirlər: ofiolitlərdə okean qabığına aid edilə bilən və onun mantiyasını döşəyən materialın qalınlığı 2-4 km olduğu halda, Dünya okeanının əksər rayonlarında qabığın qalınlığı 5 km-ə qədərdir;
2. Okean qabığı üçün səciyyəvi olan maqnit anomaliyaları ofiolit komplekslərinin inkişaf taptığı heç bir rayonda hələ ki, aşkar edilməmişdir;
3. Ofiolitlərdəki seysmik sürət, normal okean qabığı ilə müqayisədə xeyli aşağıdır (şəkil 1).



Şəkil 1. Tipik ofiolit kompleksinin petroloji və seysmik xüsusiyyətləri və ofiolit kompleksinin qalınlığının okean qabığı qatlarının seysmik xüsusiyyətləri ilə müqayisəsi (qatların qalınlığı miqyassız göstərilib)

Bu cür qeyri-müəyyənlikləri müxtəlif səbəblərlə izah etmək olar. Məsələn, ofiolit kompleksləri üstəgəlmə prosesləri nəticəsində çox zaman ayrı-ayrı tərkib hissələrinə parçalanırlar, lakin əmələ gəlmiş bu nazik seriyaları adalar qövslərinin arxasında yerləşmiş arxa kənar hövzələrdən (hazırda bu cür hövzələr Sakit okeanın qərb hissəsində yerləşmişdir) və yaxud okean dibinin aralanan silsilələrinin yaxınlığından daşınması ilə də izah etmək olar. Maqnit anomaliyalarına gəldikdə, onlar hidrotermal metamorfizm prosesi nəticəsində itə bilərdi; ofiolitlərdə metamorfizm əlamətləri müşahidə edilir, baxmayaraq ki, öyrənilən ofiolit komplekslərinin böyük əksəriyyəti, guman edildiyi kimi, qec mezozoyun uzun müddət normal qütbü epoxasında okean litosferi süxurlarından əmələ gəlmişdir. Seysmik sürətə gəldikdə, bu sürətin aşağı düşməsini də hidrotermal metamorfizmin nəticəsi hesab etmək olar. Onu da göstərmək lazımdır ki, bu cür metamorfizm ilkin silikat minerallarının, xususən də olivinin intensiv şəkildə dəyişməsi nəticəsində şışmış gil minerallarının və serpentinin əmələ gəlməsi nəticəsində baş verə bilər. Bu dəyişmələr, eləcə də maddənin yuxarı qalxan zaman doğranması və çatlaması istər-istəməz seysmik dalğaların sürətinin azalmasına səbəb olur. Ofiolitlərlə normal okean qabığı (şəkil 1-in sağ tərəfi) arasındaki məlumatların müxtəlifliyinə baxmayaraq, fikrimizcə, bu iki növ arasında böyük uyğunluq vardır.

Əgər qəbul etsək ki, ofiolitlər həqiqətən okean litosferini təmsil edirlər, bu halda litosferi təşkil edən süxurlar və onların təkamülü haqqında hansı məlumatları əldə etmək olar? Dərin su qazma quyularından çıxarılan kernlərə

əsasən demək olar ki, kəsilişin yuxarı hissəsi dəmir və manqanla zəngin qumdaşlarından, silisiumlu süxurlardan, gil şistlərindən və əhəngdaşlarından ibarətdir. İstər bu çöküntülər, istərsə də onlardan aşağıda yatan kürə (yastıqça) şəkilli toleit lavaları kompleksi ağır metalların (Cu-Zn) sulfid filizlərini saxlayırlar. Güman edilir ki, bu filizlər yeni əmələ gəlmış okean litosferində yüksək temperatur qradiyentlərinin fəaliyyət göstərdiyi zaman hidrotermal məhlullardan çökərək ayrılmışlar. Kürəvi lavalar lava süxurlarının soyuq dəniz suyu ilə təması nəticəsində əmələ gəlmişlər. Lava iri dənəvər qabbroya bazit maqması kamerasından çoxsaylı çatlar vasitəsilə daxil olaraq paralel daykalar kompleksini əmələ gətirmişdir (şəkil 1-ə bax). Paralel daykalar kompleksi aşağıda (3-cü seysmik təbəqənin özüldündə) plutonik qabbro ilə əvəz olunur. Bu intruziv süxurlar özlərinə məxsus fraksion kristallaşma teksturu ilə seçilirlər: ilk öncə olivin və az miqdar piroksen birgə kristallaşır. Onların hər ikisi əsasi maqma ilə müqayisədə daha sıxıdır və buna görə də kameranın dibinə çökərək 4-cü seysmik təbəqənin tavanında *kristallik kumulyatları* – laylı peridotitlər horizontunu əmələ gətirirlər (şəkil 1-ə bax). Güman edilir ki, okean qabığı ilə yuxarı mantiya arasında seysmik sərhəd (bölgü) aşağıda 3-cü və 4-cü təbəqələrin sərhədində qabbronun laylı peridotitlərə keçdiyi yerdədir (şəkil 1).

Daha iki məsələni aydınlaşdırmaq lazımdır: ofiolitlər də peridotitlər nə dərəcədə dəyişməyə məruz qalmışdır və ofiolit süxurları bütün mantiya üçünmü tipikdir? Tükənməz mantiya materialını maqmanın əriməsi nəticəsinde əmələ gələn (bəzi kimyəvi elementlərlə «kasadlaş-


ması» zamanı) materialdan ayırmaq lazımdır. Ofiolit kompleksinin laylaşmayan, massiv ultraəsasi sűxurları adətən mürəkkəb kimyəvi tərkibə malik olurlar və qneys şəkilli strukturların əmələ gəlməsinə qədər güclü metamorfizləşməyə məruz qalırlar. Ofiolitlərdə ən geniş yayılmış aşağıdakı sűxurlardır: harsburgitlər – əsas etibarı ilə olivindən (80%-ə qədər) və az miqdar ortopiroksendən (20%-ə qədər) ibarətdir; dunitlər – demək olar ki, olivindən təşkil olunmuşdur; lertsolitlər az inkişaf etmişdir, onlarda olivin üstünlük təşkil edir (60%-ə qədər), lakin ortopiroksen və klinopiroksen də (30%-ə qədər) iştirak edir. İkinci dərəcəli komponentlər spinel ($MgAl_2O_4$), qranat ($CaMg_2Al_2Si_3O_{12}$) və plagioklazdır ($CaAl_2Si_2O_8$). Plagioklaz adətən az miqdarda ofiolit lertsolitlərində saxlanılır.

Buraya yuxarı mantiyadan əldə edilmiş digər məlumatları əlavə edək.

a) Kimberlit borularında daxilolmalar şəklində tapılan peridotitlər. Bəzi kimberlitlər ən azı 150 km dərinlikdən yer səthinə qalxmışlar; onlarda rast gələn almaz (kömürün və ya qrafitin yüksək təzyiqdə kristallaşan fazası) yalnız bu dərinlikdə əmələ gələ bilir. Orada ən geniş yayılmış sűxur qranatlı lertsolitdir.

b) Bir çox okean adalarında və bəzi qitədaxili vulkan bazaltlarında rast gələn ultraəsasi sűxur daxilolmaları və yaxud ksenolitlər. Bu daxilolmalar 1-10 sm ölçüsündədir. Onların böyük əksəriyyəti *qalıq materialın ksenolitləri*, başqa sözlə, tükənmış mantiya sűxurlarının parçaları (qismən ərimədən sonra qalmış) hesab edilirlər və bazalt ərintisinin əmələ gəldiyi sahədən yuxarıya ərinti vasitə-


silə çıxarılmışlar. Bazaltlar müxtəlif dərinlikli horizontlardan qalxdığından, eyni sözü ultraəsasi sūxur daxilolmları haqqında da demək olar, lakin bu daxilolmaların mantiyanın parsial ərintiləri hesab edilən bazaltlarda iştirak etməsi onu göstərir ki, bu daxilolmalar təzə, tükənməz mantiya materialını təmsil etmirlər. Onların böyük əksəriyyəti ən yüksək ərimə temperaturuna malik olan olivinlə, yəni ən çətin əriyən başlıca mantiya mineralı ilə zənginləşmişdir. Nadir hallarda digər tərkibli daxilolmalar rast gəlinir. Onlardan okean adaları qələvi bazaltlarında iştirak edən müxtəlif növ, əsasən spinelsaxlayan lertsolitləri göstərmək olar; bu bazaltların ərimə sahəsi 50-100 km dərinlik diapazonuna uyğun gəlir (şəkil 2).



Şəkil 2. Yuxarı mantiyada geotermik qradiyentlərin qiymətləndirilməsi və onların bazalt-eklogit faza sərhədi ilə əlaqəsi. Yuxarı mantiya eklogit tərkibli olsa idi, o zaman Moxoroviççi sərhədi materiklər altında A nöqtəsi dərinliyində, okeanlar altında isə B nöqtəsi dərinliyində olardı [53].


Pirolit və lertsolit: yuxarı mantiya modeli. D.Qrin və A.Rinqvudun [48] təklif etdiyi *pirolit modelinə* görə, toplanılan mantiya sükur nümunələrinin böyük əksəriyyəti (dunit, harsburgit və b.) qismən əriməyə məruz qalmış və bazaltın əmələ gəlməsinə səbəb olan materialdır. Bu səbəbdən, model müəlliflərinin fikrincə, tükənməz yuxarı mantiya tərkibli tədqiqat materialını əridərək bazalt ərintisinin tiplərini təyin etmək olar. Tədqiqat üçün götürülən qatışlıq dördədə üç hissə ən çox tükənmiş materialdan, yəni dunitdən, dördədə bir hissə isə toleit bazaltlarından ibarət olmuşdur. Model müəllifləri bu qatışığı *pirolit* (piroksen+olivin sükuru) adlandırmışlar. Yuxarı mantiya şəraitinə (təzyiq, temperatur və uçucuların miqdarı nəzərə alınır) uyğun şəraitdə qələvi bazatlardan toleitlərə və pikritlərə, maqneziumla zəngin olan lavalara qədər bir sıra (natamam əriməni inkişaf etdirməklə) ərinti alınmışdır.

Yuxarı mantianının tərkibi sxematik olaraq şəkil 3-də göstərilmişdir. Seysmik məlumatlara görə [36], qitə qabığı təxminən 4 dəfə okean qabığından qalındır və bu qalınlıq durmadan artır. Mantianının qitə və okeanların altında yerləşən xüsusiyyətindəki fərq təxminən 700 km-ə qədər izlənilir. Qitələrin altında yerləşən mantiyada uzzununa seysmik dalğaların sürəti daha yüksəkdir, çünki qitə qabığını əmələ gətirən dərin və çətin əriyən bünövrə zonası vardır. Qabık və yuxarı mantiya birlikdə qalın və bərk mütəhərrik plitə əmələ gətirirlər. Buna görə, 3-cü şəkildə qitə altında tükənmiş mantiya peridotitlərinin qalın zonası göstərilmişdir.



Səkil 3. Okean və qıtə rayonları altındaki yuxarı (150 km) mantiya-dan keçən sxematik kəsiliş (subduksiya zonasındaki mürəkkəbləşmə nəzərə alınmur). Tükənmış mantiya materialından okean rayonlarının tükənməz materiala kecid aşağı sürətlər zonasının tavanına uyğun gəlir: 1-qabıq; 2-tükənmış mantiya; 3-nisbətən tükənən mantiya; P.L.-plagioklazlı lertsolit.

Okeanlar altında yerləşən feal dağ silsiləsi zonasından uzaqlaşdıqca (şəkil 4) tükənmış mantiya qatının qalınlığı kəskin sürətdə artır. Okean çökəklərində bu qat harsburgit və tükənməz lertsolit linzaları saxlayan dunitlərdən ibarətdir. Hesab edilir ki, bu qatın özülü izotermikdir və aşağı sürütlər zonasının tavanına uyğun gəlir. O, okean silsilələri altında kiçik dərinlikdə (təxminən 5-30 km) yerləşmişdir. Digər yerlərdə bu dərinlik daha böykdür. Daha artıq dərinlikdə nisbətən tükənməz lertsolitlər yatar. Aşağı sürütlü zona (50-200 km dərinlikdə) qismən ərimiş, kifayət dərəcədə təzə lertsolitlə təmsil olunmuşdur, çünkü vulkan fəaliyyəti nəticəsində bu zonadan lokal şəkildə kiçik həcmidə ərinti kənarlaşır.



Səkil 4. Aralıq okean silsiləsindən keçən sxematik kəsiliş. Okean qabığı və yuxarı mantıyanın strukturu və tərkibinin təkamülü gəstərilmişdir: 1-çöküntülər; 2-lavalar; 3-paralel daykalar kompleksi; 4-qabbro (maqmatik kamerada kristallaşır və fraksiyalasılır); 5-laylı peridotit kumulyatları; 6-tükənmiş harsburgitlər, aşağıda nisbətən az tükənmiş ərimə zonasının lertsolitlərinə keçir. Şaquli və üfüqi miqyaslar təxminidir [38, 47; sadələşdirilmişdir].

Təzyiqin artmasına cavab olaraq spinelli lertsolitdən qranatlı lertsolitə kecid sıxlığın artması (təxminən 60 kq/m^3) ilə yanaşı gedir. Qranatlı lertsolit böyük bir sahənin xüsusiyyətini təxminən 100 km dərinlikdən 400 km-ə, kecid zonasının tavanına qədər təyin edir. Bu dərinlikdən vulkan ərintiləri az ayrırlırlar və onların səthdəki yeganə nü-

mayəndələri kimberlit qatışqlarıdır.

Tükənmiş qalın peridotit qatları (qıtələr altında yatan peridotit qatları kimi) okean qabığı altında toplanmır, çünkü okean litosferi əmələ gəlməsindən təxminən 108 il sonra yenidən subduksiya zonalarında mantiya tərəfindən udulur. Ancaq bu material subduksiya zonalarında əhəngli-qələvi maqmanın əriməsinə imkan yaradır və müvafiq olaraq, udulan maddə daha çətin əriyəndir və ultraəsasi tərkibə malikdir. Bu maddə aralanan dağ silsilələrində formalasən okean litosferi maddəsindən çətin əriməsi və daha çox əsasiliyi ilə fərqlənir. Bu o deməkdir ki, Yerin inkişafı tarixində mantiya ardıcıl olaraq öz ümumi (kütləvi) tərkibini dəyişmişdir. Bu isə iri kimyəvi müxtəlifliyin yaranması ilə nəticələnmişdir.

1.1.2. Keçid zonası. Mantyanın daha uzaq və əlçatmaz hissəsinin (400-1050 km dərinlikdə) seysmik üsulla öyrənilməsi nəticəsində sürət kəsilişində 3 sürət sıçrayışı ayrılmışdır [36]: 400, 650 və 1050 km dərinlikdə. Onlar sıxlıq kəsiliş ilə yaxşı korrelyasiya olunurlar, bütün bu zonada isə sıxlıq 3500-dən 4600 kq/m^3 -ə qədər artır.

1.1.3. Aşağı mantiya. Aşağı mantiya 1050 km dərinlikdən aşağıya 2885 km-ə qədər nüfuz edir. Sıxlıq burada xətti olaraq 4600-dən 5500 kq/m^3 -ə qədər artır. Yeganə qeyri-xətti əlamət yeri – mantiyadan nüvəyə keçid sahəsidir. Burada köndələn dalğaların sürəti dərinliyə getdikcə aşağı düşür; bu, yüksək temperaturlar qrädiyentinin nəticəsi hesab olunur. F.Berçə [34] görə, aşağı mantiya nisbətən yekcins sahədir, burada sıxlıq yalnız yuxarıda yatan kütlənin çəkisi hesabına dəyişir (artıb-azalır).

1.2. Dinamik mantıya

1.2.1. Plitə – hərəkət edən vahid kütlə. Dünya okeanı dörd okeanı birləşdirir: Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanları. Yer səthində onların tutduğu sahə 360 mln. km²-dir. Bu planetin səthinin təxminən 70,8%-ni tutur. Onun hüdudlarında dörd başlıca tektonik element ayrılır: okean qitələri, orta okean silsilələri, riftlərlə, köndələn transform qırılmalar və sahilyanı ada qövsləri (şəkil 5).



Şəkil 5. Dünya okeanı dibinin başlıca geoloji strukturları: 1-aralıq-okean silsilələrinin oxları; 2-onların kənarları; 3-əsas transform qırılmalar; əsas yayılma sahələri; 4-okean bazaltları; 5-dəmir-manqan konkresiyaları.

Okean plitəsi üçtəbəqəli quruluşa malikdir. Üst təbəqə (orta qalınlığı – 300 m) zəif kipləşmiş kaynozoy çöküntülərindən ibarətdir (seysmik dalğaların sürəti 2 km/san). İkin-ci təbəqə (orta qalınlığı – 1500 m) kipləşmiş çöküntülər-

dən təşkil olunub, təbaşir yaşından başlayaraq onlar zəif diferensiasiyalAŞmış subqələvi bazaltlarla növbələnirlər. Güman edilir ki, üçüncü təbəqə qabbrodan ibarət olub, dərinlikdə yuxarı mantıyanın peridotitlərinə keçir (seyismik dalğaların sürəti 6,7 km/san). Orta okean silsilələri və onları kəsən transform qırılmalar okean dibinin mobil strukturlarına aiddir. Onların hüdudlarında istər plutonik, istərsə də vulkanik sūxurlar məlumdur. Dərinlik maqmatik sūxurları içərisində harsburgitlər üstündür, dunitlər, qabbro, melanokrat dioritlər və pladioqraniitlər də məlumdur. Vulkanik sūxurlar yalnız kaynotip subqələvi toleit bazaltları ilə təmsil olunmuşdur.

Beləliklə, okean dibi strukturlarında yalnız alp məhələsinin bazaltoid formasiyasının maqmatik sūxurları iştirak edir. Hər hansı bir faydalı qazıntı yataqları onlarda hələ ki, müəyyən edilməmişdir. Yalnız bəzi yerlərdə sərbəst mis, pirit, pirrotin, pentlandit, ilmenit və maqnetit möhtəvisi qeyd olunur.

Qıtələrin metallogeniyasının analogu olaraq, okean dibinin püskürmə sūxurlarında xromitin və titanomaqnetitin maqmatik yataqlarının, habelə bazaltofil qrupunun digər maqmatogen yataqlarının aşkar edilməsini güman etmək olar.


Sahilyanı ada qövsləri okeandan qitəyə keçən sahədir. Bu sahə maqmatizmin rəngarəngliyinə görə fərqlənir və filizəmələgəlmə nöqtəyi-nəzərindən çox məhsuldardır.

Hesab edilir ki, sıra dağların, okean silsilələri və novalarının, eləcə də relyefin digər formalarının əmələ gəlmə səbəbi plitələrin nisbi hərəkəti hesabına baş verir. Yer səthini örtən bu plitələr, özlərini bu və digər dərəcədə

bərk bloklar kimi aparır və qabararaq qalxırlar. Tektonik proseslər əsasən onların kənar hissələrində baş verir.

Təyinatına görə, plitə şəklini çox tez dəyişən (axar) mantiya üzərində yer səthi ilə hərəkət edən vahid kütlədir. Buna görə, hesab oluna bilər ki, plitə litosferin bütöv böyük bir parçasıdır. Bu, okean plitəsi üçün gerçək hesab olunsa da, qitə plitəsinə bir o qədər şamil olunmur.

Okean plitəsi okean silsiləsi yanında əmələ gəlir və ondan uzaqlaşdırıqca qalınlığını artırmağa başlayır. Plitənin qalınlığını birbaşa seysmik ölçmələrlə təyin etmək qeyri-mümkündür, çünki plitənin aşağı səthi 1200°C izotermi yaxınlığından (materialın möhkəmliyi haqqında laborator məlumatlarına əsasən) bir qədər ixtiyari keçirilir. Lakin, səthəyaxın dalğaların öyrənilməsi bu fikrin doğruluğunu göstərir və təsdiqləyir ki, plitənin qalınlığı onun yaşı ilə yanaşı olaraq artır (şəkil 6).



Şəkil 6. Aralanan okean silsiləsindən keçən sxematik kəsiliş. Plitə 0° və 1200°C izotermi ilə möhdudlaşmışdır. Oxlarla yeni materialın plitənin aşağı sərhədinə böyüməsi göstərilir. Plitə astenosferaya nisbətən həmin dərinlikdə daha soyuq olduğundan, plitənin materialı daha sıx olur və plitə bataraq izostaziyasını saxlayır: A və B sütunları eyni bir kütləyə malik olur.

Hesablanmışdır [66,67] ki, əmələ gəlmiş okean plitəsinin qalınlığı 100 mln. ildən sonra təxminən 100 km-ə çatır. Bu rəqəmlər okean silsilərinin həqiqi profilinə uyğundur.

Qitə plitələrinə gəldikdə, onların davranışını belə sadəliklə izah etmək olmaz. Beləki, qitə plitələrinin tərkib rəngarəngliyi və qalınlıqlarının müxtəlifliyi ilə fərqlənirlər. Onlarda temperatur dəyişmələri yalnız orogen metamorfizmlə əlaqədar olduğundan kəsgin dəyişmələrlə nəticələnmir.

Digər tərəfdən, məlumdur ki, okean və qitə vilayətləri arasında müxtəliflik bir neçə yüz kilometr dərinliyə qədər nüfuz edir. İzostasiya məlumatları əsasında hesablanmışdır ki, qitə litosferinin qalınlığı 100 km-ə qədərdir. Belə olan halda sual meydana çıxır: qitə plitəsi tam, vahid kütlə kimi, nə cür yerini dəyişə bilər, baxmayaraq ki, o, astenosferi də özünə daxil edir?

Suala tam cavab vermək mümkün deyildir, ehtimallardan biri ondan ibarətdir ki, astenosfer axıcılığını yalnız müəyyən həddə qədər izostatik kompensasiyaya lazım olan, o qədər də böyük olmayan şaquli hərəkətləri təmin etmək üçün kifayət etdiyi halda, plitələrin min kilometrlərlə lateral üzrə yerdəyişməsi üçün çox azdır. Bu problemi dərk etmək üçün mantianının «sürüklənmə» xüsusiyyətini nəzərə almaq lazımdır. Bununla belə, okean və qitə mantiyaları arasındaki fərq, yəqin ki, fiziki xüsusiyyətlərə görə deyil, əsasən maddi tərkiblə bağlıdır.

«Litosfer» məhfumunun heç də «plitə» məhfumu olmadığını nəzərə alaraq, tədqiqatçılar [35, 36, 61, 77 və b.] Yerin bərk plitələrin hərəkət etdiyi üst hissəsini «tekto-


nosfera» termini ilə adlandırmayı təklif edirlər, litosfer məfhumunu isə izostatik hərəkətlər nəticəsində özünü bərk kütlə kimi aparan təbəqəyə şamil edirlər. Okean vilayətlərində hər iki termin ekvivalentdir, lakin qitə vilayətlərində onlar müxtəlif məzmun daşıyırlar, özü də burada tektonosfera xeyli qalındır.

1.2.2. Astenosfer və aşağı sürətlər zonası. Astenosferi litosfer üzərində yatmış və izostatik bərabərlik zamanı qatı axıcılıq təzahür edən təbəqə kimi qəbul edirlər. Burada aşağı sürət zonası seysmik xüsusiyyətləri ilə təyin edilir: sürətin azalması 3-6% təşkil edir və uzununa dalgalara nisbətən köndələn dalgalarda daha yaxşı müşahidə olunur. Bundan başqa, bu zonadan keçən seysmik dalgaların sürəti mantianının yerdə qalan hissələrinə nisbətən bir neçə faiz yüksəkdir.

Astenosfer və aşağı sürətlər zonasının formal olaraq bir-birindən fərqli olmasına baxmayaraq, onları adətən ekvivalent hesab edirlər, çünki onlar təxminən eyni bir dərinlikdə yerləşirlər. Lakin bu anlayışları eyniləşdirmək olmaz.

Cox zaman aşağı sürətlər zonasını qismən ərimə sahəsi kimi qələmə verirlər. Şəkil 7-dən göründüyü kimi, qismən ərimə o yerdə baş verir ki, mantianının temperaturu solidusun qiymətini (suyun iştiraki ilə) üstələmiş olsun. Aşağı sürətlər təbəqəsinin qeyd olunması üçün tələb olunan ərintinin miqdarı 0,1-dən 6%-ə qədər olmalıdır. Laboratoriya tədqiqatları göstərir ki, ərintinin miqdarı özlülüyə (qatılığa) güclü şəkildə təsir edir. Özlülük bərk halda olan materialın «sürüklənməsi»ndən asılıdır.

Beləliklə, astenosfer və aşağı sürətlər zonasının mövcud olmasına gətirən səbəblər, yəqin ki, müxtəlifdir.



Şəkil 7. Yuxarı mantiyadakı geotermik qrädiyentlər (punktir xətlər) və onların peridotit üçün (bütöv xətlər) qismən bazalt ərintisi əmələ gəlməklə sulu və quru ərimə əyriləri ilə əlaqəsi. İfrat su olan təqdirdə aşağı sürətlər zonası özünün maksimal nəzəri həd-dinə qədər yayılı bilərdi (üfüqi punktir xətlər) [36].

Astenosfer və aşağı sürətlər zonası üçün ümumi cəhət ondan ibarətdir ki, onların hər ikisi temperaturun likvidusa yaxınlaşması və ona çatması ilə bağlı olan proseslərlə sıx bağlıdır. Bilavasitə bu səbəbdən, bu sahələrin hər ikisi təxminən eyni bir dərinlikdə yerləşir.

1.2.3. Mantıyanın istilik rejimi. Konveksiya axınları.

Plitələrin hərəkət etməsi üçün hansısa horizontal qüvvə sisteminin olması tələb olunur ki, plitələri toqquşmaga və yaxud parçalanmağa sövq etmiş olsun. Bunun yeganə mümkün mexanizmi konveksiyadır.

Konveksiyanın əsas məğzi üzmə qabiliyyəti ilə şərtlənmiş olan hərəkətdir: yüngül material yuxariya qalxır, daha ağır işə – batır. Üzmə qabiliyyəti, müxtəlif sıxlığa malik olan maddənin bölünməsi nəticəsində baş verə bilər. Lakin mantiyada maddənin hansı şəkildə işə parçalanması yalnız azacıq miqdarda gedə bilər, ona görə əgər əsaslı konveksiya vardırsa, sıxlıq müxtəlifliyinin əmələ gəlməsi yalnız temperatur müxtəlifliyi hesabına baş verə bilər; başqa sözlə, bu – *istilik konveksiyası* olmalıdır.

Konveksiyanın yaranması üçün sıxlıqda *lateral* müxtəlifliyin mövcud olması vacibdir. Konveksiyanın qəbul etdiyi konkret forma mantiyada mövcud olan bir çox mürəkkəbləşdirici faktorlardan asılıdır. Burada faza dəyişkənliyi, plitələrin hərəkəti, istilik mənbəinin paylanması, ölçüsü və s. daxildir.

Konveksiyanın iki ifadəsi – yuxarıya qalxan isti şırnaqlar (plyum) və plitələrin hərəkətinə səbəb olan konveksiya gücü o dərəcədə mühüm əhəmiyyət daşıyır ki, onlar haqqında ayrılıqda danışmaq lazımdır.

Hələlik işə, mantiyada istilik mənbəinin və temperaturun nə şəkildə paylanmasıన nəzərdən keçirək.

Mantiyadakı istilik mənbələri və temperatur. Əgər biz mantiyadakı istilik mənbələrinin və temperaturun nə şəkildə və necə paylanması bilmiş olsaydıq, konveksiyanın orada hansı forma qəbul etməsi təsəvvürünə xeyli ya-

xınlaşardıq. Lakin, hələ ki, bu sahədə təsəvvürlərimiz xeyli məhduddur. Yalnız Yer haqqında ümumi təsəvvür-lərə istinad edərək, müxtəlif modellər qurmaq və səthi müşahidələrlə onların ölçülərini təyin etməkdən ibarət-dir. Bütün modelləri qane edən belə müşahidələrdən biri – *tam yer səthi istilik axınıdır*. Qeyd edildiyi kimi, Yer səthindən keçən istilik axınının miqdarı okeanlar üçün yekcins deyildir. V.Li və S.Uyedanın [54] hesablamala-rına görə, tam istilik axını təxminən $3,2 \cdot 10^{13}$ Bt-yə bəra-bərdir.

Mantiyada mövcud olan istilik müxtəlif şəkildə gene-rasiya edə bilər, lakin onlardan diqqəti daha çox cəlb edən 3 kateqoriya istilik enerjisi mənbəyidir ki, onlar ki-fayət qədər istilik hasil edə bilərlər. İlk öncə nəzərə al-maq lazımdır ki, mantiya əvvəlcədən topladığı istiliyin böyük bir bir hissəsini saxlayır; bu kifayət edir ki, Yerin yaşını bir neçə dəfə üstələyən müddət ərzində səthdəki istilik axını hazırlı səviyyədə saxlanıla bilsin. Əlbəttə, bu müddət ərzində Yer soyumalıdır. Belə bir sual meydana çıxır: həqiqətənmi Yer soyuyur? Cavab təəcüb doğura bilər, əslində Yer soyusa da bu, nəzərə çarpacaq dərəcədə getmir. Çünkü burada sabitləşdirici faktor kimi konveksiya çıkış edir. Bu ona görə belə baş verir ki, əgər sistem konveksiyanın yaranması üçün kifayət qədər qızmışdırsa, istiliyin sonrakı axın sürəti temperatur qradiyentinin artma-sına deyil, əsas etibarı ilə konveksiyanın güclənməsinə səbəb olacaqdır. Beləliklə, sistemdə əlavə istilik az miqdarda toplanır, çünkü bu istilik bütbütin soyuq səth üçün ayrılmış olur. Digər tərəfdən, istilik axınının kəsilməsin-dən sonra konveksiya bu cür sistemdə uzun müddət möv-


cud ola bilməz. Ona görə də konveksiya Yerin mantıyasında köhnə istilik ehtiyatı hesabına deyil, ilk növbədə fəaliyyətdə olan mənbələr hesabına saxlanılır. Bu onu güman etməyə imkan verir ki, istiliyi təchiz edən ikinci mənbə də vardır. Bu, Yerin nüvəsidir. Nüvədən enerji ona görə ayrılmalıdır ki, geomaqnit elektrik güvvəsini təchiz etsin. Öyrənilmişdir ki, nüvədən enerjinin axını ya $40K$ radioaktiv izotopunun parçalanması, yaxud da ki, daxili nüvənin böyüməsi hesabına baş verir. Hər iki halda istilik mantıyanın döşəməsinə ötürülür. Bu istiliyin miqdarı $(0,4 \div 1,6) \cdot 10^{13}$ Vt-dir. Bu, çox böyük, lakin, bununla belə, tam səthi istilik axınının əsas hissəsi deyildir. Beləliklə, üçüncü istilik mənbəyinə, mantiyadakı radioaktiv parçalanmaya müraciət etməli oluruq.

Mantıyanın nə dərəcədə böyük radioaktivliyə malik olması haqda vahid fikir yoxdur. Əsas radioaktiv elementlər (U, Th və K izotoplari) güclü litofil xüsusiyyətə malik olduqlarından, onlar yer səthi yaxınlığında konsentrasiya əmələ gətirməlidirlər. Yəqin ki, bu həqiqətən belədir, xüsusən uran və toriuma şamil olunursa, çünki bu elementlərin qabığdakı miqdarı onların xondrit Yerdəki miqdara təxminən uyğun gəlir, baxmayaraq ki, kaliumun qabığdakı miqdarı gözlənilən rəqəmin yalnız 20%-ə qədərini təşkil edir. Elə guman edilir ki, kaliumun yerdə qalan hissəsi nüvənin sulfid zonasındadır. Lakin bu sübut edilməmişdir və yəqin ki, kaliumun Yerdəki miqdarı xondrit tərkibə uyğun gəlmir. Mantıya radioaktiv elementlərlə xeyli kasıbdır. Onların miqdarı qitə qabığındakı miqdarla müqayisədə təxminən 200 dəfə azdır, lakin mantıya həddən artıq böyük ümumi kütləyə malik oldu-

gundan onun istilik generasiyasını yeqin ki, qabığın istilik generasiyası ilə bərabər götürmək olar. Başqa sözlə, müşahidə edilən tam səthi istilik axınıni yaratmaq üçün kifayət edir. Beləliklə, səthi istilik axınının yaranmasını ilk növbədə qıtə qabığından və mantiyadan ayrılan radiogen isti ilə, habelə nüvədən daxil olan isti ilə əlaqələndirirlər, bu istiliyin özü də radiogen ola bilər. Ola bilsin ki, yalnız az miqdardır istilik axını mantiyadan soyuması ilə bağlıdır.

1.2.4. *Isti nöqtələr və şırnaqlar.* Yer kürəsində vulkanların böyük əksəriyyəti plitələrin sərhədi boyu dağ silsilərinin aralanma və subduksiya zonaları sahələrində yerləşirlər. Bəzən vulkanizm plitələrin orta hissələrində bir o qədər də böyük olmayan sahələrdə təzahür edir. Bu cür sahələri *isti nöqtələr* adlandırırlar. Yer qabığındakı isti nöqtələrə misal olaraq, ABŞ-da Yellowstonu, Saxarada Ti-bestini və s. göstərmək olar. Okeanda dağ silsilələrindən kənarda əmələ gəlmış bir çox vulkanlar vardır. Bəzi isti nöqtələr qruplaşaraq xətti vulkanizm zonaları əmələ gətirirlər, baxmayaraq ki, müasir vulkan aktivliyi zonanın sonunda kiçik hissədə təzahür edir. Belə bir məşhur zona Sakit okeandakı İmperator dağları və Havay adaları zənciridir (şəkil 8). Sakit okeandakı digər iki vulkan adaları zənciri Havay zəncirinə təxminən paralel yerləşir. Bu, belə bir fikir söyləməyə imkan vermişdir ki, isti nöqtələrin mənbəsi mantiyadır, adalar zənciri isə Sakit okean plitəsinin bu nöqtələri üzərindən keçməsi nəticəsində baş vermişdir.

İ.Uilson [74], habelə bu modeli plitenin sərhədindəki o məntəqələrə şamil edir ki, orada vulkan fəallığı orta səviyyədən yuxarıdır.



Şəkil 8. Sakit okeanda vulkan adaları zənciri: (a)-müasir fəallaşma hər bir zəncirin yalnız cənub-şərq sonluğunda təzahür edir; (b)-bir qədər iri miqyasda görünür ki, vulkanlar kulis şəklində yerləşmişlər [69].

Misal olaraq, İsländiyani göstərmək olar. Bu ərazi aralanan dağ silsiləsinin bir hissəsi olduğundan, qeyri-adi mövqə tutaraq dəniz səviyyəsindən yuxarıya qalxmışdır.

İsländiyadan aseysmik silsilələr aralandığından – biri şərqi Farer adalarına, digəri isə qərbə Qrenlandiyaya doğru – guman edilir ki, bu ərazi Atlantik okeanının şimal-şərq hissəsinin 50 milyon il əvvəl açılması vaxtından başlayaraq yüksək fəallığı ilə seçilir.

Ümumiyyətlə, isti nöqtələri mantiya plyumlarının səthdə təzahürü hesab edilirlər. Onlar isti materialın nazik sütunları və şırnaqları şəklində yuxarıya qalxırlar. İsti

şırnaqların mövcud olması haqqındaki fikri petroloji məlumatlar da təsdiq edir. İsti vulkanizm nöqtələri başlıca olaraq qələvi bazaltlarla təmsil olunmuşdur, dağ silsilələrində isə əsas etibarı ilə toleitlər inkişaf tapmışdır. Qələvi bazaltlar daha dərin mənşəli olduqlarından, bunu materialın böyük dərinlikdən plyumlar vasitəsilə gətirilməsi hesab edirlər. Hətta tədqiqatçılar hesab edirlər ki, mantiya plyumları plitələrin sərhədində bu plitələri hərəkətə gətirə bilir. Lakin bunu bir o qədər real hesab etmək olmaz.


İsti nöqtələrin mövcud olması haqda digər təsəvvür-lər də vardır. Məsələn, D.Turkott və E.Oksburq [69] hesab edirlər ki, aralanan dağ silsiləsindən uzaqlaşan plitələr tədricən soyuduqlarından sıxılmalıdır; bu zaman yaranan dartıcı gərginlik silsiləyə paralel olmalıdır. Ümimi şəkildə, bu dartılma gərginlik oxuna müxtəlif bucaq altında yerləşmiş çatların əmələ gəlməsinə səbəb olacaqdır. Adı çəkilən alımlər Havay adaları zəncirinin uzanmasının bu yolla yaradığını izah edirlər. Plitədaxili gərginliyin digər bir səbəbi də onunla bağlıdır ki, Yer – yastılanmış sfera formasındadır, ona görə də plitə digər en dairəsinə düşəndə öz əyriliyini düzəltməlidir, bu, isə dartıcı gərginliyin əmələ gəlməsinə səbəb olur. Hesablanmışdır ki, bu hər iki mexanizm elə gərginlik yarada bilər ki, o, plitəni parçalamamaq üçün kifayət etsin, bu zaman əmələ gələn çatlar zaman keçdikcə istər plitənin soyuması, istərsə də onun hərəkəti nəticəsində böyüməlidir. Əmələ gəlmış çat boşluğu vasitəsilə maqma səthə qalxaraq isti nöqtə əmələ gətirə bilər. Yəqin ki, dartılma nəticəsində əmələ gələn çatlar plumlarla müqayisədə Havay zənciri boyu vulkan zəncirlərinin qol şəklində yerləşməsini daha yaxşı izah

edir, lakin bu, təcrid olunmuş vulkan adalarının ayrı-ayrı kiçik sahələrdə əmələ gəlmə səbəbi ola bilməz.

Qısaca olaraq, plitələrin kənarlarından uzaqda yerləşən vulkan əyalətləri (buradakı vulkanitlər okean silsilələri bazaltlarından tərkibinə və stronsiumun ilkin nisbətinə görə fərqlənirlər) plitələr tektonikası baxımından izah edilə bilmir. İsti mantiya şırnaqları bu məsələni kifayət dərəcədə izah edir, lakin onların xüsusiyyətini miqdari olaraq səciyyələndirmək çətindir.

1.2.5. Plitələri hərəkət etdirən qüvvə. Bu haqda yekdil fikir yoxdur, çünki plitələrin hərəkət etməsinə səbəb olan qüvvə haqqında söylənilən fikirləri praktikada yoxlamaq çətindir.

Güman edilən qüvvəni 2 qrupa bölmək olar: plitələrin kənarına təsir edən qüvvə və plitələrin əsasına (özülünə) təsir edən qüvvə, özu də qüvvənin biri hərəkətə səbəb olursa, digəri onu tormozlayır (şəkil 9).




Şəkil 9. Plitəyə təsir edən qüvvələr: F_{RP} -dağ silsiliinin təzyiqi; F_{TF} -transform qırılma üzrə sürtünmə; F_{BD} -plitənin özülünə edilən özlü tormozlaşma və yaxud sürünmə, F_C -plitələrin toqquşması nəticəsində əmələ gələn qüvvə; F_{SP} -batan plastinanın dartı qüvvəsi; F_{SR} -batan plastinaya mantiyanın göstərdiyi təzyiq [45].

Aralanan silsilələrin yamaclarında baş verən qravitasiya sürüşməsi plitənin sadəcə olaraq mail müstəvi üzrə sürüşməsidir (bax: şəkil 6). Plitələrin aralanmasına həmçi-nin maqmanın bu plitələr arasına paz şəklində soxularaq yuxarı qalxması da səbəb ola bilər. Silsilələrdə və yaxud onların yaxınlığında fəaliyyətdə olan qüvvələr cəmi *silsilənin təzyiqi* (*ridge-push*) adlanır.

Digər hərəkətədirici qüvvə plitənin yaratdığı gərilmədir. Bu o zaman baş verir ki, subduksiya zonasında bir plitə o birinin altına çəkilir. Bu isə *batan plastinanın darti qüvvəsi* (*slab-pull*) adlanır. Baxmayaraq ki, okean plitəsi onun altında yerləşən mantiya ilə təxminən eyni materialdan təşkil olunmuşdur (çünki plitənin materialı əsas etibarilə mantiyaya aşağıdan artmışdır), plitənin kənarı batırsa, deməli o, xeyli soyuqdur (şəkil 10) və müvafiq olaraq, onu əhatə edən materialdan xeyli sıxdır.

Subduksiyaya məruz qalan plitənin kənarı batan zaman o, öz arxasında plitənin üfüqi hissəsini də dartır. Bu fikri təsdiq edən fakt batan plastinalarda zəlzələlərin baş verməsidir. Bu zəlzələlərin təklif olunan mexanizmi göstərir ki, plastinanın yuxarı hissəsi dərtılma vəziyyətində olmuşdur.

Silsilələrin təzyiqi və batan plastinaların darti qüvvəsinin mövcud olmasına şübhə yoxdur [36]. Xeyli problematik olan digər məsələdir: plitələrin özülünə təsir edən qüvvənin təsir gücü nə dərəcədədir. Bu qüvvə, ixtiyari nisbi hərəkət nəticəsində özlü (qatı) yapışma hesabına baş verir. Bu, istər qonşu plitələr, istərsə də aşağıda yerləşən mantiya ilə olan yapışmadır. Plitələrin hərəkət etməsinə hansı qüvvələr səbəb olur?




Şəkil 10. Subduksiya zonasının istilik rejimi. Soyuq plastina mantiya izotermini dəyişdirir və öz növbəsində isinir. Batan plitədə faza dəyişkənliliyi mantiya ilə müqayisədə daha kiçik dərinlikdə baş verir, çünki plitə daha soyuqdur. Faza dəyişkənliliyi istiliyin ayrılması səbəbindən izoterm'lərin yerdəyişməsinə səbəb olur. Anomal sahə maqmanın qalxması hesabına yaranır [65].

Bu, ya plitələrin dərti qüvvəsi və ya da ki, silsilələrin təzyiqi, yaxud da, hərəkət edən mantianın yapışma qüvvəsidir. Başqa sözlə, plitə mantianı dərtir, yoxsa mantiya – plitəni sualı meydana çıxır.

Hərəkət edən qüvvələrdən başqa, tormozlaşdırıcı qüvvələr də mövcud olmalıdır. Əks halda, plitələr get gedə sürətlərini artırmaqla hərəkət etməli idilər. Tormozlaşma sürtünmə hesabına, yeni plitələrin birinin o birinə sürtünməsi nəticəsində (*Şəkil 9*-da F_C və F_{TF}) və yəqin ki, plitənin mantiyaya itələndiyi (F_{SR}) sahədə əmələ gələn yapışma hesabına baş verir.

Əksər tədqiqatçılar [36, 43, 65] hesab edirlər ki, plitənin mütləq sürəti əsas etibarı ilə sübduksiyaya məruz qalmış plitənin kənarının uzunluğundan asılıdır. Başqa sözlə,

əsas hərəkətverici qüvvə – batan plastinanın dərti qüvvəsidir (şəkil 11). Korrelyasiya o dərəcədə güclüdür ki, yerdə qalan qüvvələr ikinci dərəcəli hesab edilirlər. Əsas tormozlaşdırıcı qüvvə isə mantianının batan plastinaya göstərdiyi özlülük müqavimətidir.



Şəkil 11. Plitənin batan kənarının uzunluğundan asılı olaraq əmələ gələn sürət (plitənin % perimetrindən). Bu parametrlər arasında güclü korrelyasiya onu göstərir ki, plitənin batan kənarları öz arxasında plitəni dərtür [45].

Digər hərəkətetdirici qüvvəni də kiçik hesab etmək olmaz, çünki elə plitələr var ki, onların alta gedən kənar hissəsi çox kiçikdir və yaxud ümumiyyətlə yoxdur (məsələn, Afrika və Antarktida), lakin onlar bir-birinə nisbətən hərəkət edirlər. Çox güman ki, plitələrin hərəkətini

tez hərəkət edən plitələr təyin edir, çünki onların alta yönəlmış tərəfləri uzundur, yerdə qalan plitələr isə «boş məkan»ı dolduraraq, kiçik qüvvələrin (məsələn, silsilələrin təzyiqi) təsiri altında hərəkət edirlər.

Yuxarıda toxunulan məsələlər son illər müzakirə olunduğundan bir çox hallarda öz həllini tapmamışdır. Bununla belə, aşağıdakı nəticələrə gəlmək olar:


1. İzostatik kompensasiyanın mövcud olması mantıyanın effektiv özlülüyüünü müəyyən etməyə imkan verir: 100 km qalınlıqlı bərk litosfer qatı təxminən eyni qalınlığa malik olan astenosfer qatı üzərində yatır, özü də yerdə qalan mantiya astenosferdən təxminən 25 dəfə özlüdür (qatıdır). Qitə litosferinin qalınlığı qədim okean litosferinin (yaşı təxminən 100 mln. ildir) qalınlığından yəqin ki, bir qədər çoxdur.

2. Mantıyanın özlülüyü və digər parametrləri elədir ki, mantıyada çox güman ki, intensiv konveksiya gedir. Konveksiya, mantıyanın tavanında və döşəməsindəki qatları çıxmaqla, onun bütün həcmini əhatə edir; konveksiya o qədər güclü olur ki, qeyri-müntəzəm yerdəyişmə dərəcəsinə çatır.

3. Mantıyada istiliyin paylanması mənbəyi pis öyrənilmişdir. Ayrılan istiliyin ən mühüm mənbəyi yəqin ki, yer səthinə yaxın sahələrdə toplanmağa can atan radioaktiv elementlərin parçalanmasıdır. Lakin qitələraltı mantıyanın yuxarı bir neçə yüz kilometrliyində bu elementlərin miqdarı okeanlar altındaki miqdara nisbətən azdır. Bunun nəticəsidir ki, qitələrin altında «M» səthindən keçən istilik axını da okeanlar altındakından iki dəfə azdır. Nüvədən mantıyaya istiliyin daxil olması çox bö-

yükdür, lakin qeyri-bərabər paylanmasıdır və nüvədəki konveksiyanı əks etdirir.

4. Mantiyadakı temperatur kəsilişi tam xətti deyildir: bərk plitədə temperatur tez qalxır, çünki burada istiliyin daşınması istilikkeçirmə hesabına gedir; konveksiya edən mantiyada qradiyent adiobatikə yaxındır, hətta bu, konveksiyanın baş vermədiyi sərhəd qatına qədər də çatır. Bu qat nüvə ilə qızdırılır. Qitələrin altındaki temperatur ən azı 400 km dərinliyə qədər okean altındaki temperatururla müqayisədə aşağıdır (şəkil 12).



Şəkil 12. Mantiyadan keçməsi güman edilən temperatur kəsilişləri

5. Okean plitələri dağ silsilələri yanında yaranır və aşağıda materialın böyüməsi hesabına tədricən qalınlaşır. Silsilələrdən uzaqda onların qalınlığı təxminən 100 km-dir. Qitədəki plitələr xeyli qalındır (400 km və daha artıq) və astenosferi də daxil edirlər; halbuki okean plitələri aşağıdan astenosferlə təcrid olunmuşdur.

6. Qitələrlə okeanlar arasındaki ən əsas fərq bərklik, temperatur, istiliyi generasiya etmə, sıxlıq kimi xüsusiyyətləri əks etdirir, bütün bunlar maddi tərkiblə bağlıdır.

7. Astenosfer və aşağı sürətlər zonası eyni deyil. Astenosferin mövcud olmasını təyin edən xüsusiyyətlər bərk halda sürünmə ilə şərtlənmişdir, aşağı sürətlər zonası isə ərintinin az miqdar iştirakı nəticəsində əmələ gəlir. Qitələrdə qalxanlar altında aşağı sürətlər zonası qeyd olunmur (yaxud çox zəif nəzərə çarpır), lakin orada astenosfer vardır.

8. Plitələr tektonikasında isti nöqtələr öz izahını tapmir, bilavasitə bu səbəbdən mantiya plyumları haqqında fikir irəli sürülmüşdür. Bu fərziyyəyə görə, yuxarı qalxan nazik isti şırnaqlar sütunu mantianının döşəmə hissəsində (oturacağında) yaranmışdır. Bununla belə, onların mövcud olması fikri bir o qədər inandırıcı deyil.


9. Plitələri hərəkətə gətirən qüvvə, kifayət qədər aydın deyildir. Plitələrin kənarına təsir edən qüvvə, heç sübhəsiz, mövcuddur, onların bəziləri çox böyükdür, lakin plitələrin oturacağına təsir edən qüvvənin rolü nədən ibarətdir, onların dərti qüvvəsi və yaxud tormozlanma rolü oynaması nə şəkildədir – bu məlum deyil. Güman edilən ən əsas hərəkətedici qüvvə subdiksiyə zonalarında plitələrin alta gedən kənarlarının mənfi işarəli üzgütülüyüdür. Plitələrin hərəkəti ilə konveksiya arasındaki əlaqə də tam aydın deyil. Bu əlaqə çox sıxdır, özü də okean plitələriin hərəkəti konveksiya tsiklinin tərkib hissəsi hesab olunur.

1.3. Qıtə qabığı

1.3.1. *Qabığın mənşəyi.* Planetimizi öyrənmək üçün Yer qabığı ən əlverişli, başa düşülən və yaxşı tədqiq olunan hissə olmasına baxmayaraq, fiziki və kimyəvi xüsusiyyətlərinə görə digər hissələrdən xeyli mürəkkəbdir. Yer qabığı nisbətən sadə, çoxsaylı çökmə süxurlardan başlayaraq mürəkkəb kimyəvi tərkibə malik olan püskürmə süxurlara (bazaltlar, qranitlər) qədər müxtəlif növ süxurlardan ibarətdir. Qabığın, plitələrin yuxarı hissəsini təşkil edən bərk, sərt qat olub, seysmiq məlumatlara görə, «M» sərhəddindən aşağıda yatan yuxarı mantıyanın perioditlərinə nisbətən daha az sixlığa malikdir. Okean qabığından fərqli olaraq qıtə qabığının orta qalınlığı təxminən 35 km-dir, iri dağ qurğuları altında qıtə qabığının anomal qalınlığı da müşahidə olunur. Məsələn, Alp dağları altında bu qalınlıq 70 km, Himalayda hətta 90 km-ə çatır. Eyni zamanda, elə sahələr də vardır ki, qıtə qabığının qalınlığı orta qalınlıqdan azdır. Belə sahələr müəyyən strukturlara uyğunlaşırlar, məsələn Keniyanın rift vadisi.

1.3.2. *Yer səthinin başlıca xüsusiyyətləri.* Qitədəki massivlərin və okean çökəkliklərinin dibi istər relyefinə, istərsə də yaşına görə ciddi şəkildə fərqlənilirlər. Relyefin mühüm elementlərinin yüksəklik nöqtələri (şəkil 13) ən yüksək dağ zirvələri səviyyəsindən (Everest+8848 m) ən dərin okean novları (Marian novu – -10192 m) səviyyəsinə qədər interval arasındadır. Bununla belə, yer qabığı səthində yüksəklik nöqtələrinin paylanması bimodal şəkildədir, çünki materiklər və okeanlar müxtəlif səviyyəyə malikdirlər: qıtələrin orta hündürlüyü 0,87 km, okean çallalarının orta dərinliyi isə – 3,7 km-dir. Belə bir fərq onunla izah olunur ki, qıtə litosferinin qabıq materialı

xeyli qalındır, onun sıxlığı isə okean litosferi ilə müqayisədə kiçikdir. Buna görə, astenosferdəki izostatik kompensasiya səbəbindən qitələr yüksəkliyə qalxmışlar.



Şəkil 13. Yerin bərk səthinin yüksəklik səviyyələrinin paylanması. Göstərilən səviyyədən yuxarıda yerləşmiş rayonların cəmi sahəsi göstərilmişdir. Yer səthinin ümumi sahəsi 510 mln. km²-dir; qitə vilayətlərinin dəniz səviyyəsindən orta hündürlüyü 0,87 km, okean çökəkliklərinin orta dərinliyi dəniz səviyyəsindən 3,7 km aşağıdadır [77].

Okeanlar yer səthinin təxminən 70%-ni örtür. Onlar çox geniş iri çalaları tuturlar. Bu çalalar okean çökəklərinin düz səthi üzərində 2 km-ə yüksələn dağ silsilələri sistemləri ilə kəsilmişlər. Okean çalalarının kənarlarında ya plitələrin destruktiv kənarları ilə sərhədlənən novlar (Sakit okeanın demək olar ki, bütün kənarları boyu), ya da ki, subdiksiyaya məruz qalmayan geniş, 200 km-ə qədər şelf zonaları yerləşirlər (Atlantik okeanının təxminən bütün

ətrafi boyu). Sadəcə olaraq, onları *aktiv* və *passiv* qitə kənarları adlandırırlar. Okean qabığının dağ silsiləsi zonasından kənarlara aralanması təsəvvürünü nəzərə alaraq, belə nəticə çıxarmaq olar ki, okean dibinin ən qədim yaşlı süxurları okean çalalarında yerləşməlidir, lakin bu süxurların yaşı 200 mln. ildən artıq deyil, əksər hallarda isə onlar son 100 mln. ildə formalaşmışdır.


Bunun əksinə olaraq, qitə qabığı elə süxurlardan təşkil olunmuşdur ki, onlar yerin 4,6 mlrd ilə bərabər tarixinin böyük bir hissəsini əhatə edir. Qitə qabığının yuxarı horizontlarının strukturları 3 əsas tipə ayrılır:

1. Qitələrin denudasiyalışmış *qalxanları*. Kembriyə-qədər yaşlı (510 mln. ildən qədim) püskürmə və yaxud yüksək metamorfizləşmiş süxurlardan ibarətdirlər;
2. Qitə *platformaları*. Kembriyə-qədərki özül üzərində yatan nisbətən cavan çökmə süxurlardan ibarətdir;
3. Cavan, əsasən Üçüncü dövr (70 mln. ildən az) *qırışılıq dağları*. Kəsilişdə nisbətən qədim disloksiyalışmış metamorfizləşmiş çökmə və cavan yaşlı vulkanik (effuziv və piroklastik) və intruziv süxurlar iştirak edir.

Qitədəki qalxan və platformalar bilavasitə passiv kənarlarla sərhədlənir; məsələn, Atlantik okeanı sahili boyu. Burada qitədən okeana keçid zonasının səthəyaxın ifadəsi tədrici xarakter daşıyır, dəniz səviyyəsi aşağı olan zaman axırmacı (pleystosen) buzlaq dövründə dəniz eroziyası nəticəsində əmələ gəlmış tipik şelf zonaları vardır. Sakit okeanın aktiv kənarları qitə tərəfdən aktiv vulkan dağlarının (məsələn, And dağları) və yaxud adalar qövslerinin (Aleut və Filippin adaları və b.) iştirakı ilə səciyyələnir. Digər çox iri cavan dağ qurşağı Aralıq dənizin-

dən şərqə Alplardan Himalaylara qədər uzanır. Vulkan aktivliyi burada nisbətən az təzahür etmişdir, lakin qırışılığın və digər dislokasiyaların intensivliyi çox yüksəkdir: metamorfizləşmiş çökəmə plastinaların biri digərinin üzərinə gəlmışdır, bu isə qabığın xeyli dərəcədə ixtisar olmasına sübutdur. Alp-Himalay zənciri plitənin daxili rayonlarından keçir və iki qitənin toqquşma zonasını təmsil edir. Plitə, quruluşuna görə Sakit okeanın okean plitəsinin qitə plitəsi ilə toqquşma xəttini qeyd edən dağ zəncirinin inkişaf taplığı şərq hissə ilə sərhədlənən qitəkənarı dağ qurğularından kəskin şəkildə fərqlənir.

1.3.3. *Qabığın şaqul üzrə dəyişməsi.* Qabığın qalınlığının qlobal miqyasda dəyişməsi qanunauyğun xüsusiyyət daşıyır (şəkil 14).



Şəkil 14. Sərqi Sakit okean qalxımından Afrikaya qədərkə kəsilişdə okean və qitə qabılalarının müqayisəli qalınlığı. Okean silsilələri altında qabığın nazikləşməsi və qitələrin dağ silsilələri altında qalınlaşması müşahidə olunur (Şaquli miqyas böyüdülmüşdür: 1 sm=25 km) [36].


Qitələrdə qabığın yer səthində ayrılan sahələrini birini digərindən üçüncü ölçü ilə də fərqləndirmək olar, çünki «M» sərhədi yer səthi relyefinin güzgülü əks etdirilmiş böyüdülülmüş surətini verir: qabığın ən böyük qalınlığı

qitələrin dağ silsilələri altında müşahidə olunur.

Yuxarıda göstərilmişdi ki, okeanlarla qitələr arasındakı fərq mantiyaya gedib çıxır və dəqiq olaraq bir neçə yüz kilometrə qədər izlənilir. «M» sərhəddindən yuxarıda okean qabığı dəqiq seysmik təbəqələrə bölünür (şəkil 1-ə bax) ki, bu da qabığı təşkil edən süxurların (bazaltlar, qabbro və peridotitlər) petroloji xüsusiyyətlərindən irəli gəlir. Qitə qabığı daha mürəkkəb laylı struktura malikdir, lakin hər təbəqənin qalınlığı və təbəqəarası sərhədlər okean qabığı ilə müqayisədə xeyli pis müşahidə olunur.

15-cı şəkildə geoloji quruluşuna görə müxtəlif olan qitə rayonlarında uzununa dalğalar sürətindən keçən seysmik struktur göstərilmişdir. Qabıqdakı «M» sərhəddindən başqa, 10-dan 30 km-ə qədər dərinlikdə Konrad sərhədi kimi tanınan (onu aşkar edən alimin şərəfinə bu ad verilib) qeyri-müəyyən sərhəd ayrılır. Əksər qitə rayonlarında bu sərhədi izləmək mümkünündür. O, 4-6,5 km/san və 6,5-7,8 km/san diapazonda P-dalğaları sürətilə yuxarı və aşağı mantianı ayırır. Qabığın yuxarı hissəsi çox dəyişkəndir.

Bir neçə kilometr qalınlıqlı ən yuxarı horizontlar xeyli dərəcədə müxtəlif materialla təmsil olunmuşdur; burada nisbətən zəif metamorfizləşmiş vulkanogen və ya çökmə süxurlardan (şəkil 15-də *b* kəsilişi) metamorfizmin orta pillələrinə çatan metaçökmə süxurlara (*v* kəsilişinin kvarsitləri və yaşıl sistləri) qədər müxtəlif tip süxurlar iştirak edir.



Şəkil 15. Müxtəlif rayonlarda qıtə qabığı və yuxarı mantıyanın seysmik strukturu (V_p uzununa dalğaları vasitəsilə göstərilmişdir): (a)-Viskonsin – qalxanın stabil sahəsi; (b)-Hövzə və silsilələr əyaləti – cavan vulkanik süxurların qabığının nazikləşdiyi qalxan sahələrini örtməsi; (c)-Şimali Şotlandiya – 400 mln. il əvvəl iki qıtənin toqquşması nəticəsində yaranan dağ qurşağı; (ç)-Cənubi Kaliforniya – 100 mln. il əvvəl okean və qıtənin toqquşması nəticəsində əmələ gələn dağ qurşağı; (d)-Mərkəzi Andlar – okean və qıtə plitələrinin hazırkı yaxınlaşma zonası; (e)-Mərkəzi Alplar – iki qıtə plitəsinin hazırkı yaxınlaşması. Açıq rənglə 4-6,5 km/san sürətli çökəmə, metamorfizləşmiş çökəmə və kipliyi az olan kristallik süxurlar göstərilmişdir; orta tünd rənglə 6,5-7,8 km/san sürətli yüksək metamorfibzm pilləsinə malik olan kristallik süxur sahələri göstərilmişdir; tünd rənglə 7,9 km/san sürətli mantıya peridotitləri göstərilmişdir [44, 46, 68].

Bu səthə yaxın təbəqə altında yuxarı qabıq P-dalğaları sürətinin dar intervalı (5,9-6,5 km/san) ilə səciyyələnir; bu təbəqə «qranit» qatı adlanır. Lakin qranitlər ailəsinin sükurları tərkiblərinə görə xeyli fərqlənilər və orta turşuluqlu dioritlərdən (55-60% SiO₂) az rast gələn məxsusi qranitlərə (70%-dən artıq SiO₂) qədər dəyişirlər. Tipik qranitlərin sıxlığı 2650 kq/m³, P-dalğalarının sürəti 6,1 km/san-ə qədərdir.

Onlarla mənfi anomaliya ağırlıq qüvvəsi əlaqədardır; başqa sözlə, yuxarı qabığın orta sıxlığı və eləcə də P-dalğalarının sürəti qranitlərin müvafiq xüsusiyyətlərindən yüksəkdir. Çox güman ki, yuxarı qabığın orta tərkibi qranodiorit və yaxud kvars-diorit tərkibinə yaxındır, onların sıxlığı 2700-2750 kq/m³, P-dalğalarının orta sürəti 6,25 km/san-dir.

Aşağı qıtə qabığının tərkibi yaxşı məlum deyil, çünki çox az yer vardır ki, orada açılmış sükurlar qabığın aşağı hissələrini təmsil etsin. Ənənəyə görə, bu təbəqəni «bazalt» qatı adlandırırlar, lakin tədricən aşağı qabığın bazalt tərkibli olması haqda fikir daha az cəlbədicidir; çünki böyük dərinliklərdə çox böyük təzyiq altında bazalt qabığının bir hissəsi sıx, kip eklogitə keçməlidir. Bazalt tərkibli eklogit sükurları yüksək seysmik sürətlə (8,4 km/san) səciyyələnirlər və metamorfizmin eklogit fasiyasına aid edilmələrinə baxmayaraq çox yəqin ki, aşağı qabıqda əsasiliyi nisbətən az olan sükurlar yatırlar.

Qabığın aşağı hissəsinin *granulitlərdən* ibarət olması fikri də diqqətəlayiqdir. Qranulit sükurları orta – əsasi tərkibli olub, əsas etibarı ilə piroksen və kalium şpatlarından ibarətdir, onlar müvafiq P-dalğaları sürətinə (7 km/san) malikdirlər. Nəhayət, üçüncü ehtimal da vardır: aşağı qabığın böyük hissəsi metamorfizmin amfibolit fasiyasının

inkişaf taplığı sahədir. Bu, qranulit fasiyası ilə müqayisədə xeyli kiçik temperaturun və həmçinin amfibolların geniş iştirakı və çöl şpatlarının asılı mövqe tutmasını fərz etməyə imkan yaradır. Amfibolitlərdə süturlar orta-əsasi tərkibə ($45\text{-}60\%$ SiO_2) malik olduqları halda qranulit komplekslərində olduğu kimi, müvafiq seysmik dalğalara malikdir.

Qranulit və amfibolit fasiyası süturlarının qabığın aşağı hissəsində iştirakını təsdiq edən odur ki, onlar kembriyəqədər yaşılı süturların açıldığı ən dərin eroziyaya məruz qalmış rayonlarda aşkar edilmişlər [35]. Qranulitlər daha çox rast gəlirlər. Bir sıra digər səbəblərdən də onlara üstünlük verirlər. Məsələn, istilik axınının öyrənilməsi göstərir ki, aşağı qabıq istilik törədən elementlərlə kasıbdır, bu isə qranulitlərin əksəriyyəti üçün xasdır [52]. Qranitlərin əridilməsi ilə bağlı eksperimentlər göstərir ki, turş maqmanın yuxarı qabığa soxulması zamanı aşağı qabıq tərkibində olan suyun, istilik törədən elementlərin və silikat ərintisinin bir hissəsini itirir, onda yalnız çətin əriyən piroksenlər və qranitlərin çöl şpatları qalır. Lakin bir çox ilkin qranulit süturları nisbətən aşağı təzyiq və temperatur şəraitində baş verən təkrar metamorfizm nəticəsində (retrograd metamorfizm) suyunu itirir; belə ki, hazırda onlar amfibolitlər şəklindədirlər. Beləliklə, yuxarı qabıq süturlarının orta tərkibi və tipi qranodiorit, qabığın aşağı hissəsi üçün isə güman ki, orta-əsasi tərkibli qranulitlər olmuşdur. Bununla belə, aşağı qabıqda xeyli miqdarda amfibolitlər də (həmin tərkibdə) iştirak edə bilər, dərin səviyyələrdə isə eklogitlərin ayrı-ayrı toplularının iştirakını inkar etmək olmaz.

1.3.4. Plitələrin destruktiv kənarlarında qabığın akkresiyası. Akkresiyanın baş verdiyi yerlər. Qabığın fəal qitə kənarlarında yerləşən rayonların akkresiyasını (artmasını, böyüməsini) Sakit Okean kimi sıxılmış okeanlar əhatə edir. Lakin subduksiya ilə şərtlənmiş maqmatik fəaliyyət okeanın mövcud olduğu müddətə qədər davam edə bilər. Yalnız tektonik tikiş zonasının (alp-himalay tipli) yarandığı və bu zona boyu qitə plitələrinin bir-birinə söykəndiyi andan etibarən maqmatik fəaliyyət kəsilir və yenidən nisbətən cavan okean ətrafında fəaliyyətə başlayır. Məsələn, hesablanmışdır ki, 107-108 ildən sonra Avstraliyanın Asiya ilə labüd toqquşması nəticəsində İndoneziya qövsü boyu vulkan fəaliyyəti kəsiləcəkdir. Maqmatik qövslər kiçilən okeanlar ətrafında tikiş zonasının əmələ gəlməsindən əvvəl inkişaf tapdıqlarından, onlar qitələrin tikiş zonalarında formalaşan qırışiq dağ sistemlərini əhatə edirlər. Qədim tikişlərə misal olaraq, Ural dağlarını göstərmək olar. Bu nəhəng dağ silsiləsi keçmiş SSRİ ərazisini meridional istiqamətdə kəsir; və yaxud Kaledon dağlarını götürək. Bu dağ sistemi Skandinavyanı, Britaniyanı, Nyufaundlendi kəsərək Apalaç sistemini keçir (bu dağ silsilələri müasir Atlantik okeanının əmələ gəlməsinə qədər vahid və düzxətli olmuşdur). Bu tip qitə plitələrinin tikiş zonalarının eroziyaya məruz qalmış reliktləri keçmiş qabıq hərəkətlərindən xeyli məlumat verir. Qitə qabığının ən çox qalınlaşması (artması) okean və ya okean-okean tip destruktiv kənarlarda baş verir. Nəticədə, ya ada qövslərində yeni qabığın əmələ gəlməsi, ya da mövcud olan qitə qabığının qalınlaşması baş verir. Tektonik cəhətdən belə fəal zonalarda aparılan mü-


şahidələr qabığın baş verən akkresiyasının sürətini qiymətləndirməyə imkan verir. Hazırda yeni qıtə qabığının akkresiyası adalar və qıtə qövslərinin maqmatizmi hesabına baş verir. Akkresiyanın hazırkı sürəti $0,5 \text{ km}^3/\text{il}$ -dir; bu, məlum qıtə qabığının Yerin mövcud olduğu müddət ərzində «böyüməsi» üçün tələb olunan süretin təxminən yarından bir qədər azını təşkil edir.

1.3.5. *Qıtə qabığının təkamül yolları.* Biz yuxarıda yer qabığının iki mərhələ keçərək (ilk öncə aralanan dağ silsilələrində, daha sonra subduksiya zonalarında) nə şəkildə təkamül etməsini göstərdik. Əgər uniformizm prinsipi doğrudursa, başqa çözələ, bu gün müşahidə etdiyimiz proseslər keçmişdə inkişaf edən proseslərə uyğun gəlirsə, bu mövzuya yenidən qayıtmaq nə dərəcədə məqsədə uyğundur. Məsələ ondan ibarətdir ki, müasir geoloji proseslər qədim keçmişdə baş verən proseslərdən həqiqətən fərqlənir. İlk növbədə ona görə ki, qədim keçmişdə xeyli çox radiogen isti ayrıldı.

Yerin daxilindəki istiliyin ayrılması dörd uzun ömürlü izotoplarda saxlanılır (şəkil 16).

Dərinlikdə və səth yaxınlığındakı tektonik proseslərin intensivliyi yəqin ki, istilik ayrılmamasına mütənasib olaraq azalırdı. Buradan aydın olur ki, qıtə qabığının təkamülü haqda mühakimə yürütmək üçün əsas götürülən akkresiya sürətinin hazırkı qiyməti ($0,5 \text{ km}^3/\text{il}$) $4,6 \text{ mlrd. il}$ ərzində qıtə qabığının ümumi kütləsinin əmələ gəlməsi üçün azdır.

Belə çıxır ki, bu vaxta qədər qıtələrin kənarlarına qövsti pli yeni materialın artırılması üçün istifadə edilən «qabığın akkresiyası» termini materiklərin materialı hesabına böyüməsinin sonuncu qiymətilə, yəni «qabığın böyüməsi» ilə eyni qiymətli deyil.



Şəkil 16. Yerin əmələ gəlməsi zamanı onun tərkibinə daxil olan müüm radioaktiv izotopların parçalanması zamanı yaranan istilik.

K, U və Th-un qiymətləri və elementlərin qabiqda və mantiyada hazırlı orta səviyyələrinə uyğun olaraq ekstrapolyasiya edilmişdir; Al və Pu-nun qiymətləri nukleosintez nəzəriyyəsinə uyğun olaraq Allend meteoritindəki sabit izotoplar haqqda məlumatə əsasən qiymətləndirilmişdir [60].

Bu məsələnin həllini tapmaq məqsədilə keçən əsrin 70-ci illərinin sonlarında qitə qabığının böyüməsi məsələsinə həsr edilmiş iki konsepsiya təklif edildi:

1. Bəzi tədqiqatçılar sübut etməyə çalışılar ki, Yerin ilkin isinməsi zamanı qitə qabığının yalnız kiçik həcmi yaranmışdır. Qitələrin sonrakı böyüməsi fasiləsiz olmuş və uzunömürlü radioaktiv elementlərin parçalanması zamanı ayrılan istiliyə proporsional baş vermişdir. Model müəlliflərinin fikrincə, qitələrin yuyulmuş materialı yenidən materiklərə qayıdaraq qitələrin fəal kənarları və qitə-

lərin toqquşma zonaları boyu toplanırlar. Beləliklə, qitə qabığının əvvəl hesablanmış akkresiya sürəti materiklərin böyümə sürətinə bərabər olur.

2. Digər hipotezə görə, qitə massivləri Yer tarixinin birinci 2 mlrd. ilində əmələ gəlmış və geoloji vaxtin böyük hissəsi ərzində öz həcmələrində kiçik dəyişikliyə məruz qalmışlar. Bu halda, materiklərdə artan material mantiya tərəfdən qitənin eroziya məhsullarının udulması (subdiksisiya zonalarında) hesabına tarazlaşır. Beləliklə, akkresiyanın baş verməsinə baxmayaraq, nəticə etibarı ilə qitələr böyümürlər. Bu təsəvvürlə birinci model arasında fərq ondan ibarətdir ki, birinci modelə görə, qitə qabığı böyüməkdə davam edir.

Bu modellər arasında seçim etmək çətindir. Qədim keçmişdə qabığın və materiklərin böyüməsinin akkresiya sürətinə aid müxtəlif məlumatlar vardır. Keçmişdə baş verən proseslərin izahını yalnız qitə qabığında tapmaq olar, çünki kembriyəqədər yaşılı üzə çıxan (açılan) bütün süxurlar (570 mln. ildən artıq yaşı) qitədəki süxurlardır və əsas etibarı ilə materiklərin nüvələrində, başqa sözlə, yer səthinin təxminən 15%-ni əhatə edən qədim platformalarda (kratonlarda) yatırlar.

Arxeozoy qabığı uzun müddət inkişaf edən geoloji proseslər nəticəsində işlənildiyindən bu yaşılı süxurlar (2,5 mlrd. il) daha kiçik sahələrdə qeyd olunurlar. Lakin bu kiçik, bir-birindən çox uzaq yerləşən arxeozoy vilayətləri bir çox ümumi xüsusiyyətlərə malikdirlər. Onlar yüksək metamorfizləşmiş qneyslərdən təşkil olunmuşlar və *yaşılış qurşaqlarını* əmələ gətirirlər. Məlum, çox qədim arxeozoy süxurları Qrenlandiyada, Zimbabvedə və Şimali Amerikada aşkar edilmişdir. Onların yaşı 3,5-3,8 mlrd. ildir.

Bu, çox vacib bir sualın ortaya çıxmına səbəb olur: bəs Yerin 4,6 mlrd. il bundan əvvəl əmələ gəlməsi ilə qabığın ən qədim 3,8 mlrd. il əvvəl formallaşmış süxurları arasındaki intervalda nə baş vermişdir?

Gec kembriyəqədər və yaxud proterozoy erası (2500-570 mln. il əvvəl) geoloji və tektonik şəraitinə görə arxeozoydan xeyli fərqlənir. Kiçik ölçülü (en kəsikdə 10-100 km) qneys-yaşıldaş strukturları iri (bir neçə min kilometr), stabil qitə platformalarında yerləşir. Çökmə sūxur çexolu özülün daha qədim kristallik sūxurlarını örtmüsdür. Stabil blokların kənarlarında və daxilində mütəhərrik (mobil) xətti qurşaqlar əmələ gelmiş, burada intensiv deformasiya və maqmatik fəaliyyət baş vermişdir. Müasir plitələr tektonikasına uyğun prosesləri proterozoyda da müşahidə etmək olar. Arxeozoy üçün çox zaman *permobil* rejim (permobil – permanent mütəhərrik, tez-tez dəyişən) termini istifadə edilir. Sonuncu, davranışına görə, plitələrin hərəkətinə yaxın olan hərəkətlərin intensivliyini və dinamizmini səciyyələndirir. Heç şübhəsiz, tektonik proseslərin istər sürəti və istərsə də intensivliyi o zaman dan dəyişmişdir və əvvəlki geoloji dövrə şamil oluna bilməz. Yer qabığının tarixinin və yer səthi şəraitinin dəyişməsini dərk etmək məqsədilə bütün geoloji dövr üç intervala bölünmüdüdür:

Arxeozoy – 2500 mln. ildən çox əvvəl (arxios-yunanca qədim deməkdir),

Proterozoy – 2500-570 mln. il əvvəl (proteros-yunanca daha əvvəl, zoye-həyat),

Fanerozoy – 570 mln. ildən az (faneros-yunanca açıqdan-açığa, zoye-həyat).

Arxeozoy. Geologiyası və tektonikası. Əksər yaxşı qorunmuş arxeozoy massivləri qədim qalxanların nüvə hissəsində yerləşərək, məxsusi yüksək metamorfizləşmiş vulkanogen – çökmə yaşlı şəxurları ilə xarakterizə olunurlar [35]. Yaxşı öyrənilmiş Zimbabve kratonunda yarıgirdə qranit plutonları deformasiyalaşmış sistli yaşlı şəxurları ilə təcrid olunmuşlar. İstər qranitlər, istərsə də yaşlı şəxurları təxminən 3,5-dən 2,6 mlrd. ilə qədər çərçivəsində əmələ gəlmişlər. Yüksək metamorfizm pilləsinə məruz qalmış bu yönümlü şəxurların digər kratondan götürülmüş nümunələrinin mütləq yaşıının təyin edilməsi göstərir ki, onların yaşı gec proterozoydan (təxminən 2,3 mlrd. il) ən qədim yaşılıya qədərdir (Qrenlandiyada Amitsok qneyslərinin yaşı 3,8 mlrd. ildir).

Zəif metamorfizləşmiş yaşlı şəxur kompleksləri qalınlığı, tərkibi və metamorfizm dərəcəsinə görə xeyli fərqlidirlər. Şəxurların əksər hissəsi vulkan mənşəlidir, lakin onlar çökmə mənşəli qırıntı materialı (yetkin olmayan molas və qrauvaklar) da saxlayırlar. Əsasi və hətta ultraəsasi lavaları səciyyələndirən, bir qayda olaraq, maqneziumla zəngin olan *komatiitlər* də tapılmışdır. Bu gün müşahidə etdiyimiz xətti uzanmış yaşlı şəxur qurşaqları eni on kilometrlərlə olmaqla, yüz kilometrlərlə məsafəyə uzanırlar. Onlar sonradan deformasiyaya və metamorfizmə məruz qalmış ensiz və uzun çökmə hövzələrinə çevrilmişlər. Yaşılış şəxurları ilə yanaşı, tsiklik növbələşən (dərinsü gil sistəri, dayazsu qum daşları və zolaqlı incədənəvər silisium materialı – dəmirdən ibarət) çökmə şəxurlara da tez-tez rast gəlinir. Arxeozoy kratonları hüdüdunda müəyyən edilən yüksək və aşağıpilləli metamor-

fizləşmiş süxurların miqdar payı müxtəlif olsa da, tədqiqatçılar bir-birindən çox uzaqda yerləşmiş rayonlarda, məsələn, Cənubi Afrikada, Zimbabvedə, Kanadada, Qərbi Avstraliyada, Qrenlandiyada və Hindistanda bu komplekslərin kimyəvi petroqrafik tərkiblərinin son dərəcə ey ni olmasını qeyd edirlər.

Güman edilir ki, 3,8 mlrd. il əvvəl arxeozoy qabığı artıq formalışmışdır, lakin bu zamana qədər qabığın hansı inkişaf yolu keçməsi haqda məlumat yoxdur [35]. Yalnız Amitsok qneyslərində yaşıldış süxurlarına oxşar, relikt pozulmuş material haqda məlumat vardır. Yerdə ilkin anortozit qabığının (Ayda əmələ gələn kimi) mövcud olması haqda da məlumat yoxdur, lakin arxeozoy süxurlarının analizi nəticəsində məlum olmuşdur ki, temperatur o zaman indikinə nisbətən daha çox olmuşdur. Belə ki, maqneziumla zənginləşmiş komatiitlərin əmələ gəlməsi üçün 1700°C temperatur tələb olunur, çünkü onlar mantiya peridotitlərin demək olar ki, tam ərimə məhsullarıdır. Bundan başqa, komatiitlərin əksəriyyəti normal bazallarla (1100 - 1200°C temperaturda əmələ gəlir) eyni yaşıdır lar, bu isə ərintilərin formalışma sahələrində temperaturun mürəkkəb şəkildə paylanmasına dəlalət edir. Çox güman ki, bu, ilkin əmələ gəlmiş Yerin daha yüksək istilik verməsini göstərir ki, bu da mantiyada daha yüksək temperatur qradientlərinin yaranmasına gətirib çıxara bilərdi.

Qitə litosferi qatında temperatur qradienti orta hesabla 10° C/km -dir, arxeozoy dövründə isə güman edilir (Fyfe W.S., 1974) ki, bu rəqəm 100°C/km -ə qədər olmuşdur. Əgər litosferin aşağı, özül hissəsində temperatur o zaman indiki kimi 1200°C təşkil etmişdi, onda litosfer qabığı

10-15 km qalınlığında olmalı idi. Bu, belə deməyə imkan verir ki, ilkin (yəni 3,8 mlrd. il əvvəl) litosfer qabığı möhkəm olmamışdır, o, qırılmalarla pozulmuş və yenidən mantiya tərəfdən udulmuşdur [51].


Bu, 3,8 mlrd. ildən qədim yaşa malik olan qabığın qalıqlarının olmamasını az-çox da olsa izah edir.

Nazik litosfer arxeozoy qitələri modelindən, həmçinin belə bir nəticə də çıxarmaq olar ki, arxeozoy qitələri aşağı relyefə malik idilər və yer kürəsi su ilə örtülmüş idi.

Bununla belə, nazik arxeozoy litosferi modeli ilə uyğunlaşmayan bir məqam da vardır. Yuyulmuş arxeozoy qabığında yüksək təzyiqli (7-10 kbar) metamorfik minerallar və qranulit fasiyası sűxurları aşkar edilmişdir. Buna görə, belə bir ehtimal irəli sürülmüşdür [72, 76] ki, qitə qabığının qalınlığı müəyyən yerlərdə hazırlı ölçülərə qədər olmuşdur. Bu isə yalnız o zaman mümkün ola bilərdi ki, temperatur qradientləri nəzərə çarpacaq dərəcədə lateral təfavütlü olsun. Seysmik məlumatlar göstərir ki, metamorfizmin yüksək pilləli arxeozoy sűxurlarının açıldığı rayonlar altında olan hazırlı qabığın qalınlığı 35-40 km-dir [35].

Müvafiq olaraq, arxeozoy qitələrinin müəyyən hissələri okean səviyyəsindən yuxarıya çıxmalo idi.

17 sayılı şəkildə arxeozoy qabığındaki proseslər haqqında təsəvvürlər yüksək dərəcədə metamorfizləşmiş qneyslərdən təşkil olunmuş qalxmış günbəzlər və ya qövslərdən ibarət mütəhərrik mikrokontinentlər modeli ilə yaxşı uyğunlaşır.




Şəkil 17. Mütəhərrik mikroqitələrin təkamülü modeli üzrə arxeozoy qranitləri və yaşlıdaş süxurlarının yaranması; (a) sxemi yüksək mütəhərriklik mərhələsinə uyğun gəlir, bu zaman qırışılıq qneysləri və arxa adalar qövsü maqmaları gümbəzlər əmələ gətirir. Vulkan və çökəklik protoyaşlıdaş materialı arxa adalar qövsü çökəkliklərində toplanır. (b) sxemində mikroqitələrin birləşərək hazırda müşahidə edilən strukturlar əmələ gətirməsi göstərilmişdir [76].

Qabığ, mantiyadakı çoxsaylı konveksiyon axınları və sitəsilə dərtlərlər, mikrokontinent altında subduksiya zonalarını formalasdırmışdır. Bəzi yerlərdə qabığın qalınlığı azalmış və arxa ada qövslü gərilmə çökəkləri əmələ gəlmışdır. Bu çökəklərdə yüksək temperaturlu axmış bazalt-komatiit, sonra isə müasir qövslərin lavalarına bənzər andezit-dasit lavaları toplanmışdır. Sonradan, lavalar okean səviyyəsindən yuxarıya qalxan gümbəzlərin yuyulması nəticəsində əmələ gələn qırıntı materialı ilə örtülmüşdür. Təkamülün son mərhələsi mikrokontinentlərin birləşməsi

ilə nəticələnmişdir. Bunun nəticəsində arxa adalar qövsü çökəkliyi bağlanmış və səciyyəvi yaşıldış sűxurları qurşağı yaranmışdır. Yaşıldış qurşaqlarının formalaşmasının göstərilən modeli digər modellərlə (yaşıldış sűxurlarına gümbəzlərin ön kənarlarından ələ alınmış okean litosferinin qalıqları kimi baxılır) müqayisədə daha çox tərəfdar tapmışdır. Təqdim olunan «permobil» modelinin ən məziyyətli cəhətlərindən biri odur ki, mikrokontinentlər haqda təsəvvürlər (onların eni təxminən 100 km, qalınlığı 30 km-dir, hər birinin məxsusi subdduksiya zonası vardır) intensiv mantiya konveksiyası və temperaturun lateral dəyişkənliyi məlumatları ilə yaxşı uyğunlaşır.

Beləliklə, arxeozoyun tektonik səciyyəsini izah etmək üçün iki model təklif edilir: 1. Permobil model. Modelə görə, litosfer bəzi yerlərdə böyük qalınlığa çatır, yuylumanın baş verməsi və çöküntü materialının əmələ gəlməsi üçün quru sahələr olmuş, mikrokontinentlər toqquşaraq birləşmişlər, yaşıldış sűxurları isə gərilmə nəticəsində yaranan arxa (adalar qövsünün arxa tərəfində) çökəklərdə əmələ gəlmişlər; 2. Nazik arxeozoy litosferi modeli (isti nöqtələr modeli də adlanır). Modelə görə, litosfer nazikdir, okean səviyyəsindən yuxarıya qalxan massivlər azdır və yaxud da heç yoxdur, plitələrin lateral hərəkəti baş vermir, yaşıldış sűxurları mantiya konveksiyasının get-gedə azalan axını üzərində əmələ gəlir.

Proterozoy. Geologiyası və tektonikası. Qıtə qabığının böyük bir hissəsi arxeozoyun sonuna yaxın artıq formalaşmışdır. Lakin səthdə proterozoy sűxurları xeyli geniş yayılmışdır. Onlar bilavasitə qədim arxeozoy kratonlarının nüvələrini əhatə edir və örtürlər (şəkil 18).



Şəkil 18. Cənubi və Qərbi Afrikanın geoloji materiallarında istifadə edilən iri struktur və yaş bölgüləri. Arxeozoy kratonlarının nüvələri roma hərfləri ilə, qabığın digər sahələrinin yaşı isə müxtəlisif şərti işarələrlə göstərilmişdir. I-Kapvaal kratonu; II-Zimbabve kratonu; III-Zambiya kratonu; IV-Dodoma-Nyanza kratonu; V-Kasai kratonu; VI-Qabon-Kamerun kratonu; VII-Siyerra-Leone-Fil Dişi Sahili kratonu; VIII-Mavritaniya kratonu. Orogen tsiklları (1-6): 1-alp; 2-orta paleozoy-aşağı mezozoy; 3- 550 ± 100 mln. il; 4- 1100 ± 200 mln. il; 5- 1850 ± 250 mln. il; 6-təxminən 2,5 mlrd. il və qədim [40].

Arxeozoy və proterozoyun hüdudunda geoloji və tectonik sərhədlərin xüsusiyyətinin dəyişməsi şübhəsizdir: 2,5 mlrd. ildən cavan yaşlıq qurşaqları nadir hallarda rast gəlir, onların yerinə aşağı proterozoyda iri, stabil qalxanlar inkişaf tapmışdır. Əhəngdaşları və qumdaşlarının şelf tipli böyük qalınlıqlı layları geniş çexol şəklində batmış arxeozoy özülünü örtməşdir. Bu, dayaz sulu proterozoy okeanlarının ölçüləri tədricən böyümüşdür. Aşağı proterozoy qabığının digər mühüm xüsusiyyəti (o cümlədən, Kanadada və Avstraliyada) təknəyəoxşar dərələrdə xətti çöküntütoplanma qurşaqlarının yaranmasıdır. Bu əyilmələrdə böyük qalınlıqlı qırıntı sükurları – kvarsit və gil sistləri layları toplanmışdır. Bunlardan ən yaxşı öyrənilənləri Kanadadakı Koroneyşn geonsinklinalıdır. Bu əyilmədə yaşı təxminən 2 mlrd. il olan 11 km-lik çökmə süxur layı toplanmışdır.

Qonşu kratonda eyni yaşlı çöküntülərin qalınlığı 2 km-dir. Bu cür xətti, böyük qalınlıqlı çöküntü toplanma zonaları Afrika və Baltik qalxanlarında da müəyyən edilmişdir. Afrikanın mütəhərrrik qurşaqları (məsələn, Limpopo qurşağı və ya Ubendida; şəkil 18-ə bax) çox güman ki, okeanların bağlanma zonalarını təmsil etmişlər. Bu haqda digər fikir də vardır: onlar «ensialik» əmələgəlmələrdir (başqa sözlə, onların özülü qranit qabığı üzərində formalaşmışdır) və üfüqi hərəkətətmələri xeyli məhduddur.

Çox maraqlı məsələlərdən biri də gec proterozoy Mozambik qurşağına aiddir (şəkil 18-ə bax). Qurşağın cənub, dərində eroziyalasmış hissəsini ensialik hesab edirlər. Ancaq şimalda o, Şimal-Şərqi Afrika və Ərəbistanın kristallik özülünə keçir; qurşaqda andezit lavaları, ofiolitlər

və i.a. vardır ki, onlar da subduksiya prosesləri və tikiş zonalarının əmələ gəlməsi üçün xasdır.

Proterozoy qitələri hüdudunda çox iri struktur bölmələrdən (platformalar, geosinklinallar və mütəhərrik qurşaqlar) başqa, transkontinental bazalt daykaları dəstəsi, anortozitlər, qələvi intruziv kompleksləri və kimberlitlər də vardır.

Onların hamısı mantiya dərinliyindəki maqmaəmələ-gəlmə prosesi ilə bağlı olub, qabığın stabilliyini göstərir, çünkü maqma yer səthinə o halda qalxa bilir ki, qabiq gərilmış vəziyyətdə olsun.

Məsələn, əsasi tərkibli daykalar dəstəsi iki başlıca vaxt intervalında əmələ gəlmişlər: 2,5-2 və 1,3-0,6 mlrd. il. Bu yaş intervalları mütəhərrik qurşaqların aktivliyinin ən aşağı inkişaf mərhələlərinə uyğun gəlir.

Əksər anortozit massivləri 2,0-1,0 mlrd. il yaşı olan və yüksək metamorfizləşmiş süxurların qranulit fasiyası içərisində rast gələn qələvi qranitlərlə (adamellitlərlə) assosiasiya əmələ gətirir. Buradan belə nəticəyə gəlmək olar ki, anortozitlər metamorfizləşmiş və stabilləşmiş qabığa soxulmuşlar. Hesab edilir ki, dayka qurşaqları qitələrin yenicə yaranmış parçalanma sahələrini (riftəmələgəlmə) göstərir: burada toleit maqması kratonların qabığına soxulmuşdur, bu da anortozit massivlərinin yaranmasına səbəb olmuşdur. Əsasi maqmanın kristallaşmasının gizli istiliyi qabığın süxurlarında nisbətən aşağı temperaturlarda qismən ərimə əmələ gətirə bilməsi üçün kifayət etmişdir. Bu yeni yaranmış ərintilər qalıq toleit maqması ilə qarışaraq qələvi dioritlərin və adamellitlərin paragenetik intruziv kompleksini formalasdırmışdır. Bu cür qələvi kompleksləri

riftəmələgəlmənin daha cavan, qitədaxili sahələrində də məlumdur. Məsələn, Nigeriyanın qranitləri (yaşı 150 mln. il), şimal-qərbi Şotlandiyanın qranitləri (yaşı 50 mln. il) və s. Lakin Yerin inkişaf tarixində qələvi qranitlərin əsas əmələ-gəlməri orta proterozoyda baş vermişdir.

Plitələrin kənarlarındakı proseslərə oxşar proseslər kratonların nüvələri ətrafında gec proterozoy süxurlarının yerləşdiyi rayonlarda daha aydın nəzərə çarpır [35, 40]. Misal olaraq, Şərqi Kanadadakı Qrenvil qurşağı, habelə Ərəbistan, Afrika, Cənubi Amerika, Avstraliya və Antraktidanın panafrika qurşaqlarını göstərmək olar. İlk öncə radioloji məlumatlar əsasında ayrılan panafrika «vəqəsi» (epizodu) hazırda daha geniş tektonik təyinat almışdır. Məlum olmuşdur ki, 1000-550 mln. il yaşı olan qədim afrika kratonlarının hüdudunda yerləşən proterozoy süxurları tektonik proseslər nəticəsində əmələ gəlmışdır. Qərbi-Afrika kratonunun (Malidə yerləşir) şərq kənarı boyu 800-600 mln. il əvvəl rift və tikiş zonalarının əmələ gəlməsi haqda da struktur məlumatlar alınmışdır. Bu rayon əvvəllər ensialik mütəhərrrik qurşaq kimi qəbul edildiyindən, bu məlumatlar hazırkı plitələr tektonikasına oxşar proseslərin gec proterozoyda inkişaf tapması haqda təsəvvürü möhkəmləndirir. Liviyyada, Misirdə və Səudiyyə Ərəbistanında aparılan tədqiqatlar nəticəsində əhəngli-qələvi intruziv və effuziv süxurları yerləşdirən lineamentlər müəyyən edilmişdir. Süxur kompleksinin ofiolit zonaları ilə ayrılması yenə də qitə qabığı bloklarının üfüqi birləşməsinə işarə edir. Ərəbistan qalxanının intruziv süxurlarının geokimyəvi və izotop xüsusiyyətlərinin öyrənilməsi güman etməyə imkan verir ki, bu qalxan qonşuluqda yerləşmiş adalar qövsü ra-


yonundakı maqmatizm nəticəsində əmələ gəlmışdır. Adalar qövsü bir çox cəhətdən Sakit okeanın cənub-qərbində yerləşən müasir qövslərə çox oxşayır. Rayonda 1 mlrd. ildən çox yaşı olan hər-hansı bir qitə qabığının mövcud olması haqda məlumat yoxdur; başqa sözlə, Ərəbistan qalxanı panafrika tektono-maqmatik aktivləşməsi dövründə əmələ gəlmişdir. Bu proses – *kratonalaşmadır*.

Fanerozoy. *Geologiyası və tektonikası*. Yer qabığında son 570 mln. ildə baş vermiş proseslər plitələr tektonikası ilə əlaqələndirilir. Bu haqda fikir yekdildir. Biz yuxarıda müxtəlif tip cavan adalar qövslərindən danışmışıq. İndi isə daha ilkin mənşəli fanerozoy qövsləri və tikiş zonalarından, o cümlədən, Ural dağları, Cənubi Avropanın hersin yaşılı dağ silsilələri üzərində dayanacaqıq. Onların hər ikisi 250-300 mln. il əvvəl formalaşmışdır. Fanerozoyun daha yaxşı öyrənilən Kaledon-Appalaç qırışılıq qurşağı isə 450-500 mln. il yaşa malikdir; bu qırışılıq mərhələsinin təzahürləri Atlantik okeanının şimal hissəsini əhatə edən əksər ölkələrdə aşkar edilmişdir. Müasir Atlantik okeanı cəmi 100 mln. ildir ki, mövcuddur. Onun açılmasına qədər isə Avropa və Amerika kaledon dövründən başlayaraq vahid qitə olmuşdur. Bununla yanaşı, aşağı paleozoy yaşılı qədim Atlantik okeanı haqda da məlumat vardır. «Yapetus okeanı» adlanan bu okeanın mövcud olmasına şimal-qərb və cənub-şərq forlandlar arasındaki stratigrafik, geofiziki və geokimyevi fərqlər də sübut edir. «Yapetus okeanı»nın bağlanan çökəklərində aşağı paleozoyun qrauvak qum daşlarının və gil şistlərinin bağlanması zamanı deformasiyaya, devrilməyə və üstəgəlməyə məruz qalaraq qıtənin hər iki forlandında akkretion çökmə prizmaları əmələ gətirmiştir. Nyufaundlend və Yeni Şotlandiyadan keçən tikiş

zonası və *Yapetus* okeanının kənar hissələrinin keçmiş adalar qövslərinin qədim qitə forlandlarına birləşmə (kənar çökəklərin bağlanması səbəbindən) zolağı boyu ofiolit seriyası süxurları formalasmışdır (məsələn, Uels).

Plitələrin toqquşma gücünə səbəb olan iki vacib əlamət mövcuddur: 1) *mavi şistlərin* (*qlaukofan şistləri*) *həddən artıq çox olması*. Onlar qitə kənarlarının ön məntəqələrində yüksək təzyiq və aşağı temperatur şəraitində əmələ gəlirlər və 2) *yüksək möhkəmlikli ofiolit linzalarının varlığı*. Bu linzalar arxa adalar qövsü çökəklərinin bağlanması zamanı və habelə tikiş zonalarından «tutulub gətirilmişlər». Bu məlumatlar və həmçinin zaman keçdikcə deformasiyanın güclənməsi güman etməyə imkan verir ki, qitə plitələrinin hərəkəti təxminən son 1 mlrd. ildə get-gedə daha çox güclənmiş, mantiyadakı konveksiyanın zəifləməyə doğru getməsinə baxmayaraq materiklərin hərəkəti daha intensiv olmuşdur. Bu, bir daha onu sübut edir ki, mantiya konveksiyasının təsiri altında plitələrin passiv hərəkəti mövcud olmuşdur. Fanerozoy tektonikasının daha bir fərqli xüsusiyyəti ondan ibarətdir ki, 200 mln. il əvvəl bir neçə okeanın bağlanmasından və kaledonidlərin, uralidlərin və hersinidlərin əmələ gəlməsindən sonra bütün qitələr vahid fövqəlqitə şəklində birləşmişlər. Pangeya adlanan bu fövqəlqitə (şəkil 19) sonradan parçalanaraq hazırkı qitələri əmələ gətirmişdir.


1.3.6. *Qabığın mütəhərrikliyi, böyüməsi və yenidən işlənməsi.* Yuxarıda göstərdiyimiz kimi, qabığın böyüməsi haqda iki model təklif olunmuşdur: 1) yerin inkişaf tarixi ərzində qabığın böyüməsi və 2) arxeozoydan başlayaraq qabığın həcminin stabilliyi.



Şəkil 19. Müasir qıtələrin duruşu: (a)-200 mln. il əvvəl; (b)-180 mln. il əvvəl, Pangeya fövqəlqitəsinin parçalanmasından dərhal sonra. (b) sxemindəki oxlar qıtələrin hərəkət istiqamətini göstərir [70].

Birinci modelin tərəfdarları daha çoxdur. Bu modelə görə, qabığın böyümə əyrisi pilləvari xüsusiyyət daşımalıdır. Qıtələrin daha çox böyüməsi arxeozoyda baş verməli idi, çünkü bu zaman istilik ayrılması yüksək olmuşdur. Bu isə mantiyada ərimənin və fraksiyalışmanın yüksək səviyyədə getməsini təmin etmişdir. Bu fikir bütün yaş çökmə

süxur analizlərinin dəniz suyu üçün $^{87}\text{Sr}/^{86}\text{Sr}$ nisbətinin əyrisinin yüksəlməsi ilə də təsdiqlənir: göstərilən əyridə 2,5 mlrd. il əvvəldən başlayaraq gözə çarpan dərəcədə əyilmə qeyd olunur (şəkil 20).



Şəkil 20. Dəniz suyunda $^{87}\text{Sr}/^{86}\text{Sr}$ nisbətinin zaman ərzində dəyişməsi; müxtəlif yaşılı dəniz çökəmə səxurlarından götürülmüş analizlərə əsasən [71]

Əyrinin mailliyinin dəyişməsi göstərir ki, qitələrin həcmi və onların yuyulma məhsulları artıqca qitə stronsiumunun rolu da artır. Mantiya mənşəli bazaltların izotop analizlərinin (Sr, Pb və Nd üzrə) nəticələri də birinci modelə uyğun gəlir; belə ki, müxtəlif yaşılı bazaltlar zaman keçdikcə özlərinin ocaq rayonlarının ardıcıl olaraq kəsibləşməsini bürüzə verirlər. Bu proses, Yerin bütün inkişaf tarixi ərzində qitə qabığı həcminin böyüməsi ilə yanaşı, inkişaf edən mantianının bərpa olunmaz diferensiasiya xüsusiyyətilə izah olunur.

İkinci modelin tərəfdarları hesab edirlər ki, maqtatizmin fəaliyyət göstərdiyi bir çox sahələr dəniz dibində yerləşmişdir. Mantiya maqması fasiləsiz olaraq daxil ol-


muş və qabığın xüsusən qalın olan rayonlarında zaman keçdikcə qabiq maddəsi ilə «çirkənmişlər».

Sonda, qeyd etmək lazımdır ki, qabığın təkrarən əriməsi, hidrotermal fəaliyyət prosesi ərzində izotop tənzimlənmə, nəhayət, çökəmə süxurların subduksiyası, qabığın akkresiya zonalarında maqmatizmin öncül xüsusiyyətlərini bütünlüklə izah edə bilmir. Ən əsaslandırılmış izahat ondan ibarətdir ki, qabığın həcmi ardıcıl olaraq böyümüşdür (1-ci model). Yəqin ki, bu proses epizodik olaraq inkişaf etmişdir. Əgər qitələrin yuyulma materialları yenidən mantiyaya düşürsə (2-ci model), onların maqmaəmələğəlmə prosesinə təsiri çox az olur. Hesab olunur ki, qitələrin akkresiya sahələri qitələrin böyüməsi üçün ən əlverişli yer olmuşdur.

1.4. Paleomaqnit qütblərinin dolaşma əyrləri

Yerin nüvəsi əsas etibarı ilə dəmirdən ibarət olduğuna görə bərk daxili nüvə daimi maqnit kimi təsir edir. Maqnit sahəsinin geoloji zamanın dərinliyindəki vəziyyətini öyrənmək üçün qədim yaşlı süxurların *paleomaqnetizm* («qazıntı» maqnitləşmə) xüsusiyyətlərini öyrənirlər. Bu metodun istifadəsi ona görə mümkün hesab edilir ki, bir çox süxurlar əmələ gəldikləri zaman mövcud olduqları maqnit sahəsinin bəzi daimi maqnitləşmə xüsusiyyətini əldə etmiş olurlar. Məsələn, dəmirlə zəngin olan bazalt lavası mineralları soyuyarkən özlərinin Küri temperaturundan keçərək maqnitləşməlidirlər. Bu o deməkdir ki, süxurlar bu günə qədər qədim maqnitləşmiş sahənin xüsusiyyətini daşıyırlar. Milyon illər ərzində toplanmış lava kəsilişlərinin öyrənilməsi nəticəsində müəyyən olunmuş-

dur ki, maqnit sahəsi keçmişdə dəfələrlə tamamilə öz istiqamətini dəyişmişdir, başqa sözlə, inversiya keçirmiştir. Belə ki, şimal paleoqütbləri cənub paleoqütbü olmuşdur və tərsinə. Son 80 mln. ildə inversiya haqda baş verən paleomaqnit məlumatlar 21-ci şəkildə göstərilmişdir.



Şəkil 21. Yerin maqnit sahəsinin son 80 mln. il ərzində qütbliyinin dəyişməsinin xronoloji şkalası. Qara fasılələr maqnit sahəsinin «normal» istiqamətinə uyğun gəlir (müasir maqnit sahəsi kimi eyni işarəlidir), ağ fasılələr əks istiqaməti göstərir. Güman edilir ki, maqnit sahəsinin döndərilmə prosesi 10^4 ildir, lakin hər inversiyadan sonra maqnit sahəsi öz qütbiliyini təxminən 10^5 - 10^6 il saxlayır [31].

Məlumdur ki, Yerin maqnit sahəsi bütün zaman miqyaslarında çox dəyişkən və dinamik sistem olmuşdur. Bu elə sistemdir ki, Yerin inkişafı tarixinin böyük bir hissəsi ərzində mövcud olmuş və nüvədəki maddənin daimi maqnitləşməsi ilə heç cürə bağlı olmamışdır.


Ortaqlaşdırılmış zaman ərzində geomaqnit sahəsinin yer səthindəki istiqaməti Yerin maqnit qütbündə şaqulidən maqnit ekvatorundakı üfüqiyə qədər dəyişir.

Hesab edilir ki, maqnit sahəsi orta hesabla Yerin firlanma oxu boyu istiqamətlənmışdır (başqa sözlə, maqnit və coğrafi qütblər, yenə də orta hesabla, üst-üstə düşürlər) və sahənin ümumi konfiqurasiyası sabit qalır.

Bu ehtimal, paleomaqnit üsullarla qədim qütblərin mövqeyini və eynilə qitələrin bu qütblərə görə yerləşməsini təyin etməyə imkan verir (qitələrin durumunu yaşı izotop analizlərin vasitəsilə müəyyən edilmiş sükurlara əsasən təyin edirlər). Müəyyən zaman intervalı üçün bir qitənin sükurlarına əsasən qütblərin mövqə ardıcılığının dəyişməsi qütbün dolaşma əyrisi adlanır. Əvvəllər hesab edilirdi ki, maqnit qütbləri bir yerdən digər yerə «dolaşır». İndi bu dolaşma əyrləri qitələrin hərəkəti kimi təhlil edilir.

Avropa və Şimali Amerika üçün belə əyrlərin təhlil edilməsi nəticəsində bu qitələrin bir-birinə nisbətən hərəkətlərini qiymətləndirmək olar (şəkil 22).

Avropa və Amerika qitələrinin kənarlarını yaxşı birləşdirsək fanerozoyun böyük bir hissəsi üçün qütblərin uyğun dolaşma əyrlərinin olmasını (şəkil 22,a), devondan təbaşirə qədər isə (təxminən 380-100 mln. il) üst-üstə düşməsini (şəkil 22,b) görərik. Son 100 mln. ildə Atlantik okeanının açılması nəticəsində dolaşma əyrlərinin sonuncu («cavan») kəsikləri aralanmışdır.



Şəkil 22. Avropa (xırda kvadratlar) və Şimali Amerika (xırda dairələr) üçün qütblerin fanerozoyda dolaşma əyriləri: a) qütblerin indiki durumunda; b) onların kənarlarının ən yaxşı uyğunlaşdırılmış halda. Yaş intervallarının işarələnməsi: Cm-kembri, 550 mln. il; silur-devon, 390 mln. il; S-C₁-silur-əşəri karbon, 350 mln. il; C₃-yuxarı karbon, 300 mln. il; P-perm, 250 mln. il; T-trias; T₁-əşəri trias, 220 mln. il; T₃-yuxarı trias, 200 mln. il; J-yura, 150 mln. il, Cr-təbaşir, 100 mln. il [56].

Kembridən devona qədərki (570-380 mln. il) intervalda əyrilər yaxınlaşırlar ki, bu da Yapetus okeanının qapanmasını sübut edir. Hər iki qütbün kembri qütbəri ekvator yaxınlığında yerləşir. Əgər onları müasir qütbərin yerinə

«qoymuş olsaq», qütblərin indiki mövqelərindən xeyli cə-nubda yerləşəcəklər. Bu, o deməkdir ki, fanerozoyda istər Şimali Amerika, istərsə də Avropa şimala dreyf etmişlər; bu zaman onların keçdikləri məsafə biri-birilərinə nisbətən yerdəyişmədən artıq olmasıdır. Paleomaqnit məlumatları güman etməyə imkan verir ki, təxminən 200-dən 300 mln. ilə qədər əvvəl kəsiyində bütün qitələr vahid Pangeya fö-qəlqitəsini təşkil etmişlər (şəkil 19). Bu fövqəlqitə ilk önce iki: şimal (Lavraziya) və cənub (Hondvana) hissələrinə, daha sonra isə hazırkı qitələr sisteminə parçalanmışdır.

Paleomaqnit metodu ilə fanerozoyda qitələrin dreyfinin müvəffəqiyyətlə tətbiq edilməsi bunu həm də kembriyəqədər dövr üçün də tətbiq etməyə sövq etmişdir. Lakin, bu metod arxeozoyun yüksək metamorfizləşmiş güm-bəzlərinin hansısa yerdəyişməsini müəyyən edə bilməmişdir. Bu, bir tərəfdən proterozoy metamorfizminin tə-siri (maqnitləşmənin bir qədər dəyişməsinə səbəb olmuşdur), digər tərəfdənsə aşağı keyfiyyətli yaş nəzarəti ilə bağlıdır. Müəyyən olmuşdur [57] ki, əgər mütləq yaş yalnız ± 100 mln. il dəqiqliyi ilə məlumdursa (adətən kembriyəqədərki dövrün əvvəli üçün bu belədir), dreyfin sürəti isə təxminən 10 sm/il-dir sə, 5000 km enlikli okeanın əmələ gəlməsi və qapanması nəzərdən qaçırla bilər. Bu yaşın təyin edilməsindəki statistik xəta hesab olunur. Mə-sələn, qütbün bütün dolaşma yolu (şəkil 22-yə bax) cəmi 600 mln. il ərzində keçilmişdir.


Qütblərin dolaşma əyrilərinin vacib xüsusiyyətlərin-dən biri də onların formasıdır: tədrici hamar yerdəyişmə qırılmalarla və yaxud iri dönmə şəkilli kəskin əyilmərlə növbələşir. Qitələrin hərəkətindəki bu cür kəskin əyilmə-

lər geoloji zamandakı əsaslı dəyişmələri əks etdirir, dolaşma əyrilərinin düzxətli kəsikləri isə en dairəsinin sakit, bərabər dəyişmə dövrlərinə uyğun gəlir (məsələn, 700 və 900 mln. il arasında). İzotop analizlərinin məlumatlarına əsasən [36], qütblərin trayektoriyalarının kəskin şəkildə əyilməsi ilə iri süxurəmələğəlmə epizodları vaxtinin dəqiq korrelyasiyası müəyyən edilmişdir. Afrikada proterozoy dövrünün iki belə aktivliyi müşahidə olunur; burada qütblərin trayektoriya əyriləri 1750-1950 mln. il və təxminən 1000 mln. il intervallarına uyğun gəlir. Qaldırılan məsələləri nəzərə alaraq, aşağıdakıları göstərmək olar:

1. Paleomaqnit və izotop məlumatları göstərir ki, qitələrin hərəket istiqaməti və maqmatik fəaliyyətin ümumi dəyişmə prosesləri zaman ərzində öz aralarında bağlı olmuşlar. Süxurların paleomaqnetizmi onu deməyə əsas verir ki, proterozoyda qitələrin hərəkəti xeyli sürətli olmuşdur, izotoplardan haqqda məlumatlar isə permobil mikro-qitələr modelinin xeyrinə fikir yürütütməyə imkan verir; güman edilir ki, arxeozoy qabığının təkamülü bilavasitə bu modelə uyğun gəlir.

2. Qabığın böyüməsi Yerin bütün inkişaf tarixi ərzində davam etmişdir. Subduksiya və ərimə proseslərinin intensivliyi maqmatik materialın daxilolma yerlərinin azalmasına uyğun olaraq azalırdı, qitə plitələrinin ölçüsü isə daim böyüdü. Həmçinin, güman edilir ki, qitələr altında yerləşən tektonosferin mənbə zonalarının böyüməsi də qitə qabığının həcmının böyüməsi kimi, eyni sürətlə getmişdir.

Beləliklə, müxtəlif qitələrin müxtəlif yaşlı süxurlarının paleomaqnit ölçülmələri ilk önce göstərdi ki, Yerin qütblərinin vəziyyəti geoloji dövr ərzində əsaslı şəkildə dəyişmişdir.




Şəkil 23. Müxtəlif qitələr üçün süxurların paleomaqnetizm məlumatlarına görə Şimal Qütbünnün yerdəyişmə əyrisinin paleoiqlim əyrisi ilə müqayisə edilməsi (P.N.Kropotkinə görə, sadələşdirilmişdir.)

İkincisi, qıtə qaymaları da öz vəziyyətini dəyişmişdir. Birinci nəticə, geoloji keçmişin nisbi iqlim zonallığına tamamilə uyğun gəlir. Bu, səciyyəvi çökmə süxurların və mineralların (duzlar, kömürlər, dəmir filizləri və s.), habelə fauna və floranın qazıntı qalıqlarının paylanması təhlili nəticəsində müəyyən olunmuşdur. İkinci nəticə bir qədər mübahisəlidir. Nəticə ondan irəli gəlir ki, qıtəlirin birində təyin edilən ölçülərə əsasən müəyyən bir dövrdə qütblərin vəziyyəti digər qıtələrdə təyin edilən ölçülərlə müqayisədə mütəmadi olaraq fərq üzə çıxarıır, özü də bu fərq nisbətən qədim dövrlərə getdikcə artır (şəkil 23). Əksər tətqiqatçılar (P.N.Kropotkin və b.) bunu onunla izah edirlər ki, qıtələr, qarşılıqlı şəkildə üfüqi yerdəyişməyə məruz qalırlar və tədricən hazırkı mövqelərinə yaxınlaşmışlar.

Cənub yarımkürəsindəki qıtələrin yerdəyişməsi məsəlesi alımların diqqətini daha çox cəlb etmişdir (A.L.dyu Toy, M.S.Krişnan, K.Beyrlen, R.Maak və b.). Bu başa düşüləndir, çünkü Atlantik və Hind okeanları vasitəsilə ayrılmış cənub qıtələrini təşkil edən süxur kompleksləri kembriyəqədərki dövrdən başlayaraq böyük oxşarlıq müşahidə etdirirlər.

Karbonun axımı – permin əvvəlində buzlaq-örtük formasıyalarının yayılması xüsusən maraqlıdır. Buzlaqaltı oturacaqda şırımların istiqamətlənməsinə əsasən buzların hərəkət istiqamətinin və tillitlərdəki qaymaların tərkibinin öyrənilməsi bu nəticəyə gətirmişdir ki, buzlaqların Cənubi Amerikanın üzərinə gəlməsi haradasa şərqdə, Afrika tərəfdən olmuşdur, çünkü Cənub-Şərqi Afrikada buzlar qərb istiqamətində hərəkət etmişlər. Bu məlumatlara əsaslanaraq, R.Maak Hondvananın qıtə buzlaşma mərkəzlərinin güman edilən yerdəyişməsinin sxemini qurmuşdur (şəkil 24).



Şəkil 24. Hondvananın şimal-qərbdən cənub-cənub-şərqə qitə buzlaşması mərkəzlərinin gümanedilən yerdəyişməsi (R.Maaka görə): 1-Braziliya mərkəzi; 2-Anqola-Nam; 3-Qrikvaland; 4-Transvaal; 5-Natal, Afrikadan kənardı; 6-Antarktidadan, Avstraliyadan keçməklə. Oxlar buzların yerdəyişməsini göstərir.

Bəzi tədqiqatçılar (A.N.Mazaroviç, M.V.Muratov, Y.M.Şeynman, Q.Ştille, E.Kraus) Atlantik, Hind və Şimal Buzlu okeanlarının geoloji səhətdən təzə əmələgəlmələr olmalarını qəbul etməklə yanaşı, Sakit okean haqqında digər fikirdədirlər. Bu tətqiqatçılar qeyd edirlər ki, Sakit okean çökəyi ilə digər okean çökəkləri arasında morfoloji cəhətdən fərqlər vardır. Sakit okean üçün quru-nun qırışılıq zonaları, adalar qövsü, dərin sulu novlar və

onlara bitişən dərinlik qırılmaları ilə haşiyələnmə səciyyəvidir. Bu cür keçid zonaları «cavan» okeanlar üçün tipik deyil, onların sahilləri kəskin şəkildə qitə strukturlarını qırırlar və bununla da okean çökəkliklərinə «üstəgəlmə» xüsusiyyəti verirlər.

Okeanların əmələ gəlməsi haqda bu və ya digər konsepsiyanı qiymətləndirməkdən ötrü onların təbaşirəqədərki tarixini araşdırmaq lazımdır. Q.Ştille və daha sonra V.Y.Xainin tədqiqatları göstərmişdir ki, Sakit okean, Atlantik okeanının şimal, mərkəzi və cənub hissələri, nəhayət, Arktika okeanının mərkəzi hissəsi ən azı, paleozoyun əvvəli və çox güman ki, gec kembriyəqədərki dövrdən başlayaraq mövcud olmuşlar.

Okeanların gec proterozoyaqədərki tarixi məlum deyildir və bu haqda yalnız az əsaslandırılmış mühakimə yürütmək olar. Əgər Sakit okean qədim kembriyəqərki dövrdə (ola bilsin ki, bir qədər fərqli konturlarda) mövcud idisə də, bu Tetis və digər okeanlar üçün az inandırıcıdır. Qeyd etmək lazımdır ki, bilavasitə arxeozoy və daha az proterozoy strukturlarına münasibətdə okean konturları kəskin şəkildə qeyri-uyğunluq bürüzə verirlər. Məsələn, Qvineya körfəzinin şimal sahili, Qərbi Avstraliyanın cənub sahili bu strukturları düz bucaq altında kəsirlər. Yer tarixinin bu dövrü (proterozoyun əvvəli) üçün okeanların yeni törəməsini güman etmək olar.

Bəzən okeanların xeyli cavanlığının göstəricisi kimi, onların mərkəzi hissələrindəki çöküntü qatının az qalınlığa malik olmasını göstərirlər. Lakin E.Hamilton göstərmişdir ki, sıxlaşma faktorunu nəzərə alsaq, bu qalınlıq paleozoydan başlayaraq çöküntülərin toplanmasına tama-

milə uyğun gələcəkdir. Digər bir vacib amil «Vityaz» elmi-tədqiqat gəmisi vasitəsilə əldə edilmişdir. Aşkar olunmuşdur (P.L.Bezrukov) ki, okean dibinin xeyli böyük sahələrində çöküntü yoxdur və okean dibi səthinə bilavasitə olaraq nisbətən qədim bazaltlar çıxırlar. Okean dibində təbaşirdən daha qədim yaşlı olan normal çöküntülər müşahidə edilmir. Bunu onunla da izah etmək olar (V.Y.Xain) ki, təbaşirəqədərki təbəqələr təbaşir dövrünün böyük qalınlıqlı bazalt axmaları ilə örtülmüşdür, yaxud onlar bazaltlarla növbələşirlər və bununla da bazalt qatının tərkibinə daxil olurlar. Bununla belə, V.Y.Xainin fikrincə, bəzi dəlillər okean çalalarının nisbətən yaxın zamanlarda xeyli dərinləşməsinə və qismən genişlənməsinə işarə edir.

İlk önce, bir çox okean hövzələri rayonlarında kəsik konus şəkilli sualtı zirvələr iştirak edir. Onlar *qayotlar* adını almışdır. Vulkan mənşəli bu yüksəkliklər 1-2 km dərinlikdə yerləşir; halbuki, onların hamar zirvələri yalnız 200 metrə qədər dərinlikdə fəallıq göstərən dalğaların fəaliyyət nəticəsi ola bilərdi. Bilavasitə Havay arxipelağı və Tuamotu adaları rayonlarındakı bu cür qayotların zirvələrindən bir neçə on metr dərinlikdə yaşayan senoman rüdistlərinin – molyuskalarının baliqqulaqları qaldırılmışdır. Lakin qayotların aşağı düşməsi qabığın izostatik əyilməsi nəticəsində də baş verə bilərdi.

İkinci əlamət, korall riflərinin xeyli böyük qalınlığa malik olmasıdır. Okeanda onlar həlqə şəkilli adalar – *atollar* əmələ gətirirlər. Bəzi riflərin özülü böyük dərinlikdə, okeanın müasir səviyyəsindən aşağıda yerləşir. Marşall adaları qrupundan olan Eniveton adasındaki buruq

qazması ilə riflərin özülünün 1270-1390 m dərinlikdə olması müəyyən edilmişdir, özü də rif qurğusunun aşağı hissəsindəki korallar eosen yaşlıdır. Koralların 30-40 m-dən aşağı dərinlikdə yaşamadıqlarını nəzərə alsaq, belə nəticə çıxarmaq olar ki, eosendən (40-60 mln. il) başlayaraq okean dibi təxminən 1300 m dərinliyə düşmüşdür.

Okean diblərinin xeyli aşağı düşməsinin üçüncü əlaməti - *sualtı kanyonlardır*. Kanyonlar - ensiz çatşəkilli vadilər olub, qitə yamacında, onun ətəyində və okean oturacağında inkişaf tapmışlar. Bu kanyonların bir çoxu qurudakı iri çay vadilərinin bilavasitə davamında yerləşmişlər. Məsələn, Qudzon, Konqo, Qanq çaylarının vadiləri bu kanyonların heç olmazsa bir hissəsinin ilk öncə yer səthində əmələ gəlməsini göstərir. İndi bu cür kanyonlar 4-5 km dərinlikdə müəyyən olunmuşdur. Kanyonların okean səviyyəsindən aşağıda yerləşmiş oturacaq hissələri daha qədim yaşı ola bilərlər. Məsələn, Konqo kanyonunun aşağı hissəsi yuxarı təbaşirə aid edilir (J.Burkar).


Digər tərəfdən, Cənubi Amerika və Afrikada yura dövrünün sonundakı bərabərleşmə səthlərinin qalınlıqları qalmışdır. Hazırda onlar qırılmalarla parçalanmış və bəzi yerlərdə 2-3 km hündürlüyü qalxmışdır. Buradan görünür ki, okeanların yuradan sonrakı əyilmələri ilə qitələrin qalxması miqyasları təxminən eynidir. Çox güman ki, yuranın sonundan və xüsusən təbaşir dövrünün axırından başlayaraq yer səthi relyefinin xeyli böyüməsi baş vermişdir – qitələr qalxmış, okean dibləri isə aşağı düşmüşdür.

Bir qədər qədim geoloji dövr ərzində əvvəllər mövcud olmuş qitə platformaları və yaxud dağ qurğularının yerində yeni əmələ gəlmiş okean qabıqlı dərin su çökün-

tülərinin əmələ gəlməsini qəbul etmək olar. Hesab olunur (V.Y.Xain) ki, qədim platformaların, onların kristallik qalxanlarının parçalanması nəticəsində Afrika platformasının Numibiya-Ərəbistan qalxanını yarı bölən Qırmızı dənizin çökəkliyi, Ərəbistan dənizi (qərb hissə) və Məzəmbik boğazı əmələ gəlmişdir. Onlar qitə qabıqlı kembriyəqədər yaşılı Madaqaskar massivini və Seyşel adalarını platformanın əsas kütləsindən ayırmışlar. Eynilə Şimali Amerika platformasının Qrenlandiya qalxanını Kanada qalxanından ayıran Devis boğazı və Baffin körfəzi əmələ gəlmişdir. Qırmızı dəniz karbon dövründə, Ərəbistan dənizi və Məzəmbik körfəzi permdən gec olmayıaraq, Baffin körfəzi və Devis boğazı isə təbaşirin sonunda yaranmışdır. Heç şübhəsiz, bu cür çökəklərin əmələ gəlməsinə səbəb kristallik qalxanların uzunmüddət qalxmaları, onların qranit qatının yuyulması, gərilməsi və parçalanması olmuşdur. Bütün göstərilən çökəklər qrabən təbiətlidirlər.

Eynilə bu prosesə cavan və yaxud yenidən yaranmış dağ qurğularının ən geniş hissələri məruz qala bilərdi. Şimali Amerika Kordilyerlərindəki Böyük Hövzə (Hövzə və Silsilələr əyaləti) buna əyani misaldır (şəkil 25). Kordilyerin ən geniş hissəsində yerləşmiş bu vilayət kaynozoy dövrü ərzində ilk öncə gümbəz şəkilli qalxmaya, sonra isə uçmaya məruz qalaraq horst-qrabən bloklarının əmələ gəlməsinə və bazalt vulkanizminin təzahürünə səbəb olmuşdur. Amerika tədqiqatçıları (K.Kuk və b.) müəyyən etmişlər ki, Hövzə və Silsilələr vilayəti kəskin şəkildə nazik, 30 km-lik qabığa malik olduqları halda, qərbdə-Syerra-Nevadada və şərqdə - Qayalı dağlarda və Böyük düzənlərdə mantiya ilə bazalt tərkibli qalıq təbə-

qəsi (uzununa dalğaların sürəti 7,4-7,6 km/san) üzərində qabığın qalınlığı 50 km-dir. Elə bu zonada anomal yüksək istilik axını müşahidə olunur. Tədqiqatçılar bunu yuxarı qalxan konveksiya axını ilə əlaqələndirirlər.



Şəkil 25. Yer qabığı və yuxarı mantianyanın quruluşu (ABŞ-in qərb hissəsi) və konveksiya şırnaqları hipotezinə uyğun olaraq onun təhlili (K.L.Kuka görə)

V.Y.Xainin fikrincə, bütün bu deyilənlərdə aralıq-okean silsilərinin analogunu görmək olar. Lakin bu sadəcə analog deyildir, çünki bilavasitə bu rayonda Şərqi Sakit okean silsiləsi Şimali Amerikaya yaxınlaşaraq sanki Kordilyer sisteminiə soxulur. Elə təəssürat yaranır ki, Hövzə və Silsilələr vi layətində hazırda baş verən prosesin sonrakı inkişafı subocean qabığı tipinə malik Qara dəniz çökəkliyinə oxşar çö-

kəkliyin əmələ gəlməsinə səbəb olacaqdır. Cox güman ki, hər halda subokean aralıq massivlərinin bir hissəsi, xüsusən, Kərib, Liquriya, Tirren, Qara dəniz, Cənubi Xəzər massivləri oxşar mənşəyə malikdirlər, başqa sözlə, qədim (alpaqədər) qırışılıq qurğularının ən geniş sahələrinin uçulması nəticəsində əmələ gəlmişdir. Qabıqlı axınların davam edən təsiri bu qurğuların qanadlarının aralanmasına və artıq qədim Tetis, yaxud Atlantik okeanı tipli əsl okean hövzələrinin əmələ gəlməsinə səbəb ola bilərdi. Atlantik okeanının hər iki tərəfindəki baykal, kaledon və hersin qırışılıq zonalarının qalıqları belə fərziyyəni təsdiqləyir.

Digər hallarda, subokean tipli çökəkliklər özünün sonrakı inkişafını tapmamışdır, onlar çöküntülərlə dolaraq qitə platformalarına bitişmişlər. Cox güman ki, Xəzəryani və Barens dənizi çökəkliklərinin inkişaf tarixi də bu şəkildə olmuşdur. Meksika körfəzi də eynilə belə təkamül yolunda ola bilərdi.

1.5. Yer qabığının istiqamətlənmış inkişaf tarixi və bəzi mülahizələr

4,6 mlrd. il əvvəl Qalaktikanın yaxın əhatəsində baş verən partlayış nəticəsində oksigendən (70%), heliumdan (28%) və ağır elementlərdən ibarət olan ulduzlararası buluda azacıq pərsəngə (faizi tarazlayan əlavə) miqdardan qısa ömürlü (həmçinin stabil) izotoplar da daxil olmuşdur. Partlayış hesabına yaranmış sıxma dalğası buludun xeyli dərəcədə bərkiməsinə səbəb olmuşdur ki, bunun da nəticəsində çox sayılı ulduzlar yaranmışdır.

Buludun bir hissəsi materiyanın hərlənən diskinə – Güneş dumanlığına sıxlılmışdır. Duman maddəsinin əsas küt-

ləsi onun mərkəzi hissəsində cəmləşmiş və tədricən sıxılıraq o dərəcədə qızmışdır ki, hidrogenin termonüvə reaksiyası baş vermiş və tipik ulduz – Günəş əmələ gəlmışdır. Güclü radial temperatur qradiyentinin təsiri altında dumanlığın xarici hissələrini təşkil edən qaz-toz qarışığının fraksiyalışma prosesi getmişdir; belə ki, planetlərin akkresiyası zamanı daha aşağı temperaturlu kondensatlar ardıcıl olaraq Günəşdən uzaqda və daha uzaqda yerləşmişlər. Əksər daxili planetlər, o cümlədən Yer, yüngül qazlarla kasıblaşmış sahələrdə əmələ gəlmışdır. Öncül Yerin ilk tərkibi ən az differensiasiyalaşmış meteoritlərin-xondritlərin tərkibinə əsasən təyin olunmuşdur. Onlar daha gec baş verən proseslərin böyük təsirinə məruz qalmayan «yer» hissəsi dumanlığının qalıqları hesab olunurlar.

Lakin meteorit kütlələri ilə müqayisədə daha massiv Yer kütləsi akkresiyanın son mərhələlərində güclü şəkilidə qızmışdır, çünki yer səthinə dəyən kinetik enerji və bu səthə yapışan planetzimallar istiliyə çevrilirdi. Temperatur həmçinin ən yeni izotoplardan ırsən keçmiş qısaömürlü radioaktiv izotopların (*məsələn*, ^{26}Al) parçalanması hesabına da çoxalmışdır. Əmələ gəlmış ilk ərintilər dəmir, nikel və kükürddən ibarət qatışiq evtektikaya yaxın olmuşdur. Qatışığa həmçinin siderofil nadir elementlər də daxil olmuşdur. Toplanan ərinti daha yüksək sıxlıq hesabına mantiya silikatlarından aşağıya sizaraq tədricən yerin nüvəsini əmələ gətirmiştir. Ayrılan qatışığın temperaturu yəqin ki, evtektikadan yüksək olmuşdur, çünki nüvənin tərkibi evtektikə nisbətən metallikə daha yaxındır. Yerin tədricən soyuması nəticəsində yüksək ərimə temperaturuna malik olan nikellə zəngin dəmir-nikel ərintisi kristal-

laşmağa başlayaraq hələ də ərimiş halda olan və əsasən dəmir və kükürddən ibarət olan xarici nüvənin (Yer kütləsinin 30%-i) içərisində bərk daxili nüvəni (Yer kütləsinin 1,7%-ni təşkil edir) yaratmışdır.

Nüvənin böyük bir hissəsi Yerin akkresiyası bitəndən qısa müddət sonra formalashmışdır. Bu zaman akkresiyanın istiliyi və qısaömürlü izotopların radioaktivliyi maksimuma çatmışdır və güman edilir ki, bu 100 mln. ildən artıq vaxtı əhatə etməmişdir. Lakin, qabıqın, atmosferin, hidrosferin və biosferin inkişafı uzunmüddətli olmuşdur. Əvvəla, mantiya ərimə üçün kifayət dərəcədə isinməmişdi, bununla belə, onun təcridetmə xüsusiyyətləri o qədər güclü olmuşdur ki, uran, torium və kalium kimi uzunömürlü radioaktiv elementlərin parçalanması (habələ daxili nüvə maddəsinin kristallaşması) zamanı ayrılan istilik istilikköçürmə yolu ilə xaric oluna bilməzdi. Müvafiq olaraq, temperatur qalxırı və bərk vəziyyətdə olan mantiyadan «sürüklənməsi» də xeyli artırdı ki, bu da mantiyada konveksiyanın yaranmasına səbəb olmuşdur. Güman edilir ki, Yerin əmələ gəlməsindən çox az zamanda konveksiya yaranmış və yaranacaq mantiya temperaturunun sabitləşməsinə xidmət etmişdir. Ancaq konveksiyanın intensivliyi çox güman ki, radioaktiv izotopların miqdarının azalması ilə yanaşı olaraq aşağı düşmüşdür. Bu zaman konveksiyanın xüsusiyyəti də dəyişmişdir.


Konveksiya edən plastik mantiya üzərində tezliklə bərk xarici qabıq (litosfer) əmələ gəlmışdır. Onun döşəmə hissəsi mantiya silikatlarının elastik deformasiyaya məruz qalmayan haldakı temperaturu (qranat lertsolitinin tükənməz maddələri üçün 1200°C) ilə təyin olunur. Bu

temperatur ərimə temperaturuna yaxındır. Yerin inkişaf tarixinin ən ilk vaxtlarında litosfer az qalınlıqlı (bir neçə kilometr) və qeyri-stabil olmuşdur. Onun ayrı-ayrı hissələri yenidən mantiya tərəfdən udulmuşdur. Artıq təxminən 3,8 mlrd. il əvvəl ilk dəfə olaraq yüngül və bu səbəbdən «batmayan» qranit qabığı yaranır. Bu qabiq, litosferin ən yuxarı və kimyəvi cəhətdən ən güclü differensiasiyalaşmış hissəsini təşkil edir. Yerin daxili hissələrinin tədrিচən soyuması zamanı 1200°C izotermi mantianının dərinliyinə yerini dəyişir və qitə litosferinin qalınlığı artır. Litosferin hazırkı qalınlığı xeyli dərəcədə qeyri-müəyyəndir, çünki sıxlığın təyin olunması detalları və istilik axınının fokuslaşması aydın deyil. Güman edilir ki, arxeozoy dövründə dəniz dibinin tez böyüməsi, həmçinin subduksiya prosesi Yerin yüksək istilikvermə təsirini aradan götürmüş və qalın litosferli (100 km-ə qədər) kiçik «permobil» qitələrin inkişafını mümkün etmişdir. Digər tərəfdən, yekcins qalınlıqlı litosfer altında mantiya konveksiya təsirinə məruz qala bilərdi. Belə olan halda, arxeozoyda böyük istilik generasiyası və daha böyük istilik axını şəraitində litosfer az qalınlığa (təxminən 10-30 km) malik olmalı idi. Metamorfizləşmiş vulkanogen-çökmə yaşıl达 süxurların qırışq lay dəstəleri ilə ayrılmış arxeozoy qneyslərinin kiçik nüvələri, yüksək təsirə məruz qalmış metamorfik süxurlar saxladıqlarından belə nəticəyə gəlmək olar ki, qabiq böyük qalınlığa malik olmuşdur, başqa sözlə, qalın litosferli permobil model mövcud olmuşdur (şəkil 17-ə bax).

Yer qabığının inkişafı tarixində arxeozoyda iki yüksək aktivlikli dövr olmuşdur: 3,8-3,5 və 2,9-2,6 mlrd. il

əvvəl. Təxminən 2,5 mlrd. il əvvəl soyuyan mantiyada konveksiyanın xüsusiyyətinin dəyişməsi nəticəsində qabığın tektonik quruluşunun əsaslı şəkildə yenidən qurulması baş vermiş, arxeozoy qabığının ayrı-ayrı hissələri birləşərək bərk plitələr əmələ gətirmiş və təxminən 2,0 mlrd. il əvvəl vahid fövqəlqitədə cəmləşmişlər (şəkil 26). Proterozoy qıtəsi (və yaxud qıtələri) baxmayaraq ki, mütəhərrik, yasti platforma relyefli olmuşdur, subduksiyanın kənar zonalarına və əhəngli qələvili maqmatik qövslərə malik idi, çox güman ki, o, parçalayıcı qüvvələrə müqavimət göstərə bilmişdir. Transkontinental xətti mütəhərrik qurşaqlarla bağlı və güman edilən rift zonaları boyu qıtədaxili anortozitlər və qələvi intruziv kompleksləri yaranmışdır. Bu mütəhərrik qurşaqlar hüdudunda tezliklə metamorfizmə məruz qalan çökmə sūxurlar toplanmışdır. Proterozoyda qıtələrin fəal şəkildə böyüməsinin daha iki iri epizodu qeyd olunur: təxminən 1,8 və 1,0 mlrd. il əvvəl. Qıtənin kənar hissələrində qabığın akkresiya prosesləri daha çox yayılmışdır. Belə ki, əvvəllər okean qabığı olan yerdə yeni, geniş panafrıka qıtəsinin qabığı yaranır (qabığın bu tip dəyişməsi kratonlaşma adını daşıyır).

Fanerozoyun əvvəlində müasir plitələrə xeyli dərəcədə oxşar bir neçə mütəhərrik qıtə plitələri mövcud olmuşdur. Yeni, olduqca böyük Pangaea qıtəsi xeyli sonra yaranmışdır: onun mövcudluğu təxminən 200-300 mln. il əvvələ aid edilir. Mezozoyda, o, ayrı-ayrı hissələrə parçalanaraq, həzırkı görünüşlü qıtələrin yaranmasını təmin etmişdir.



Sekil 26

Mantiya hələ də istər kimyəvi və istərsə də fiziki proseslərin dönməz təkamülünü yaşayır: mantiyadan ayrılan yeni pay maqmatik material destruksiya (yox edilmə, udulma) zonalarında qitə qabığının böyüməsinə təsir edir. Bu zaman materiyanın aşağıda yatan qatlarında tükənmə prosesi gedir və tektonosferanın kökü formalaşır. Qitə qabığı da böyüməkdə davam edir. Lakin, mantiya tərəfdən qitələrin yuyulma məhsullarının dərəcəsi məlum olmamasına baxmayaraq bu sürətin daimi azalması qeyd olunur. Yerdə, baxmayaraq ki, radiogen istilik ötürülməsi azalmalıdır, bu heç də tektonik fəallığın azalması üçün vacib hesab edilmir. Ən intensiv üstəgəlmə tektonikasının və yüksək təzyiqli metamorfizmin ən yaxşı nəzərə çarpan bəzi təzahürləri son 100 mln. ildə inkişaf tapan proseslərlə (Alp-Himalay zonasında) bağlıdır. Bunun səbəbləri hələ tam öyrənilməmişdir. Çox güman ki, plitələri hərəkətə gətirən qüvvələr dəyişmişdir (bax: plitələri hərəkətə gətirə bilən qüvvələr). Məsələn, hazırda plitələrin və onların kənar zonalarının sayı azdır və ola bilsin ki, onlar subduksiya zonalarında mantiya tərəfdən nisbətən zəif müqavimətə rast gəlirlər.

Nə vaxtsa, qabaqcadan xəbər vermək çətin olan uzun dövrdən sonra, Yer təki labüd olaraq o dərəcəyə qədər soyuyacaqdır ki, konveksiya, qitələrin, müvafiq olaraq, dağəmələgəlmə, vulkan püskürmələri, zəlzələlər və digər proseslər tədricən zəifləyərək kəsiləcəkdir. O zaman eroziya prosesi relyefi nivelləyəcək və yer səthi su ilə örtüləcəkdir. Biosferin və atmosferin təkamülü bu zaman kəsilməlidirmi?

Alımlər belə hesab edirlər ki, bu təkamül çətin ki, dəyana bilsin. Çünkü, yeni şəraitin əmələ gəlməsi üçün köklü dəyişikliklər baş verməlidir.

1.6. Pangeya fövqəlqitəsi, onun parçalanması və müasir qıtələrin yaranması

Dünya elmi tarixində çox ağlışigar və siğmaz fantastik elmi fərziyyələr olmuşdur. Onların çoxu artıq heç bir dayanağı olmayan müddəə kimi tarixin axarında yoxa çıxmışdır. Bəzi ağlışmaz hesab edilən fərziyyələr isə tarixin yeni dövrlərində təsdiq edilmiş və layiqli yerini tutmuşdur.

Məsələn, Yer kürəsinin kosmik fəzada sərbəst dolanması fərziyyəsi də bu aqibəti yaşamış oldu.

Bu gün, vaxtı ilə qıtələrin bir quru kütlədə birləşmiş olduğunu əsaslandırmayağa çalışan qıtələrin hərəkəti nəzəriyyəsi də çox güman ki, eyni durumda mövcuddur.

Pangeya adlandırılmış bu massiv ayrı-ayrı qıtələrə parçalanaraq hərəkətə başladılar və indiki vəziyyətə gəldilər.

Son illər geoloqların və geofiziklərin bir qismi fiksizmi inkar edib, Yer kürəsinin xeyli oynaq olmasını sübut edən yeni ideyalar üzərində dayanmaqdadırlar.

Hazırda qıtələrin, bir neçə yüz milyon il ərzində minlərlə kilometr məsafələrə yerdəyişməsi artıq demək olar ki, qəbul edilmiş sayla bilər.


Bələliklə, N.Kopernik və Q.Qalileyin zamanında olduğu kimi, kosmik fəzada baş vermiş olaylar indi geologiyada da özünü göstərməkdədir: Mobilizm nəzəriyyəsinə uyğun olaraq, fikirlər yeniləşir, yeni ideyalar peydə olur və s.

Hərçənd ki, qıtələrin hərəkəti nəzəriyyəsi artıq qələbə çalmış kimi qəbul edilsə də, onun bir çox müddəələri hələ də aydınlaşdırılmamış qalmaqdadır.

Qıtələrin hərəkəti nəzəriyyəsinin tərəfdarları adətən, qarşı tərəfin bir çox sualları qarşısında kifayət qədər acizlik göstərirlər. Məsələn, qıtələr Pangeya massivində necə

birləşdilər, nə üçün Lavraziya və Hondvana bir massivdə bərpa edilir, belə ki, bir çox nəzəriyyəçilər hesab edirlər ki, söhbət əslində iki ayrı-ayrı qitə kütləsindən getmiş ol-sayıdı, daha doğru olardı.

Pangeya müddəası ilk dəfə keçən əsrin 20-ci illərində alman geofiziki Alfred Vegener [8] tərəfindən irəli sürülmüşdür (şəkil 27).



*Şəkil 27. Cənubi Amerika və Afrikanın qarşılıqlı münasibəti;
A.Vegenerin hipotezinə və yeni məlumatlara (Q.Qrabertə görə)
əsasən: 1-neogen bazalları; 2-yura-trias trap diabazları; 3-şirin-
sulu alt təbaşir; 4-dəniz üst təbaşiri; 5-iri qırılmalar.*

«Pangeya» yunanca «*pan*» – *bütiün* və «*qaia*» – *yer*, *quru* sözlərinin birləşməsindən əmələ gəlmış «bütün yer», «bütün quru» mənasındadır.

Bu müddəanın inkişafı istiqamətində aparılan bütün cəhdlər sadəcə ümumi şəkildə qitələrin birləşmə sxemini tərtib edilməsi ilə nəticələndi.


Bəzi alımlar qitələri bu sxemdə müvafiq qaydada birləşdirərkən ən yeni geotektonik fərziyyələri və hətta faktları nəzərə alırlar.

İngilis nəzəriyyəçilərinin işlərində Atlantik və Hind okeanlarının əmələ gəlməsindən öncə qitələrin durumu əks etdirilib, lakin bu bərpaya görə ancaq, hərəkət edən qitə kütlələrinin nisbi yerdəyişməsi haqqında mülahizə yürütütmək olar.

Paleozoyda (570 mln. il) və mezozoyun əvvəlində (230 mln. il) bütün qitələri birləşdirən indi Pangeya deyilən möhtəşəm quru kütlə təqribən 300 mln. il bundan əvvəl meydana gəlmiş və 200 mln. il ərzində mövcud olmuşdur. Pangeya o zaman müasir qitə litosferinin əksər hissələrini özündə birləşdirmişdi.

Pangeyada birləşmiş bu qitələr öz indiki yerlərindən şərqdə və cənubda yerləşirdi. Belə ki, şimal və cənub yarımkürələrdəki qurunun sahəsi təqribən eyni idi (şəkil 28).

Pangeyanın daha qədim qitələrdən əmələ gəlməsi prosesində onların toqquşma təmaslarında meydana gəlmiş dağ sistemlərinin bir neçəsi indi də mövcuddur, məsələn, Kral, Apallaç. Bu ilkin dağlar müasir, nisbətən cavın Avropada Alp, Şimali Amerikada Kordilyer, Cənubi Amerikada And və yaxud Asiyada Himalay dağ sistemlərindən xeyli qədimdir.




Səkil 28. Vahid qədim qıtə 200 mln. il öncə çox güman ki, məhz belə görünürmüş. Aralıq dənizinin bənzəri Tetis dənizi Avrasiya və Afrika arasında geniş körfəz olmuşdur.

Çevrələr: Perm dövrünün geomaqnit qütb'ləri; Pangeya ilk durumda Pantalassa dənizi ilə əhatə edilmişdir. Aralıq dənizinin timsalında Tetis dənizi müasir Avropa və Afrika arasında quruya sirayət etmişdi.

Təqribən 200-225 mln. il öncə permdə Pangeya bütöv halda mövcud idi. Onun parçalanması da məhz bu dövrə təsadüf edir. Parçalanma ilə eyni zamanda litosfer plitələrin və qitələrin hərəkəti (dreyfi) də başladı.

1.6.1. Pangeyanın bərpası. Kanada alimləri R.Dits və Ş.Holden [11] Pangeyanın bərpasını həyata keçirdilər. Müəlliflərin qurğularının nəzəri əsasını, özlərinin etiraf etdikləri kimi, qitələrin hərəkəti, plitələr tektonikası və okean dibinin aralanması təşkil edib (şəkil 29).



Şəkil 29. R.Dits və C. Holdenin təsəvvüründə qitələrin hərəkət mexanizmi.

1) qitənin altında aralanma (spreading) təzahür edərkən onun hərəkəti başlanır. Bu zaman qitə vahid litosfer plítəsinin tərkibində qalmaqdə davam edir. Rift zonası ilə bazalt lavası qalxmağa başlayır; 2) hərəkətin ikinci mərhələsi – gümülmə (subduksiya) və ya dərinsu nov zonaları təzahür edir. Bu zonalarda yeni hərəkət edən plítənin (A) dolması və «udulması» baş verir. Eyni zamanda qitənin bütün plítəyə (A) sola hərəkəti ilə iki qitə arasında yeni okean meydana gəlir; 3) üçüncü mərhələdə qitə nova yetişir və qismən X məsafədə onu örtür, həmçinin onun yatımını qərbdən şərqə tərəf dəyişdirir. Güman edilir ki, qitə B qitəsi ilə birlikdə hərəkətsiz qalmaqdadır, okeanarası rift isə yerini sola dəyişir; bu halda o, eni D olan okeanın mərkəzində qalmaqdə davam edir.

Aşağıdakı dörd xəritə (şəkil 30, 31, 32, 33) dörd əsas geoloji dövrün sonuna Pangeyanın parçalanmasını və qitə bloklarının nisbi yerdəyişməsini əks etdirir. Bu dövr trias, yura, təbaşir və kaynozoy eralarının sonuna doğru 180 mln. ili əhatə edir.

Yer kürəsi, bu müddəaya görə 100 km qalınlığında xarici qabığa (litosfer) malikdir.

Güman edilir ki, Yerin üst mantiyasının bərkiməmiş hissəsində, yəni astonesferdə meydana gələn qüvvələrin təsiri nəticəsində litosfer qatı bir sıra plitələrə parçalanmış olmalı imiş. Hazırda 10-a qədər əsas, o cümlədən xeyli kiçik plitələr ayrılr. Beləliklə, litosfer plitələrinə qaynaqlanmış kimi qitələr Yer səthində yerdəyişməkdə davam edirlər.

Bu yerdəyişmənin hərəkət mexanizmi hələ tapılmayıb. Lakin bir sıra tədqiqatçılar ehtimal edirlər ki, plitələr mantiya maddəsinin qravitasıya və ya dərtılma və sıxılması nəticəsində meydana gəlmiş konveksiya axınının təsiri ilə yerdəyişməyə məruz qalırlar.

Müəlliflər [11] dərtılma (aralanma) modelinə daha çox üstünlük verirlər. Onlar güman edirlər və əslində çox uğursuz və bəsit güman edirlər ki, guya litosfer plitəsinin bir kənar hissəsi digərindən soyuq və ağır olduğuna görə məhz plitənin həmin bu hissəsi subduksiya zonası boyunca mantiyada qalır.

Okean dibində bu zonalar adətən morfoloji cəhətdən əsasən Sakit okeanın kənarında yerləşmiş dərinsu novları şəklində təzahür ediblər. Subduksiya nəticəsində plitənin əks kənarında qırılmalar və ya riftlər təzahür edir. Bu riftlər bərkiməmiş mantiya süxurları və toleit bazalt dayka-

ları ilə dolublar.

Mantiya süturları və onların bazalt derivatları qitələrin qranit süturlarından ağırdır, buna görə də onlar okean səviyyəsindən təqribən 4 km dərinlikdə səth əmələ gətiirlər. Bu səbəbdən də yarılmmanın belə hissəsində həmişə yeni okean dibi əmələ gəlir.

Əgər iki litosfer plitəsi müxtəlif istiqamətlərdə aralanırsa, o zaman rift zonasına yeni-yeni bazalt süturlarının daykaları dolur; bu halda rift yarığı məhz iki aralanan plitə arasında təzahür edir.

Bu proses nəticəsində yeni okean dibi əmələ gəlir və yaxud əvvəlki dib bərpa olur və o, yüksək simmetriya dərəcəsi ilə seçilir; bu olay okean dibinin aralanması, yaxud spredinq adlanmışdır.

Aralanmanın (spredinqin) okeanarası riftdən hər plitəyə qədər sürəti ildə 1 sm-dən bir neçə santimetrə, yəni 1 və ya daha çox milyon ildə 10 km-ə qədər təşkil edə bilər.

Geoloji zaman ölçüsündə bu sürətlər son dərəcə yüksəkdir: bu, dağ silsiləsinin əmələgəlmə və aşınma sürətindən xeyli yüksəkdir. Məsələn, bir nəslin ömrü boyu Şimali Amerika plitəsi bir adam boyu məsafədə şərqə doğru yerini dəyişir.

Okean dibinin aralanması fərziyyəsinin meydana gəlməsinə, bütün okeanları 40000 km məsafədə keçən okeanarası silsilələr sisteminin aşkar edilməsi səbəb oldu. Sonra məlum oldu ki, silsilələrin ox zonası boyunca uzanan çökəkliklər mövcud imiş və bu çökəkliklərə mütəmadi olaraq bazalt maqması dolurmuş. Bu çökəkliklər riftin durumunu göstərir.

Atlantik və Hind okeanları üçün keçərli olan «okeana-

rası silsilə» məfhumu Sakit okeanda yerləşən silsiləyə uyğun gəlmir. Zira, Atlantik və Hind okeanları rift mənşəlidir və əvvəller bütöv olmuş qitələrin aralanması nəticəsində əmələ gelmişlər. Buna görə də bu okeanlarda aralanma (spredinq) oxu mərkəzi durumda yerləşib. Sakit okeanın mənşəyi başqadır: o qədim hövzədə əmələ gəlib və zaman keçdikcə kiçilib, gənc okeanların sahəsi isə genişlənib.

Sakit okeanın şərq hissəsində də şimaldan cənuba uzanan bir silsilə vardır.

Yer qabığında baş verən hərəkətlər təbii ki, indi təsəvvür ediləndən daha mürəkkəbdir; belə ki, dərinsu novları və rift zonaları yerlərini dəyişir, litosfer salları parçalanır və sürüklənmələr boyunca yerdəyişmələrə məruz qalırlar.

Plitələrin sərhədlərində – böyük sürüklənmə zonaları boyunca aralanma və sıxılmalar baş verir.

Qitələri Yer üzərində hərəkət edən sial (qranitoid) kütlələri kimi qəbul etmək olar, onlar sanki böyük litosfer plitələrinə qaynaqlanıblar.

Pangeyanın parçalanmasından bəri qitələrin, ümumiyyətlə, həm ilkin ölçüləri və həm də forması dəyişməz qalmaqdadır. Onların ölçülərində bəzi artımlar dağ silsilərinin əmələ gəlməsi ilə əlaqədar olmuşdur ki, bu da əsasən Sakit okeanın kənarlarına aid edilə bilər. Rift okeanlarında isə (Atlantik və Hind) qitə sahillərinin forması demək olar ki, dəyişməz qalıb. Buna görə də, onları tam dəqiqliklə uzlaşdırmaq olar.

Litosferin ölçüləri və forması dəyişkəndir. Onlar ya riftlər boyunca okean dibinin yeni artımı və ya dərinsu novlarında okean qabığının udulması nəticəsində dəyişir.

Güman edilir ki, bu geoloji olaylar Şimali Amerika və Cənubi Amerika plitələrinin Sakit okean tərəfə hərəkəti sayəsində baş vermişdir: bu plitələr əvvəlcə yüksək sü-rətlə artmış, Yer kürəsinin böyük dairəsini keçdikdən sonra isə bu artım azalmış, hazırda onlar Sakit okeanın mərkəzinə doğru hərəkət edirlər.

Daha dramatik hadisələr Şimali və Cənubi Amerika plitələri arasında sıxlıq Qəraib və həmçinin Cənubi Amerika və Antarktika plitələri arasında sıxlıq Skoşa dənizi bölgəsində baş vermiş oldu.

Qeyd etmək lazımdır ki, litosfer plitələri toqquşa bılərlər və bu zaman ən azı Himalaya bənzər qitəarası dağ silsiləsi əmələ gəlmiş ola bilər.

R.Dits və C.Holden [11] qitələrin sərhədlərini 2000 m izobata görə uzlaşdırmaqla Pangeyani bərpa etdilər. Bu izobat ona görə seçildi ki, o qitə yamacının təqribən ortasında yerləşib və buna görə də ilkin rift yarığı kənarlarının yüksəkliyinin yarısını göstərir. Əgər güman edilsə ki, rift yarığının kənarları təbii eniş bucağı durumundadırsa, o zaman 2000 m-lik izobat təqribən ilk rift yarığının yərini göstərmiş olar.

Qeyd etmək lazımdır ki, Avstraliya, Afrika və Antarktida qitələri birlikdə Hondvananın böyük hissəsini təşkil edirlər. Çox güman ki, Hindistan da Hondvanaya daxil imiş.

Okean dibində mövcud yarılmalar qitələrin hərəkət izlərini göstərir. Bu izlərdən istifadə edərək, R.Dits və C.Holden Hondvananın bərpasında edildiyi kimi, Hindistanın sahillərini Avstraliya ilə deyil, Antarktida ilə uzlaşdırıldılar.

Pangeyanın bərpasında müəlliflərin qarşısında ciddi

bir çətinlik peyda oldu, yəni Afrika ilə Şimali Amerikanın sərhədləri heç cür uzlaşmadı. Bu da öz növbəsində Şimali Amerika və Afrikanın heç vaxt bir yerdə olmaması iddiasını sübut edən müddəanın xeyrinə işləmiş oldu. Buna görə də alımlər Pangeyanı vahid qitə kimi bərpa etmək cəhd'ləri əvəzinə bir-birindən təcrid olunmuş iki – şimal yarımkürəsində Lavraziya, cənub yarımkürəsində isə Hondvana qitələrini bərpa etmək üzərində ciddi səylər göstərməkdə davam edirlər. Ümumiyyətlə, tədqiqatçıların əksəriyyəti bu müddəanı dəstəkləyir.

Buna baxmayaraq, bəzi tədqiqatçılar da öz növbəsində vahid Pangeya qitəsi ideyasını daha üstün tuturlar.

Hesab edilir [11] ki, Afrika və Şimali Amerika sahillərinin dəyişməsi onların çox güman ki, bir-birindən aralanmasından sonra baş vermişdir. Burada müəlliflərin kifayət qədər ziddiyətli fikirləri özünü biruzə verir: bir yandan hesab edirlər ki, Afrika ilə Şimali Amerikanın sahilləri bir-biri ilə demək olar ki, uzlaşdırır, o biri tərəfdən də qeyd edirlər ki, onları uzlaşdırmaqla guya şimal və cənub qitələr qruplarının birləşməsi imkanlarını göstərmiş oldular.

Məsələnin dərinliyinə varmadan qeyd edək ki, bu müəlliflərin mülahizələrində tənqidəlayıq çoxlu ziddiyətli məqamlardan yan keçməklə mövzunun mahiyyətinə dönməyi daha məqbul hesab edirik.

R.Dits və C.Holdenin bərpasında Pangeya sahilləri qeyri-düzgün görkəmli qitədən ibarət olub. O, Sakit okean timsalında dörd bir tərəfdən Pantalassa okeanı ilə əhatə olunmuşdu.

Şərqdən Asiya və Afrika, planda üçbucaq şəklində Tetis dənizi hövzəsi ilə ayrılmışdı. İndiki Aralıq dənizi

Tetisin qalığıdır. Pangeyanın qalan dənizləri Ayın coğrafi adlarına uyğun olaraq, Şimal Buzlu okeanın timsalında Sinus Borealis və Avstraliya və Hindistanı ayıran Tetis dənizinin cənub körfəzi Sinus Avstralis adlandırılıb.

Müəlliflər [11] etiraf edirlər ki, onların Mərkəzi Amerika üzrə apardıqları bərpa çox da doğru deyil. Məsələn, Meksika körfəzi nə vaxtsa Pantalassa okeanının körfəzi ola bilərmiş, bunu müəlliflər Sinus Oksidentalis adlandırıblar.

Pangeya qıtəsinin 2000 m izobata görə hesablanmış ümumi sahəsi 200000 km^2 , yəni Yer səthinin 40 %-ni təşkil etmişdir ki, bu da indiki qitələrin həmin izobata görə hesablanmış ümumi sahəsinə bərabərdir.


Pangeyada birləşmiş qitələr, ümumiyyətlə, indiki yerlərindən şərqdə və cənubda yerləşmişdilər, hazırda isə qurunun üçdə ikisi ekvatorдан şimalda yerləşmişdir. Şimali Amerikanın, Cənubi Amerikanın və Afrikanın V şəkilli qovşağı indiki Atlantik okeanının cənub hissəsində Voznesensk adasının yaxınlığında idi.

Əgər o zaman Nyu-York şəhəri olmuş olsaydı, o, indi 74° qərbi rumbda deyil, 10° şərqi rumbda yerləşmiş olardı.

İspaniya da həmçinin indiki meridian xəttində qalmışla ekvatora çökülmüş olardı. Yaponiya indiki durumdan şimalda Arktikada bərqərar olardı. Hindistan və Avstraliya Antarktida ilə birləşmiş halda, indiki yerindən xeyli cənuba çökilərdi.

Pangeyanı ayrı-ayrı bloklara parçalamış və onları hərəkətə gətirmiş tektonik tərpənişlər 200 mln. il əvvəl baş vermişdir ki, bu da geoloji dövrün sadəcə bir neçə faizini təşkil edir. Çox güman ki, qitələrin hərəkəti əvvəllər də baş vermişdir və məhz elə bu səbəbdən də ayrı-ayrı qitə qaymalarından biri Pangeya olmuşdur.

Pangeyanın parçalanmasının müqəddiməsi rift yarıqlarının əmələ gəlməsi zamanı qitələrin kənarlarında geniş miqyasda bazalt axınlarının təzahür etməsi ilə başladı. Buna, ABŞ-in şərqi sahilində Nyuark seriyasından Trias yaşlı bazalt axınlarını misal götirmək olar.



Səkil 30. Qitələrin hərəkətindən 20 mln. il sonra, trias dövrünün sonunda (180 mln. il əvvəl) qitələrin şimal qrupu – Lavraziya, cənub Hondvana qrupundan ayrıldı. Sonuncu da öz növbəsində parçalanmağa başladı, Hindistan V şəkilli riftlə aralandı, eyni zamanda bu rift Afrika – Cənubi Amerika blokunu da Avstraliya – Antraktida dlokundan ayırdı. Tetis dənizində Cəbəllütarıxdən Kalimantan qədər dərinsü novları uzanırdı. İncə xətlər və oxlar: Litosfer plitələri boyunca meqasürülmə və sürüşmə zonaları; Qalın oxlar: qitələrin dreyfinin başlangıcından hərəkət istiqamətləri; Üfüqi cizgilər: aralanma (spreding) sürcində əmələ gəlmiş yeni okean dibini.

Bazaltların mütləq yaşı tədqiqatına görə, ən qədim süxurların 200 mln. il yaşı olduğu müəyyən edildi ki, bu da orta triasa uyğun gəlir.


Müəlliflər hesab edirlər ki, təqribən 200 mln. il əvvəl iki geniş rift yarığı meydana gəldi, bununla əlaqədar triasın sonunda, yəni 180 mln. il əvvəl Atlantik və Hind okeanlarının ilkin hövzəsi əmələ gəlməyə başladı (şəkil 30).

Şimal rift yarığı Pangeyanı iki hissəyə parçaladı; nəticədə şimali Amerika və Avrasiyadan ibarət olan Lavraziya meydana gəldi. Lavraziya massivi, indi İspaniyada yerləşən fırıldanma qütbünə nisbətən saat əqrəbi istiqamətində döndü.

Bu dönüş nəticəsində Meksika körfəzi və Qəraib dənizinin hissələrini təşkil edən Qərbi «Aralıq dənizi» əmələ gəldi. Cənub rift Hondvananın qalan hissəsindən (Antarktida, Avstraliya, Hindistan) Cənubi Amerikani və Afrikani ayırdı.

Bundan bir az sonra, ola bilsin ki, bəlkə də elə bununla eyni zamanda, Hindistan Antarktidadan aralanıb şimal istiqamətdə sürətlə hərəkət etməyə başladı.

Yura dövründə (180-135 mln. il əvvəl) qitələrin aralanması triasda olduğu kimi eyni istiqamətdə davam etdi (şəkil 31).



Şəkil 31. Qıtələrin hərəkətinin (dreyfin) başlanğıcından 65 mln. il sonra, yura dövrünün sonunda (135 mln. il əvvəl) Atlantik okeanının şimal hissəsinin və Hind okeanının əmələ gəlməsi təxminən sona yetmiş oldu. Cənubi Atlantikanın doğusu başlandı. Avrasiya massivinin dönəməsi Tetis dənizinin şərq hissəsinin qismən qapanmasına səbəb oldu. Hind plitəsi təxminən termal mərkəzə (şəkilin sağ tərəfində-çevrə) çatdı; bu səbəbdən, tezliklə Dekan yaylasının platobazalt kompleksi əmələ gəldi. Bu qaynar nöqtənin təsirindən Hind okeanının dibində Çaqos-Lakkadiv silsiləsi yarandı.

Beləliklə, Şimali Amerika şimal-qərb istiqamətində hərəkət etdi, Atlantik okeanının eni 1000 km-ə çatdı və çox güman ki, Sakit Okeanla birləşdi. ABŞ-nin indiki şərq sahili en dairəsi (25° ş.e.) durumunda bərqərar oldu, belə ki, Yeni Şotlandiya yarımadası boyunca Baham adalarına qədər Mərcan rifti mövcud imiş.

45 mln. il davam etmiş yura dövründə Atlantik rifti şimala doğru Labrador yarımadasını ayırmaqla davam etmiş

və çox güman ki, Qrenlandiya və Şimali Amerika arasında Labrador dənizi meydana gəlmişdir.


Afrika və Avrasiya plitələrinin qarşılıqlı təsiri nəticəsində İspaniya saat əqrəbinin əks istiqamətində 35° döndü və Biskay körfəzi əmələ gəldi.

Aralıq dənizinin ilki olan Tetis dənizi şərqdə qapanmaqdə davam edirdi. Tetisdə litosferin dərinsu novuna subduksiyası baş verirdi; burada həmçinin, sürülmə zonası da mövcud idi və bu zona boyunca Avrasiya Afrikaya nisbətən qərb istiqamətdə yerini dəyişirdi. Tetis dərinsu novu ilə əlaqədar sıxılma qüvvələri dərinsu çöküntülərindən yiğcamlamış sahilyanı dağ silsilələrinin əmələ gəlməsinə səbəb oldu.

Yura dövrünün sonunda Cənubi Amerikanı və Afrikanı ayıran yeni rift yarığı inkişafa başladı.

Qitələri cənubdan hərəkətə götirməyə başlayan bu rift ancaq Nigeriyaya qədər davam edə bildi. O zaman tektonik şərait qitənin şərq hissəsində Efiopiya və Tanzaniya arasında indiki mövcud tektonik şəraitə oxşar idi; sonralar Qırmızı dənizə bənzər su hövzəsi əmələ gəldi. İlkin tektonik yarılmalar nəticəsində meydana gəlmiş çökəkliklərdə şirinsu çöküntüləri yiğilirdi; sonra onlar duzlu çöküntülərlə örtüldülər.

Təbaşir dövrünün sonuna doğru, yəni 70 mln. ildən sonra (65 mln. il əvvəl) Afrikanın və Cənubi Amerikanın bir-birindən ayrılması sona yetdi və Atlantik okeanının cənub hissəsinin eni tezliklə ən azı 3000 km-ə çatmış oldu (şəkil 32).



Şəkil 32. Hərəkətin (dreyfin) başlanğıcından 135 mln. il sonra 65 mln. il əvvəl, Atlantik okeanının cənub hissəsi əsas okeanların sahəsi qədər genişləndi. Madaqaskar yeni riftlə Afrikadan aralındı. Şimali Atlantikada rift Qrenlandiyانın qərb sahilindən şərq sahilinə keçdi. Artıq Aralıq dənizi aydın sezilməyə başladı. Avstraliya hələ də Antraktida ilə bitişik qalmaqdadır.

Bu arada Şimali Atlantikada Qrenlandiyانın şərq sahilini əmələ gətirən yeni rift inkişaf etməyə başladı. Lakin o, hələ Antarktika hövzəsinə soxula bilmədi. Afrika şimal istiqamətdə 10° yerini dəyişdi və saat əqrəbinə əks istiqamətdə dönməkdə davam etdi; bu zaman Avrasiya plitəsi saat əqrəbi istiqamətində yavaş-yavaş dolanırdı.

Bu əks istiqamətli yerdəyişmələr nəticəsində Tetis dənizinin şərq hissəsi demək olar ki, tam qapanmış oldu. Eyni zamanda Antarktidanın qərb istiqamətində yavaş-ya-

vaş dolanması davam edirdi.

İndi artıq bütün qıtələr bir-birindən aralanmışdılar; bu arada Qrenlandiya və Şimali Avropa, həmçinin Avstraliya və Antarktida hələ ki, ayrılmamış qalırdılar. O zaman Sakit okeanda, qərb istiqamətdə sürətlə yerdəyişən Şimali və Cənubi Amerika litosfer plitələrini subduksiya nəticəsində udan dərinsu novlarının mövcud olmasının güman edilir.

Üst yura və ya alt təbaşirdə Şimali Amerika çox güman ki, nova çatmış oldu. Nəticədə Kalifornianın sahil silsilələrinin keçmiş ilki olan Fransiskan qırışılıqlı zolağı Şimali Amerikanın qərb sahilinə bitişdi. Güman etmək olar ki, nov qərb istiqamətdə hərəkətini davam etdirən Şimali Amerika qıtəsi tərəfindən birləşfəlilik qapandı.

Bu dərinsu novları qıtələrin daha yüngül sial qabığını deyil, yalnız okean litosferini uda bildilər.

Təqribən bu zaman və ya bir qədər sonra Cənubi Amerika And novuna yetişdi və onu qərbə tərəf sıxışdırmağa başladı. Lakin, onu qapaya biləmədi. Beləliklə, And dağ quruluşunun ilk qırışılıqlı silsiləsi meydana gəldi. Güman ki, nov ilkən qərbə tərəf yatırılmış, o, yatımı indiki durumda olduğu kimi şərq istiqamətə yönəlincəyə qədər yerini dəyişmiş olmuşdu.

Kaynazoyda (65 mln. il öncədən indiyə qədər) qıtələr hərəkətlərini davam etdirərək müasir durumda yerləşdirilər (şəkil 33).



Şəkil 33. Qitələr 65 mln. il əvvəl təbaşir dövründə indiki yerlərini aldular. Bu qısa müddətdə okean dibi sahəsinin təqribən yarısı əmələ gəldi (şaqüli cizgi). Hindistan şimala doğru sürətli gedisini bitirdi və Asiya ilə birləşdi. Avstraliya Antraktidadan aralındı.

Atlantikarası rift Afrika hövzəsinə girməklə Qrenlandiyani və Hondvananı birdəfəlik ayırdı. Təbaşirdə yer səthinin uc hissəsində ciddi dəyişikliklər baş verdi: 1) Şimali və Cənubi Amerika, aktiv vulkanizm və mantiya maddəsinin qabarması nəticəsində əmələ gəlmış Panama bərzəxi ilə yenidən birləşdi; 2) Hindistan özünün şimala doğru qəribə səyahətini bitirdi və Asiya ilə toqquşaraq onun altına sürüldü; 3) Avstraliya Antarktidadan aralındı və indiki yerinə doğru şimala tərəf yerini dəyişdi.

Hindistanla Asyanın toqquşması nəticəsində Hind plitəsinin şimal hissəsi Asiya plitəsinin altına girdi, nəticədə Himalay dağ silsiləsi əmələ gəldi. Erkən kaynozoyda Hindistanın şimala doğru hərəkəti zamanı ekvator yaxınlığında

onun qərb kənarı üst mantiyadan qalxan bazalt maqmasının təsbit edilmiş ərimə qaynağı üzərindən keçdi. Ərimiş sükurlar yer səthinə püskürərək Hindistan subqitəsinə yeridilər və Dekan yaylasında örtüklər meydana gəldi.

Hətta Hindistan bu «qaynar nöqtədən» sovuşduqdan sonra da bazalt lavası axmaqdə davam edirdi və nəticədə artıq Hind okeanında Çaqos-Lakkadiv silsiləsi əmələ gəldi və bu silsilə üzərində mərcan rifi əmələ gəlməyə başladı. Nəhayət, Hind okeanı rift zonasının qollarından biri Ərəbistan yarımadasını Afrikadan ayırdı və bununla da Adan körfəzi və Qırmızı dəniz meydana gəldi. Bu rift zonasının əmələ gəlməsi Şərqi Afrikada rift yarıqlarının inkişafına səbəb oldu.

Kaynozoyda yer səthində az əhəmiyyətli dəyişikliklər Kəraib hövzəsi ölçülərinin qismən kiçilməsi və Cənubi Atlantikanın davam edən genişlənməsi ilə əlaqədar oldu ki, bu da okean dibinin aralanması nəticəsində yeni okean qabığının əmələgəlməsi ilə müşaiyət edilirdi. Belə ki, Atlantik okeanı şimala doğru açılmaqdə davam edirdi, Avrasiyanın şimal-qərbə doğru artan hərəkəti zəiflədi və əksinə dəyişdi.

Eyni zamanda Avrasiyanın Afrikaya nisbətən sürülmə yerdəyişməsi də əksinə dəyişdi. Yeni yerdəyişmələr Aralıq dənizi və Yaxın Şərqi tektonikasına çox güclü təsir etmiş oldu.

Rift zonasının Hind okeanında meridian istiqamətdə yerləşmiş əsas kəsiminin okean dibinin genişlənməsi vəsitəsi kimi mövcudiyəti sona gəldi və o, Afrika plitəsinin saat əqrəbi istiqamətində dolanmasını və onun şimala doğru hərəkətini təmin edən nəhəng sürülmə zonası ro-

lunu oynamaya başladı.

Qıtələrin zaman və məkan daxilində hərəkətinin necə keçdiyinə gəlincə qeyd etmək lazımdır ki, Şimali Amerika və Cənubi Amerika əsasən qərb istiqamətdə xeyli məsafədə yerlərini dəyişdirər. Belə ki, Şimali Amerika qərb-şimal-qərb istiqamətində 3000 km məsafə qət etdi; Floridanın cənub qurtaracağı, məsələn, əvvəlcə Cənubi Atlantikada, indiki Voznesenskaya adasının mövqeində yerləşmişdi. Hindistan və Avstraliya Tetis nov sistemi tərəfə hərəkət edərək şimala doğru xeyli məsafədə yerini dəyişdi.

Afrika saat əqrəbi istiqamətində 20° bucaq altında, Avrasiya da saat əqrəbi istiqamətində Tetis novuna tərəfə eyni dərəcədə döndü.

Hindistan plitəsi öz təqribən düzbucaqlı forması səviyyəsində böyük məsafədə gediş etmiş oldu.

Əvvəlcə Hindistan plitəsini Pangeyadan rift yarığı ayıırıldı; onun bir kənarı Hindistanın şərq kənarını təşkil edirdi. Sonralar bu plitənin şimala doğru, Tetisin əsasən novuna tərəf sərbəst hərəkəti başladı. Hind plitəsinin hərəkət izləri iki nəhəng paralel sürülmə zonası şəklindəindi də Hind okeanının dibində görünməkdədir.

On illər bundan öncə A.Vegener qıtələri hərəkət etdirən qüvvələri «qərbə hərəkət» və «qütbəqaçma» yerdəyişməsi adlandırmışdı. R.Dits və C.Holden hesab edirlər ki, bu qüvvələr təbiətdə mövcud olsalar da, qıtələrin hərəkətində onların rolu azdır. Bununla yanaşı, müəlliflər apardıqları bərpa qurmalarına əsasən A.Vegenerin Yer kürəsinin fırlanmasına əks istiqamətdə baş verən «qərbə hərəkət» fərziyyəsini hər halda təsdiq edirlər.

1.6.2. Pangeyanın parçalanması və müasir qıtələrin yaranması. Plitələrin hərəkətinin başlanmasından 20 mln. il sonra triasın sonunda Pangeya en istiqamətli riftlə şimalda Lavraziya və cənubda Hondvana qıtələr qrupuna ayrıldı (bax: şəkil 30).

Hondvana qıtəsi də öz növbəsində rift boyunca en dairəsi istiqamətində Afrika-Cənubi Amerika və Avstraliya-Antarktidə bloklarına parçalandı.

Hondvananı bölən rift boyunca Hind okeanının «açılması» başlandı.

Sonralar, yura dövründə Şimali Amerika blokunun şimal-qərb istiqamətdə hərəkəti nəticəsində meydana gəlmiş rift boyunca şimali Atlantikanın aralanması baş verdi. Eyni zamanda şərqdə Afrika qıtəsinin saat əqrəbinin əksinə dönməsi və Hindistan qaymasının şimala hərəkəti nəticəsində Tetis dənizi qapanmağa başladı. Burada, litosfer qatının okean hissəsinin Avrasiya qıtəsinin altına subduksiyası baş verdi. Sonra, kaynozoyda qıtələr yaxınlaşanda subduksiya Avrasiya və Hindistan plitələrinin kənarlarının qabarması ilə dəyişdi ki, bu da Himalay dağ silsilələrinin əmələ gəlməsinə səbəb oldu.

Atlantikanın cənub hissəsi 135 mln. il əvvəl Yuranın sonunda açılmağa başladı (bax: şəkil 31).

Cənubdan, Afrikani və Cənubi Amerikani aralamağa başlayan rift Qırmızı dənizi xatırladır. Təbaşirin sonuna doğru 65 mln. il öncə Atlantik okeanı indikinə bənzər görkəm aldı. Onun ən şimal hissəsi, həmçinin Şimal Buzlu okeanı, qapalı qaldı (bax: şəkil 32).

Kaynozoyun əvvəlində Avstraliya ilə bitişik olan Antarktidanın saat əqrəbinə əks istiqamətində dönmə hə-

rəkəti davam edirdi. Kaynozoyda (65 mln. il) qitələr in-diki duruma gəldilər: Avstraliya Antraktidadan ayrıldı və yerini şimala doğru dəyişdi; Şimali və Cənubi Amerika vulkanizm nəticəsində meydana gəlmış Panama boynunda birləşdilər. Qrenlandiya birdəfəlik Avropadan ayrıldı.

Şimali Atlantika riftinin Şimal Buzlu okeanına gir-məsi nəticəsində Lavraziya yarıldı. Kaynozoyda həmçi-nin qitələrin hərəkət sürətində və istiqamətlərində bəzi dəyişikliklər baş verdi (bax: şəkil 33).

Göründüyü kimi, 200 mln. il ərzində qitələrin möv-qeyi xeyli dəyişdi. Belə ki, Şimali Amerika, məsələn, qərb, şimal-qərb istiqamətində 8 min km hərəkət etdi.

Əvvəllər Antraktida ilə bitişik olmuş Hind subqitəsi isə indi durduğu yerə qədər 200 mln. il ərzində 9000 km yol keçdi.

Qeyd etmək lazımdır ki, fövqəlqitələr daha qədimlər-də də mövcud olub, məsələn, 750 mln. il qabaq parçalanmış Rodimiya.

Beləliklə, daha gənc Pangeya superqitəsinin parçalanma prosesi qitələrin indiki durumu ilə nəticələndi. Lakin bu, gedışatın sonu olmadı. Çünkü, əksər tədqiqatçıların gümanlarına görə qitələrin hərəkəti bundan sonra aralama deyil, bütövləşmə istiqamətində cərəyan edəcək və 50 mln. il sonra, alimlərin Psixozoy (idrak dövrü) adlan-dırıqları dövrün sonunda qitələr bir-birinə daha yaxın durumda yerləşəcəklər (şəkil 34).



Şəkil 34. 50 mln. ildən sonra Psixozoy dövrünün sonunda dünya bu şəkildə görünəcək. Antraktida əvvəlki yerində qalacaq. Hind və Atlantik okeanları əvvəlki kimi Sakit okean hesabına genişlənəcək. Avstraliya şimala doğru hərəkət edəcək, Avrasiya qıtəsinə birləşən Afrikanın şərq sahilində qurunun bir hissəsi qopacaq, bu qıtənin şimala doğru hərəkəti isə Biskay körfəzinin qapanması və əmələ gələn Aralıq dənizi hövzəsinin möhv olması ilə nəticələnəcək.

Qərayıb dənizində sixılma nəticəsində qabıq qabaracaq və quru əmələ gələcək. Kaliforniya yarımadası Şimali Amerikadan qopacaq və şimal-qərb istiqamətdə hərəkət eədəcək.

10 mln. ildən sonra Los-Anjeles San-Fransisko ilə bir en dairəsində yerləşəcək. 60 mln. ildən sonra Los-Anjeles Arent novunə subduksiya olacaq.

II FƏSİL.

ANTARKTİDA, YAXUD STATUSU MÜƏYYƏN EDİLMƏMİŞ ƏRAZİ

Antarktida qıtəsinin unikallığı ondan ibarətdir ki, o, faktiki olaraq heç bir dövlətə mənsub deyil. İlk dəfə 1959-cu ildə 12 dövlət, o cümlədən keçmiş SSRİ, ABŞ, Yaponiya, Böyük Britaniya tərəfindən imzalanmış müqaviləyə əsasən buz qıtəsi sülh zonası elan olundu.

Yeddi dövlət (Argentina, Avstraliya, Çili, Fransa, Böyük Britaniya, Yeni Zelandiya və Norveç) Antarktidanın müxtəlif rayonlarına öz ərazi hüquqlarını irəli sürürənlər. Beynəlxalq geofizika ilinin (1957-1958) başa çatmasından sonra 12 iştirakçı dövlət (yuxarıda göstərilən yeddi dövlət və habelə Belçika, Yaponiya, CAR, SSRİ və ABŞ) Antraktika ilə bağlı beynəlxalq əməkdaşlıq haqda razılığa gəlmış və müvafiq müqavilənin parlamentlərdə təsdiq edilməsi üçün razılığına gəlmişlər. Müqavilə 1959-cu ildə imzalanmış və 1961-ci ildə qüvvəyə minmişdir. Bu sənədə əsasən, Antarktida yalnız dinc məqsədlə istifadə edilə bilər; hərbi xarakterli (hərbi baza və istehkamların yaradılması, manevrlərin keçirilməsi, istənilən növ silahların tətbiqi və s.) hər hansı bir tədbirə qadağa qoyulur; müqaviləyə əsasən, Antraktika hərbi məqsədlər üçün istifadə edilməməlidir, atom silahının sinaqdan keçirilməsinə, radioaktiv tullantıların basdırılmasına, istər dinc və istərsə də müharibə dövründə hər hansı fəaliyyətə qadağa qoyulur; müqavilə elmi tədqiqatların sərbəstlik principini bəyan edir.

Qitədə 45 elmi stansiya daima fəaliyyət göstərir, on-

lardan beşi (Vostok, Mirni, Novolazarevskaya, Proqres, Bellinshauzen) və bir çöl bazası (Drujnaya – 4) Rusiyaya məxsusdur. Yeddi dövlət Antarktidanın aşağıdakı sektorlarına ərazi iddiası irəli sürmüştür: Argentina – 25° və 74° qərb uzunluğu arası; Avstraliya - 45° və 136° şərq enliyi arası və habelə 142° və 160° şərq enliyi arası; Çili – 53° -dən 90° -ə qədər qərb uzunluğu arasına qədər; Fransa – 136° -dən 142° şərq uzunluğununa qədər (Adeli Torpağı); Böyük Britaniya – 20° və 80° qərb uzunluğu arası; Yeni Zelandiya – 160° şərq uzunluğu və 150° qərb uzunluğu arası; Norveç – 20° qərb uzunluğu və 45° şərq uzunluğu arası (Mod Kraliçası Torpağı).

Göründüyü kimi, bəzi ölkələrin ərazi iddiaları həddən artıq böyükdür; məsələn, Norveç öz ərazisindən təxminən on dəfə böyük əraziyə iddialıdır. Avstraliya, demək olar ki, Antarktidanın təxminən yarısını özünkü hesab edir və onun ərazi maraqları (Adeli Torpağı) Fransa ilə toqquşur. Çili, Argentina və Böyük Britaniyanın da Antarktidanın xeyli böyük bir sektoruna (90° və 150° q.u. arası) olan ərazi iddiaları qismən üst-üstə düşür (Antarktika yarımadası və Cənubi Setland adaları). ABŞ və Rusiya xüsusü mövqe tutmuşlar. Prinsip etibarı ilə onlar da ərazi iddialarının olmasını bəyan etmişlər, lakin hər iki dövlət digər ölkələrin iddialarını, eləcə də bir-birinin iddiasını qəbul etmirlər.

Bir sözlə, iştirakçı dövlətlər arasında böyük fikir ayrılıqları vardır.

Belə bir sual meydana çıxır: Antarktidanın öyrənilməsi və mənimşənilməsi nəyə lazımdır? Bu sualın bir çox

cavabları vardır: Bütün Yer kürəsi üçün iqliməmələgəti-rən faktor olmasını nəzərə alaraq, qitədə iqlim və meteoroji proseslərin müşahidəsinin aparılması (Şimal yarımkürəsində Qolfstrimin öyrənilməsi kimi); Antarktida dünya içməli (şirin) su ehtiyatının 90%-ə qədəri deməkdir; Antarktidada kosmosun təsiri və yer qabığında baş verən proseslər öyrənilir. Buzlaqların quruluşunu öyrənən qlias-sologiya, artıq bu gün elmə ciddi nailiyyətlər gətirir və Yerin yüz il, min il, yüz min il bundan öncə nə şəkildə olması haqda bizi məlumatlandırır. Antarktidanın buz örtüyündə son yüz min il ərzində iqlim və atmosferin tərkibi haqqında məlumatlar həkk olunmuşdur. Ayrı-ayrı buz təbəqələrinin kimyəvi tərkibini öyrənməklə son bir neçə yüz il ərzində günəş fəallığı səviyyəsini təyin edirlər; Antarktida planetimizdə milyon illər əvvəl yaşmış mikroorganizmləri öyrənmək kimi unikal imkanı verir (qitənin Vostok gölü kimi buzlaqaltı göllərində praktiki olaraq xarici mühitdən tam təcrid olunmuş son dərəcə olikotrof ekosistemlərin olmasına güman edilməsi); qitənin bütün perimetri boyu yerləşmiş Antarktida elmi bazaları (xüsusi Rusiyaya məxsus) planetimizdə seysmoloji aktivliyi izləmək üçün ideal şərait imkanı yaradır. Antarktida bazalarında Ayın və Marsın mənimsənilməsi məqsədilə gələcək tədqiqatlar üçün istifadə edilməsi planlaşdırılan texnologiyaların testləşməsi aparılır; nəhayət, Antarktida bəşəriyyətin son xammal ehtiyatıdır, insanlar məskən saldıqları beş qitədə mineral xammalı tamamilə tükəndirdikdən sonra bu sonuncu ərazidir ki, oradan faydalı qazıntıların çıxarılması imkanı mövcuddur.

Heç şübhəsiz, Antarktidada kəşf edilən daş kömür, qızıl və uran filizləri, neft hasiletmə perspektivi bu regionu ən yaxın vaxtlarda çox ciddi münaqışə zonasına çevirəcəkdir desək, yanılmarıq. Baxmayaraq ki, burada bənəlxalq mənada anlaşılmış sərhədlər yoxdur, Antarktida artıq müqavilə iştirakçıları dövlətlərinin bəziləri arasında milli sektorlara bölünmüştür. Çili, Argentina, Böyük Britaniya və Yeni Zelandiya Antarktida adalarının bir hissəsini öz əraziləri elan etmişlər – bu adalar adları çəkilən dövlətlərin 200-millik sahilyanı zonasında yerləşirlər.

Beləliklə, Antarktida torpaqları tədricən mənimsənilməyə başlamış, orada poçt, bank xidmətləri və s. yaradılmışdır.

Zəngin mineral-xammal, o cümlədən karbohidrogen ehtiyatına malik olan Rusiyaya gəldikdə, bu dövlətin hələ ki, Antarktida resurslarına bir o qədər ehtiyacı yoxdur, lakin 50 ildən sonra Rusiyada kəşf edilmiş neft və qaz ehtiyatları tükəndikdən sonra nə olacaq sualına indidən cavab vermək çətindir.

XIX əsrin ortalarında planetimizdə kəşf edilməmiş torpaqlarməvhumu birdəfəlik ortadan götürüldü. Bununla belə, yer kürəsində statusu bu gün də müəyyən edilməyən ərazilər qalmaqdadır və onlar nifaqa səbəb olan amil kimi qalmaqda davam edirlər:

1) Folkland adaları – Argentina və Böyük Britaniya arasında münaqışeyə səbəb olmuşdur, 1982-ci ildən etibarən İngiltərənin hüquqi diksiyasındadır;

2) Qərbi Saxara – 1976-ci ilə kimi İspaniya yiyəliyində olmuş, sonra, Mərakeş və Mavritaniyanın idarəciliyinə verilmişdir, statusu haqqında BMT-nin qərarını gözləyirlər;

3) Mayotta – Fransa bu adanı özünükü sayıır, lakin BMT Komor adalarının da hüquqlarını tanırı;

4) Fələstin əraziləri (İordan çayının Qərb sahili və Qəzza sektorу) – İsrailin idarəciliyi altındadır və planetin ən qaynar nöqtəsi kimi qalmaqda davam edir;

5) Hind okeanındaki Britaniya əraziləri – Mavrikıya Respublikası bu adalara iddiəlidir;

6) Antarktida – heç bir ölkəyə mənsub olmayan ərazi, 1959-cu il Müqaviləsinə görə, buz qıtəsi sülh zonası elan olunmuşdur. Antarktida piroq kimi müqavilə iştirakçıları arasında bölünmüştür. Güman edilir ki, burada neft Yaxın Şərqdəkindən çoxdur.

Göründüyü kimi, xeyli müddət bundan önce açılmış, lakin statusu müəyyən olmayan torpaqların bölünmə tələbatı yaranmışdır. Ümumiyyətlə isə ilk dəfə bu, *Şpitsbergen*də baş vermişdir. Bu adaya Rusiya və Norveç iddialı idilər. 1872-ci ildə hər iki ölkə arxipelaqdan müstərək şəkildə istifadə etmək haqqında müqavilə imzaladılar. Rusiyada Oktyabr İnqilabı baş verməsəydi, müqavilə, yəqin ki, bu gün də qüvvədə qalacaqdı. Lakin Rusyanın bu cəhətdən bəxti gətirmədi. 1920-ci ildə *Şpitsbergen*ə həsr edilmiş konfrans RSFSR-i dəvət etmədilər, baxmayaraq ki, konfrans iştirakçıları sovetlərin bu regionda maraqlı olmasına etiraf etdi; *Şpitsbergen* Norveç hüquqi diksiyasında hərbiləşdirilməmiş (sonralar – həmçinin nüvəsiz) zona kimi tanıdı, 1935-ci ildə SSRİ *Şpitsbergen* haqda Müqaviləyə qoşularaq konsessiya aldı, başqa sözlə, 3 şaxta vasitəsilə daş kömürün istismarına başladı. Bu şaxtalardan birində – Barentsburqda indiyə kimi hər il 300-350 min t kömür çıxarılır. Digər iki şaxta müvəqqəti olaraq dayandırılmışdır.

Bering və Çukot dənizlərnini şelfi. Burada da problemin kökü XIX əsrin ikinci yarısına, 1867-ci ilə, II Aleksandrın Alyaskanı Şatlara güzəşt etmə tarixinə gedib çıxır. Müqavilə yalnız quru ərazinin güzəştini nəzərdə tuturdu. Razılaşmaya qədər Bering və Çukot dənizləri Rusiyanın daxili dənizləri hesab edilirdi və büsbütün bu dövlətə məxsus idi. Burada da problem 200-millik iqtisadi zona haqqında Qanunun qəbul edilməsindən sonra başladı. ABŞ, birtərəfli qaydada bütün sahilyanı nöqtələrdən öz sərhədlərini ölçüb müəyyən etdi; müasir xəritələrdə 200-millik xətt Rusiya ərazisi istiqamətinə əyilmiş qövsü xatırlayır. Bu Qanun Çukot və Bering dənizlərinin iqtisadi zonası və kontinental şelfin sərhədçəkməsi haqda 1990-ci ildə Rusiya və ABŞ arasında bağlanmış sazişdə öz əksini tapmışdır. Nəticədə, bu gün Bering və Çukot dənizlərinin şelfi Rusiya və ABŞ arasında müvafiq olaraq 30:70 nisbətində de-fakto bölünmüştür.

Arktika. Rusiya Arktikaya olan hüquqlarını bəyan etməklə başqa ölkələrin də ambisiyasını oyatmış oldu. Şimal qütbünə Danimarka və ABŞ-ın buzqıran gəmiləri yönəldi, müxtəlif ölkə siyasetçiləri Rusyanın bu addımını şərh etməyə başladılar. Arktikanın hesaba gəlməyən sərvətindən necə istifadə etmək lazımdır, statusu və mənsubiyəti iddia edilən daha hansı ərazilər vardır, Antarktidanı bölmək vaxtı çatmayıbmı?

Şimal Buzlu okeanının dibində Rusiya bayrağının夸raşdırılması yeni qarşidurmaya təkan vermişdir. Bu – Arktika çarşıması idi. Rusyanın ardınca coğrafi cəhətdən Şimal qütbünə yaxın olan ölkələr yer kürəsi zirvəsinə tələsməyə başladılar. Cıdırı xatırladan bu tələskənliyi

Arktikada elmi işlərin fəallaşması kimi adlandırsaq, daha yaxşı olar. Şimal Buzlu okeani Yerin ən az öyrənilən sahəsi kimi qalmaqdadır, güman etmək olar ki, gələcəkdə alımlar ona daha artıq diqqət yetirəcəklər.

2007-ci ildə Rusyanın qütb tədqiqatçıları Şimal Buzlu Okeanının dibinə batiskafda enərək, Novosibirsk adaları və Çersk silsiləsinin təbii davamı hesab etdikləri Lomonosov dağ silsiləsini öyrənmiş və qeyd etdiyimiz kimi, burada Rusiya bayrağını sancmışlar. Başqa sözlə, Rusiya bu ərazini üzvi surətdə öz ərazisi olmasını sübut etməyə çalışmışdır.

Əlbəttə, Rusyanın «Arktika-2007» ekspedisiyası ona Şimal Buzlu okeanında öz iqtisadi zonasını genişləndirməkdə iddialı olması üçün kifayət etmir. Rusyanın öz iqtisadi zonasını genişləndirməyə israrlı olmasını sübut etmək üçün gətirə bildiyi dəlillər BMT-nin Komissiyasında baxılacaqdır və heç şübhəsiz, bu dəlillər yalnız dərin bürüq qazmaları nəticəsində əldə edilə bilər.

Başqa sözlə, çox mürəkkəb və baha qiymətli tədqiqatların aparılması lazımlı gələcəkdir, bu tədqiqatlar təkcə geologiyaya deyil, seysmologiyaya, hidroloksiyaya da aiddir.

Okean dibində 200-millik iqtisadi zonada, həmçinin dəniz hüququ üzrə BMT-nin Konvensiyasına uyğun olaraq, iddialı olunan 150 mildə yer qabığı quruluşunun öyrənilməsinin nə qədər mürəkkəb bir iş olmasını ağla belə gətirmək çətindir. Bu mövzuya aid beynəlxalq jurnallarda elmi cəhətdən əsaslandırılmış materiallar dərc olunmalıdır, digər ölkə alımları bunu təsdiq etməlidirlər. Az sonra, 2007-ci ildə Rusyanın ardınca amerikanlar da faktiki ma-

terial toplamaq məqsədilə Şimal qütbünə buzqırıan gəmi göndərdilər. Lakin onlar da burada böyük dərinlikli buruq quyusu keçməmiş və müvafiq nümunələr götürməmişlər.

Qazma quyuları haqda bir necə söz. Şimal Buzlu okeanının mineral sərvətlərini çıxarmaq müşkül məsələdir. Faydalı qazıntıların hasil edilməsi üçün 3-4 km dərinlikdə istismar buruq qazmalarının texnologiyası hələ ki, işlənilməmişdir. Məsələn, dünyada neft və qaz ixracına görə beşinci yer tutan Norveçdə qazma platformaları şelfdə yerləşir, lakin orada dərinlik 150 metrdən artıq deyil. Ekspertlərin fikrincə, yalnız 30-40 ildən sonra böyük dərinliklərdən neft hasil etmək mümkün olacaqdır. Onu da qeyd etmək lazımdır ki, bu gün dünyada çıxarılan neftin təxminən 30%-i dənizdəki yataqların payına düşür.



Antarktida görüntüləri. Yanvar 2009

III FƏSİL

ANTARKTİDA

3.1. Qıtənin keşfi

Antarktika – Yerin cənub qütbü əyalətidir. Okean şəklində təmsil olunan və quru ilə əhatə olunmuş Arktikdən fərqli olaraq, Antarktika, onu əhatə edən Sakit, Atlantik və Hind okeanlarının (okeanların bu hissələri Cənub okeanı da adlanır) cənub rayonları ilə birlikdə böyük bir qitədir.

Sahəsi 14 mln. km² olan Antarktida dünyada ən soyuq səhra olub, qeyd etdiyimiz kimi dünyanın içməli (şirin) su ehtiyatının təxminən 90%-ni özündə saxlayır. Lakin o, donmuş halda nəhəng buzlaq örtüyündə cəmləşmişdir. Qıtənin bazalt səthi dəniz səthindən bir o qədər yüksək olmasa da, böyük buz örtüyü hesabına Antarktida bütün qıtələr arasında maksimal hündürlüyü (2000 m) malikdir.


Antarktida – ən təcrid olunmuş yeganə qitədir ki, yerli əhaliyə malik deyil. Mövsümi sakinlərin sayı yayda 4000, qışda isə 1500 nəfərə yaxındır. Burada heç kim 18 aydan artıq yaşamayıb.

Demək olar ki, bütün Antarktida Cənub qütb dairəsin-dən ($66^{\circ}38'$ c.e.) cənubda, Cənub Qütbündən 2600 km aralı məsafəyə yerləşir. Cənub qütb dairəsindən cənubda Günəş qış günəşdurması (21 iyun) vaxtı horizont üzərində qalxmayıb və yay günəşdurması (21 dekabr) vaxtı horizont arxasına girmir. Qütbə doğru istiqamətdə qütb gündüzü və qütb gecəsinin uzunluğu artır və Cənub Qütbündə bu və digər halda yarım ilə çatır.

Antarktidada yalnız Antarktika yarımadası Cənub

qütb dairəsindən kənara çıxır və demək olar ki, Cənubi Amerikanın cənub qurtaracağına və qitənin üzbeüz tərəfindəki bəzi burunlara qədər uzanır. Qitənin sahil xətti iki yerdə cənuba doğru çox içəri girərək Sakit okeanda Rossa, Atlantik okeanı sektorunda isə Ueddell dənizlərini əmələ gətirir (şəkil 35).

Antarktida



Sekil 35.

Antarktidanın kəşf edilməsindən xeyli əvvəl cənub torpağının mövcudluğu barədə müxtəlif fərziyyələr gəzirdi. Bu torpağın axtarışı məqsədi ilə ekspedisiyalar göndərilirdi və Antarktidanın ətrafında iri adalar aşkar edilirdi.

1739-cu ildə fransız Buve de Lozyenin ekspedisiyası Atlantik okeanın cənub hissəsində Buve adlandırılmış (indidə belə adlandırılır) ada aşkar etdi.

1768-71-ci illərdə C.Kukun rəhbərlik etdiyi ekspedisiya cənub qitənin axtarışına yollandı. Yeni Zelandiyani tədqiq etdikdən sonra bu ekspedisiya şimal və cənub adalar qrupu arasında boğaz kəşf etdi (sonralar Kuk boğazı adlandırıldı) və bu nəticəyə gəldi ki, Yeni Zelandiya əvvəllər hesab edildiyi kimi Cənub qitənin çıxışı deyil, sadəcə iki adadan ibarət arxipelaqdır.

1772-ci ildə fransız dənizçisi İ.J.Kergelen tərəfindən Hind okeanının cənub hissəsində bir iri və 300 kiçik adaların ibarət böyük arxipelaq aşkar edildi. 1772-75-ci illərdə C.Kuk cənub qitənin axtarışında ikinci ekspedisiyada ilk olaraq Cənub qütb dairəsini keçdi, lakin qitəni aşkar edə bilmədi və bəyan etdi ki, qitəni, buzla örtülü olduğu üçün, ümumiyyətlə, tapmaq mümkün deyil.

Atlantik okeanının cənub hissəsində üzən bu ekspedisiyanın tərkibində C.Kuk müqəddəs Georgi adasına yaxınlaşdı və Cənubi Sandvic adalarını kəşf etdi. Lakin o, səhvən bu adaları qitə qurusunun çıxışları olaraq qəbul edərək onu Admirallığın ilk lordunun şərəfinə Sandvic Torpağı adlandırdı.

1819-cu ildə isə ingilis U.Smit Antarktida yarımadasının şimal-qərb sahilində bir qrup ada aşkar etdi.

Tarixi məlumatlara əsasən Antarktida guya rəsmən

28 yanvar 1820-ci ildə F.F.Bellinshauzen tərəfindən aşkar edilmişdir. F.F.Bellinshauzenin komandanlığında «Vostok» və M.P.Lazarevin rəhbərliyi altında «Mirni» gəmilərindən ibarət olan bu ekspedisya Sakit okean sahili boyunca keçərək I Pyotr, Şışkov, Mordvinov, I Aleksandr Torpağı adalarını aşkar etdi və əvvəllər tapılmış bir neçə adanın koordinatlarını dəqiqləşdirdi. Bellinshauzen altı dəfə Cənub qütb dairəsini o baş-bu başa keçərək Antarktika sularında üzməyin mümkünülüyünü sübut etdi.

Qeyd etmək lazımdır ki, Bellinshauzen ekspedisiyasının Antarktidanı ilk dəfə açması haqqında məlumat kifayət qədər şübhəli görünür. Çünkü, heç bir mənbədə bu ekspedisiyanın bilavasitə qitəyə çıxışı və onun varlığı barədə xəbər tapmaq mümkün deyil.

Bu halda, qitəyə çıxış və onun varlığı haqqında heç bir səhih məlumat olmadan kəşf edildiyini bəyan etməyin mənətiqsizliyi birbaşa özünü biruzə verir.

Əslində, Antarktidanın kəşfini C.Kukun 1772-75-ci illərdə axtarışında olmuş ikinci ekspedisiyasının ayağına yazmaq daha ədalətli və elə buna görə də doğru olardı. Çünkü, C.Kuk ikinci ekspedisiyasında Cənub qütb dairəsini keçdi və bəyan etdi ki, qitə buzla örtülü olduğuna görə onu görmək və yaxud da tapmaq mümkün deyil. Bu məlumatdan aydın görünür ki, C.Kuk əslində qitənin olduğunu bilirdi və buna görə də onu kəşf etmiş hesab edilə bilər. Sonrakı ekspedisiyalar çox güman ki, C.Kukun «qitəni buzla örtülü olduğu üçün onu görmək, tapmaq mümkün deyil» ifadəsindən irəli gələn inanca əsasən ardıcıl axtarışlarını davam etdirdilər.

1820-21-ci illərdə amerikan və ingilis ov gəmiləri Antarktida yarımadasına yaxınlaşdırılar. 1831-33-cü illərdə «Tule» və «Layvli» gəmilərindən ibarət axtarış ekspedisiyası C.Biskonun başçılığı altında Antarktida qıtəsinin yönələsini (dövrəsini) dolandı.

1837-40-cı illərdə okeanşunas İ.Düman-Dürvilin komandanlıq etdiyi ekspedisiya cənub qərb dairəsində üzərkən Adeli Torpağı, İuanvil adası və Lui Filip Torpağı aşkar edildi.

1838-40-cı illərdə Ç.Uilksin rəhbərliyi altında Sakit okeanının cənub hissəsinə axtarış ekspedisiyası yollandı.

Axtarış nəticəsində Şərqi Antarktida sahilinin bir hissəsi təsbit edildi və Uilks Torpağı adlandırıldı.

1840-43-cü illərdə C.Ross «Erebus» və «Terror» gəmilərindən ibarət ekspedisiyada Antarktidaya yollandı və bu zaman şərqdən qərbə 600 km məsafədə uzanan sonralar adlandırılmış Viktoriya Torpağı, bir dəniz və Erebus və Terror vulkanları aşkar edildi.

Antarktidaya gəmilərlə səfərlər uzun fasılədən sonra XIX əsrin sonunda, əsasən, balina ovu istiqamətində bərpa edildi. Bu dövrə bəyaz qıtənin sahillərinə müxtəlif ölkələrdən ekspedisiyalar çıxdı.

1893-cü ildə Şotlandiyanyın «Balena» gəmisi II Oskar Torpağını aşkar etdi; 1893-94-cü illərdə «Yazon» və «Antarktika» Norveç gəmiləri vasitəsilə – Larsen sahili təpildi.

A.Jerasin rəhbərliyi altında Belçika ekspedisiyası 1897-99-cu illərdə «Belçika» dreyf gəmisində Antarktidada qışladı.

K.Borxqrevink qıtənin Ader burnunda ilk qışı keçirdi,

bu müddətdə o, ardıcıl olaraq iqlimi müşahidə etdi, sonra Ross dənizinin tədqiqatlar apardı, Ross baryerinə qalxdı və xizəklə 78°50' en dairəsinə qədər irəlilədi.

Şotlandiyalı dənizçi və həkim U.Brüs 1892-93-cü illərdə Ueddell dənizində okeanoloji tədqiqatlar apardı, Kotsa Torpağını kəşf etdi.

O, «Transantarktida keçidi» layihəsini işləyib hazırladı; bu layihə 50 ildən sonra həyata keçirildi.

XX əsrədə Antarktidaya ilk səfər 1901-04-cü illərdə «Diskaveri» gəmisində R.Skott tərəfindən həyata keçirildi; o, Ross dənizi sahilinin tədqiqatını apardı, VII Eduard yarımadasını və Ross buzlağının aşkar etdi, Ross buzlağının kənarı ilə 82°17' cənub en dairəsinə qədər yol keçdi.

Keçmiş dövrlərə nisbətən nəticə etibarı ilə ən səmərəli hesab edilən bu ekspedisiya zamanı Antarktidanın geologiyası, florası, faunası və faydalı qazıntıları haqqında xeyli geniş material toplandı.

E.Driqalski II Vilhelm Torpağını kəşf etdi və onun yerləşdiyi ərazini öyrəndi. Toplanmış materiallara əsasən o, «Hərəkət edən buzlar» nəzəriyyəsini işlədi.

1903-05-ci illərdə İ.Şarkonun rəhbərliyi altında Fransa ekspedisiyası Antraktida yarımadasının qərb sahilində Lube Torpağını təsbit etdi.

İngilis səyyahı E.Şekltonun 1907-09-cu illərdə rəhbərlik etdiyi ekspedisiya Cənub Qütbünə səfər etdi və yoluüstü dünyada ən böyük Birdmora buz zolağını kəşf etdi.

Ərzaq çatışmamazlığı və qosqu itlərinin və ponilərin (at cinsi) ölməsi nəticəsində Şeklton Cənub Qütbünə 178 km qalmış geri dönəmək məcburiyyətində qaldı.

Cənub Qütbünə ilk yetişən Norveç qütb səyyahı və

tədqiqatçısı R. Amundsen oldu.

O, 1911-ci ilin yanvarında Ross buz baryerinə çıxdı, həmin ilin dekabr ayının 14-də isə 4 nəfər yoldaşı ilə Cənub Qütbünə yetişdi və yolüstü Mod Kralıçası dağlarını kəşf etdi.

Bir aydan sonra, 1912-ci il yanvarın 18-də R. Skottun rəhbərlik etdiyi dəstə qütbə yetişdi. Qayıdan baş baza düşərgəsinə 18 km qalmış Skott və onun yoldaşları həlak olular. Onların cəsədləri, qeydləri və gündəlikləri səkkiz aydan sonra tapıldı.

Avstraliya geoloqu və səyyahı D. Mauson 1911-14 və 1929-31-ci illərdə iki Antarktida ekspedisiyası həyata keçirdi. Onun ekspedisiyaları qitənin bir hissəsini tədqiq etdi. 200-dən artıq coğrafi obyekti, o cümlədən Kralıça Meri Torpağını, Kralıça Yelizaveta Torpağını və Mak-Robertson Torpağını xəritəyə aldı.

Antarktida üzərinə ilk təyyarə uçuşunu Amerika qütb tədqiqatçısı R. Berd 1928-ci ildə həyata keçirdi. 1929-cu ilin noyabr ayında R. Berdin təyyarəsi Cənub Qütbünə çatdı. 1928-47-ci illərdə Berdin rəhbərliyi altında Antarktidaya dördüncü ekspedisiya çıxdı.

Ən böyük dördüncü ekspedisiyada 4 mindən çox adam iştirak edirdi. Bu ekspedisiya tərəfindən seysmik, geoloji və başqa tədqiqatlar aparıldı; Antarktidada böyük kömür yataqlarının olduğu təsdiq edildi. Berd Antarktida üzərində 180 min km uçuş həyata keçirdi.

İlk Transantarktida uçuşu 1935-ci ildə Amerika dağ mühəndisi və təyyarəçi L. Elsuort tərəfindən həyata keçirildi; o, qitədə bir sıra coğrafi obyektlər, o cümlədən atasının şərəfinə adlandırdığı Elsuort dağlarını kəşf etdi.

1933-37-ci illərdə «Torsxvan» gəmisində qitə sahili boyunca üzən L.Kristensen Şahzadə Harald Sahilini, Leopold Sahilini və Astrid Sahilini aşkar etdi.

1934-37-ci illərdə D.Rimilla ilk olaraq Antarktida yarımadasını keçdi.

1940-50-ci illərdə Antarktidada sahil bölgələrinin müntəzəm tədqiqatı məqsədi ilə elmi stansiyalar qurulmağa başlandı.

Beynəlxalq geofizika ilinə hazırlıq müddətində buz qalxanında və adalarda 11 ölkənin 60-a qədər bazası və stansiyası, o cümlədən Keçmiş Sovet İttifaqına mənsub Mirni rəsədxanası, Oazis, Pioner, Vostok-1, Komsamol və Vostok stansiyaları, Amerikanın Cənub Qütbündə Amundsen-Skott, Berd, Halett, Uilks və Mak-Merdo stansiyaları quruldu.

1950-ci illərin sonlarından başlanmış, qitəni əhatə edən dənizlərdə oturaq stansiyalar vasitəsi ilə mütəmadi okeanoloji və geofiziki tədqiqatlar aparılır, həmçinin kontinentin içərisinə ekspedisiyalar təşkil edilir.

1998-ci ilin yazından başlayaraq Antarktidanın geniş en dairələrində yerləşən geofiziki rəsədxanalarda Yer ionosferinin və maqnitosferinin tədqiqatları həyata keçirilir. Bu işlər, ABŞ-nin Milli Elm fondu tərəfindən qütb aeronomiyası və astrofizikası üzrə geniş program çərçivəsində aparılır.

Rəsədxanalar xidməti heyətsiz, avtonom rejimdə çalışır. Qış dövründə burada müxtəlif məlumatlar toplanır və ya – mütəxəssislər gələnə qədər yığılır.

2007-08-ci illərdə Antarktidaya səfər etmiş Belorus ekspedisiyası oradan gətirdikləri dağ sükür nümunələrinin

laborator təhlili nəticəsində, qitənin Enderbi Torpağı ərazisində dəmir, sink, mis, qalay, kobalt, molibden yataqlarının ola biləcəyi haqda fikir yürütümlər.

3.2. Fiziki-coğrafi xüsusiyyətləri, iqlimi, təbii sərvətləri


Antarktida yunanca «*anti*» – əks, qarşı və «*arktikos*» – arktika sözlərinin birləşməsindən yaranmış «antarktikos», yəni «arktikanın əksi», «arktikanın qarşısı» mənasını verir.

Antarktida Yer kürəsinin cənub qütb vilayətində – Antarktikada qitədir. Bu qitənin ərazisi 13975 min km², o cümlədən, şelf buzlaqları və Antarktidaya buzlaqlarla bitişmiş adalar – 1582 min km² təşkil edir.

Antarktidanın mərkəzi təqribən cənub coğrafi qütbünə uyğun gəlir.

Antarktida Atlantik, Sakit və Hind okeanlarının cənub hissəsini ehtiva edən Cənub okeanının suları ilə əhatə olunmuşdur.

Cənub Qütbündən, yəni qitənin mərkəzindən təqribən 220 km qərbdən şimal-qərb istiqamətdə 300 km məsafədə Mod Kralıçası dağ silsiləsi uzanır. Atlantik okeanı sahillərində qitənin şimala meyilli şimal-şərq tərəfində Mod Kralıçası Torpağı, şərq tərəfində Hind okeanı sahillərində Enderbi Torpağı, qitənin cənub-qərb qıraqında Uilks Torpağı yerləşir. Cənubda Viktoriya Torpağı Ross dənizini, qərbdə isə Elsuort torpağı Sakit okean sahilini təşkil edir. Qitənin cənub hissəsində Ross dənizinin tam şimal sahilində yüksəkliyi 3800 m olan Erebus vulkanı yerləşir (şəkil 36).



*Şəkil 36. Antraktidanın orografik sxemi (A.P.L.Kapitsaya görə, 1966):
1-self dayazı; 2-buzaltı düzənlilikdər; 3-dağ silsilələri; 4-dərin növ.*

Antarktida yarımadası cənub-qərb istiqamətdə yasa-
mal qabarıqlı qövsvari təxminən 1300 km məsafədə Atlantik və Sakit okeanları arasına girir. Şimal-qərbdən bu yarımadada Ueddell dənizinin sularına dırənir.

Qitənin qərbində Ronne, cənubunda Ross şelf buzlaqları bərqərar olub.

Qərbi Antarktidanın qərb hissəsində ən böyük Vinson dağ massivi yerləşir, onun da ən yüksək zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 5140 m təşkil edir. Qitənin ərazisi, orta yüksəkliyi 2000 m olan, bəzi yerlərdə zirvələri 4500-5000 m-ə çatan əsasən qranitlərdən, onlara yaxın metamorfik süxurlardan və qumdaşlarından, kvarsit-

lərdən və cavan çökmə süxurlardan yiğcamlaşmış dağ silsilələri ilə kəsilir.

Antarktidanın demək olar ki, bütün ərazisi, yalnız yamaclar və ayrı-ayrı məhdud sahələr istisna olmaqla buzlaqlarla örtülüdür.

Qitə relyefinin təqribən 2%-i onun qərbində və Transantarktida dağlarında buz örtüyündən açıqdır: adalar, sahilin ayrı-ayrı hissələri, saylar («quru dərələr»), ayrı-ayrı dağ tilləri və zirvələr (nunataklar).

Antarktida, biri-birindən həm geoloji quruluşu, həm də relyefinin xüsusiyyətlərinə görə fərqlənən iki iri hissəyə bölünür. *Şərqi Antarktika* qitənin böyük hissəsini əhatə edir və demək olar ki, yarımdairə formasına malikdir. Quruda o, Ader burnundan Kots torpağına qədər uzanan Transantarktika dağları ilə hüdudlanır. *Şərqi Antarktida* 170° şq.e. və 30° q.u. arasında yerləşir. *Qərbi Antarktida* xeyli kiçik sahəyə malikdir və onun böyük bir hissəsini Antarktika yarımadası tutur.

Qırınıç meridianından qərbdə (0°) digər rayonlar yerləşirlər. 10° və 35° q.u. arasında Kots Torpağı uzanır. Ueddl dənizinin cənub hissəsində Edit Rone Torpağına birləşən Filxner və Ronne şelf buzlaqları yerləşib. Bu rayondan qərbdə 60° və 110° qərb uzunluğu arasında Elsuort Torpağı yerləşir. Bu sektorda buzlaq səthləri üzərində çoxlu sayda tək-tək dağ zirvələri – nunataklar yerləşir. Antarktidanın ən yüksək zirvəsi Vinson massividir (4897 m). O, Sentinel silsiləsinə aid edilir. Elsuort Torpağından şərqdə Antarktika yarımadası, qərbdə isə Meri Berd Torpağı yerləşir. Meri Berd Torpağından qərbdə Rossa dənizinə çıxan geniş Rossa şelf buzlağı uzanır.

Antarktika yarımadası və Meri Berd Torpağı Antarktidanın sanki təcrid olunmuş vilayətidir, çünki buzlaq qalxanının dabanı Rone və Rossa buzlaqları arasında dəniz səviyyəsindən aşağı əyilir. Əgər burada buz ərimiş olsa, Meri Berd Torpağı yerdə qalan Antarktidadan boğazla ayrılmış olardı. Rossa dənizindən qərbdə möhtəşəm buzlaqlar diyarı Viktoriya Torpağı yerləşir. Buradakı dağların hündürlüyü 3000-4500 metrdir.

150° və 90° şq.u. arasında yerləşmiş Uilks Torpağı Antarktidanın ümumi sahəsinin 1/5 hissəsini təşkil edir. Burada şelf buzlaqları tədqiqat dəstələrinin hərəkətini çətinləşdirir.

Uilks Torpağının əks tərəfində dənizdə *Cənub maqnit qütbü* yerləşir. Onun təxminini koordinatları 65° c.e. və 140° şq.u. 0° və 90° şq.u. arasındaki kvadratda Mod Kraliçası Torpağı, Enderbi Torpağı, Mak-Robertson Sahili və Amerika yüksəkliyi yerləşir.

Antarktidanın Rossa, Ueddell, Bellinshauzen və Amundsen dənizləri qitəyə yaxınlaşmaq üçün yaxşı şəraitə malikdirlər.

Şərqi Antarktidada buz səthinin yüksəkliyi dəniz səviyyəsindən təqribən 4100 m olan buz qatı ilə örtülü yayladan, Qərbi Antarktidada isə buzla bitmiş dağlıq adalar qruplarından ibarətdir. Sakit okean sahilində hündürlükleri 4000 m-ə qədər olan Antarktida Andları uzanır, qitənin dəniz səviyyəsindən ən yüksək nöqtəsi 5140 m Saniel dağ silsiləsinin Vinson massivində yerləşir.

Qərbi Antarktidada qitənin, dərinliyi dəniz səviyyəsindən 2555 m aşağı olan, buzla dolmuş, çox güman ki, rift mənşəli ən dərin Bentli yarığı mövcuddur.

Antarktidanın buz örtüyü Yer kürəsində ən böyük buz kütləsindən ibarətdir və o, sahəsinə görə Qrenlandiya buz örtüyündən təqribən 10 dəfə böyükdür. Antarktida buz örtüyündə təxminən 30 mln. km³, yəni qurunun 90%-də buz kütləsi təmərküzləşib; bù kütlə gümbəz şəklindədir və sahilə doğru yasamallığı artır və bir çox yerlərdə şelf buzlaqları ilə əhatə edilib. Buzun orta qalınlığı 2500-2800 m-ə çatır; Şərqi Antarktidanın bir neçə bölgəsində buzun maksimal qalınlığı 4800 m təşkil edir. Buzun bu qat üzərində yığıılması, başqa buzlaqlarda olduğu kimi, buzun oblyasiya (dağıılma) zonasına axmasına səbəb olur. Nəticədə qitənin sahili açılır və buz dağları (aysberq) halında parçalanırlar.

Oblyasiyanın illik həcmi 2500 km³ təşkil edir.

Antarktidanın, xüsusən onun Qərb bölgələri sahillərində dəniz səviyyəsindən yüksələn geniş sahil şelf buzlaqları mövcuddur; onlar ümumi ərazinin təqribən 10 %-ni təşkil edir. Dəniz səviyyəsindən qalxan bu buzlaqlar çox böyük ölçülü buzdağlarının (aysberqlərin) mənbəidir; bu buzdağları ölçülərinə görə Qrenlandiyanın çıxış buzdağlarından xeyli böyükdür; məsələn, 2000-ci ildə Ross şelf buzdağından qopmuş indiyə qədər məlum olanlardan ən böyük B-15 buzdağının sahəsi 10 min km² olmuşdur.

Qış vaxtı Antarktidada dəniz buzlarının sahəsi 18 mln km²-ə qədər artır, yayda isə 3-4 mln. km² azalır.

Antarktidanın buz qatı təqribən 14 mln. il önce əmələ gəlmişdir; səbəb çox güman ki, Cənubi Amerika ilə Antarktida yarımadasını birləşdirən bəndin qırılması olmuşdur ki, bu da öz növbəsində sirkulpolyar Antarktida axınının (Qərb Küləkləri axını) və Antarktida yanı, yəni

Cənub okeani sularının Dünya okeani sularından təcrid olunması ilə izah edilə bilər.

Seysmik baxımdan Antarktida kifayət qədər sakit qitədir.

Vulkanizm təzahürləri Qərbi Antarktidada yerləşib və And dağqurum gedişatında meydana gəlmış Antarktida yarımadası ilə əlaqədardır.

Vulkanların bəziləri, xüsusən də ada vulkanları son 200 ildə püskürüb. Antarktidanın ən aktiv vulkanı onun cənubunda Mod Kralıçası dağ silsiləsinin cənub-şərq davamında Ross dənizi sahilində yerləşib.

Antarktidanın iqlimi son dərəcə sərtdir. Şərqi Antarktidada soyuğun mütləq qütbü «Vostok» stansiyası bölgəsində – $89,2^{\circ}\text{C}$ müəyyən edilib. Antarktida iqliminin digər bir xüsusiyyəti də onun gümbəzvari relyefi ilə əlaqədar olan «dağıdıcı-axar» (katabatik) küləklərdən ibarətdir. Bu cənub istiqamətli sabit küləklər buz qalxanının kifayət qədər yalımyatar yamaclarında buz səthində hava qatının soyuması nəticəsində törəyir; bu zaman buz səthi qatının sixlığı və o, ağırlıq qüvvəsinin təsiri ilə yamacboyu axır. Buz səthində hava qatının qalınlığı adətən 200-300 m təşkil edir; küləyin törətdiyi buz tozu üfiqi görüş məsafəsini xeyli azaldır. «Dağıdıcı-axar» küləyin gücü yamacın yalımı ilə düz mütənasibdir, yəni yamac yahənyatar olduqca küləyin gücü artır. Küləyin gücü sahil yamacının dənizə tərəf yalın mailliyyi yüksək olan bölgələrdə maksimuma çatır. Katabatik küləklərin gücü Antarktida qışında aprel-noyabr aylarında maksimal vüsət alır, bu zaman küləklər bütün sutka ərzində və Günəş üfüqdə olanda gecə saatlarında demək olar ki, aramsız əsir. Yayda gündüzlər buz-

səthi hava qatının günəşlə qızması sayəsində sahildə «dağdırıcı-axar» küləklər kəsilir.

1981-2007-ci illər ərzində temperatur dəyişkənliyi haqqında məlumat göstərir ki, bu zaman arasında Antarktidada temperatur fon mütəmadi olaraq dəyişib. Qərbi Antarktidada ümumiyyətlə temperatur artımı müşahidə olunub, Şərqi Antarktidada isə istiləşmə müəyyən edilməyib və hətta bir qədər neqativ meyl qeydə alınıb.

XXI əsrдə Anktartida buzlaqlarının əriməsi ehtimalı kifayət qədər azdır.

Əksinə, temperaturun artması ilə əlaqədar Antarktidanın buzlaq örtüyünə qar yağışının artacağı ehtimalı daha böyükdür.

Lakin, istiləşmə nəticəsində şelf buzlaqlarının gərgin parça lanması baş verə və bu səbəbdən də Antarktidanın «çıxar» buzlaqlarının Dünya okeanına çıxış sürəti artmış ola bilər. Bununla əlaqədar, nəinki orta illik, həm də qitənin əksər bölgələrində hətta yayda da temperatur sıfır dərəcədən yuxarı qalxmır və Antarktidada ancaq qar yağır; orada yağış nadir hadisədir.

Qar öz ağırlığı altında sıxılma nəticəsində qalınlığı 1700 m, bəzən 4300 m-ə çatan buz qatı əmələ gətirir.

Antarktida buzlarında dünyadan 90 % şirin suyu yığılıb.

XX əsrin 90-cı illərində rus alimləri tərəfindən Antarktidada suyu donmayan buzaltı Vostok gölü aşkar edilib; onun uzunluğu 230 km, eni isə 50 km olmaqla su tutumu təxminən 5400 min m³ təşkil edir.

2006-ci ilin yanvar ayında Amerikanın Lamont-Doherty geofizika rəsədxanasının əməkdaşları geofizik Robin Bell və Maykl Studinger qitənin səthindən 3 km dərində və sahəsi 2000 km^2 və 1600 km^2 olan yeni ikinci və üçüncü buzaltı göl aşkar etdilər. 2007-ci ildə Antarktidada 140-dan çox buzaltı göl aşkar edilib.

Antarktidanın dörd «həyat sahəsi» biosistemi mövcuddur: sahilyanı adalar və buzlar, quruda sahilyanı vahələr (məsələn, «*Bangera vahəsi*»), «Nunataklar» sahəsi – Mirni stansiyasının cəvərində Amundsen dağı, Viktoriya Torpağında Nansen dağı və b. və nəhayət, – «buzlaq qalxanları» sahəsi.

Bitgilər və canlılar əsasən dənizsahili zolaqda yayılırlar. Buzla örtülü olmayan sahələrdə yerüstü bitkilər əsasən mamirdan və şibyədən ibarətdir və sıx örtük əmələ gətirmirlər – Antarktida mamır-şibyə səhraları.

Antarktida canlıları bütövlükdə Cənub okeanın sahilyanı ekosistemindən asılıdır: belə ki, bitgilərin kasadlılığı sayəsində sahilyanı ekosistemin az-çox qida imkanları Antarktidanı əhatə edən sulardan gəlir.

Antarktidanın suları xüsusən, zooplanktonlarla, ilk növbədə krillə zəngindir. Kril bilavasitə bir çox balıqların – balinayabənzərlərin, başayaqlılardan kalmarların, suitilərin, pingvinlərin və başqa canlıların qida zəncirinin əsasını təşkil edir. Antarktidada tam quru məməliləri mövcud deyil, onurğasızlar bugumayaqlıların (həşəratlar və hörrümçəkvarilər) və torpaqda yaşayan nematodların (ilkəl zolaqlı soxulcanlar) təqribən 70 növünü təşkil edir.

Yerüstü canlılardan Ueddelldə yengəcyeyən (krab) – suiti və dəniz bəbiri, Rossada dəniz filləri, quşlardan firti-

naquşutəkilərin bir neçə növü, sahil qağayıların iki növü, Adeli pinqvinləri və İmperator pinqvinləri yaşayırlar.

Qıtə sahili vahələrinin – «quru dərələrin» (saylarının) şirinsu göllərində göyümtül-yaşıl yosun, yumru soxulcan, avarayaqlı xərçəng, su birəsi (dafniya) ilə məskunlaşmış oliqotrof ekosistem mövcuddur; quşlardan isə firtına quşu, sahil qağayıları bu sahələrə hərdən-bir uçub gəlirlər.

Nunataklar üçün ancaq bakteriyalar, yosun şibyə və kəskin surətdə solğun mamır səciyyəvidir. Buzlaq qal-xanlarında ancaq hərdən-bir insanların arxasında ücan sahil qağayılarını görmək olur.

Ehtimal edilir ki, Antarktidanın buzaltı göllərində, xərici mühitdən təcrid olmuş son dərəcə oliqotrof ekosistem mövcud ola bilər.

1994-cü ildə alımlər Antarktidada bitkilərin sürətli artımı haqqında məlumat yaydılar ki, bu da Yer kürəsində iqlimin istiləşməsi fərziyyəsinin sübutu kimi görünür.

Antarktida yarımadası, daxilində yerləşdiyi adalarla birlikdə qıtədə ən əlverişli iqlim şəraitinə malikdir. Məhz burada, Antarktida çənçəyi və kolobantuş kito kimi çıçəkli bitkiləri əmələ gəlirlər.

3.3. Geoloji quruluşu

Antiraktidanın geoloji tədqiqatları tarixi iki əsas mərhələyə ayrılır:

I mərhələ 1901-1956-ci illəri əhatə edir.

Antraktida üzrə 1907-ci ildə dərc edilmiş ilk geoloji iş R.Skott ekspedisiyasının iştirakçısı Q.Ferrara mənsubdur.

II mərhələ Beynəlxalq Geofizika ili (1957-ci il) proqramı üzrə tədqiqatların başlanması ilə və altıncı qitənin

intensiv öyrənilməsi ilə səciyyələnir.

Bu yönədə keçmiş Sovet İttifaqı və ABŞ aparıcı yer tutur. Bundan başqa, Antraktidanın geologiyasının öyrənilməsində bir sıra ölkələrin, o cümlədən, İngiltərə, Avstraliya, Yeni Zelandiya, Belçika, Fransa, Yaponiya, Argentina və b. alimlərinin də ciddi fəaliyyəti olmuşdur.

Birinci mərhəldə qitənin ümumi sərhədləri, onun reliefinin bir sıra xüsusiyyətləri, həmçinin Şərqi və Qərbi Antraktidanın strukturu və süturlarının yaş fərqi müəyyən edilmişdir. Antraktidanın faktiki material əsasında ilk tektonik sxemi 1913-cü ildə O.Nordşeld tərəfindən təklif edildi. 1940-ci ildə əldə olunmuş material haqqında məlumat «Regionale Geologie der Erde» elmi dərgisində Q.Teylor tərəfindən dərc edildi.

Faktiki materiala əlavə kimi, R.Endinin (1952) XIX Beynəlxalq Geoloji Konqresinin əsərləri toplusunda getmiş Hondvana üzrə simpoziuma təqdim edilmiş işi oldu.

Birinci mərhələnin tədqiqatları nəticəsində R.Feyrbic tərəfindən daha dolğun tektonik sxem 1949-cu ildə dərc edildi. Bu xəritədə Şərqi Antraktida qədim platforma (kraton) və Andın davamı olaraq Qərbi Antraktida cavan (alp) qırışılıq zonası ayrılmışdır.

İkinci mərhələ nəinki Antraktidada tədqiqatların genişləndirilməsi, həm də onların ciddi keyfiyyət yüksəkliyi ilə də fərqlənir. Bu mərhələdə geofiziki tədqiqat üsullarının (qravimetriya, seysmik kəşfiyyat, aeromaqnit planalma və s.) tətbiqi nəticəsində ilk dəfə buz qatı qalınlığının dəyişkənliyi və buna əsasən də qitənin buzaltı relyefi və onun kifayət qədər mürəkkəb olması müəyyən edildi. Aerofotoplanalma ilə buz altından çi-

xan yeni Qərbi Antraktida dağ silsiləsi aşkar edildi. İlk olaraq qıtə qapsamında və bitişik okean sahələrində Yer qabığının qalınlığı və onun bəzi dəyişmə qanuauyğunluqları müəyyən edildi.

Buz örtüyü yataq səthinin enməsi sayəsində onun qalınlıq artımının bərpasına əsasən Antraktidanın izostatik tərazlığı sübut edildi.

Radiometrik tədqiqatların köməyi ilə Antraktidanın geoloji yiğcamını təşkil edən müxtəlif litoloji tərkibli sūxurların – çökmə, metamorfik və maqmatik sūxurların yaş təyinində və onların stratiqrafik təsnifatında kifayət qədər ciddi nailiyyətlər əldə edildi.

Bundan başqa, yeni fauna, flora və sürfə tapıntıları qitənin geoloji tarixini xeyli dəqiqləşdirməyə imkan verdi. Qitənin paleocoğrafiyasının və «Hondvana» qitələrinin taleyinin anlaşılması baxımından üst paleozoy fillitlərinin aşkar edilməsi, ümumiyyətlə böyük əhəmiyyət kəsb edir.


İkinci mərhələnin tədqiqatları nəticəsində Antraktidanın əvvəlcə xeyli sadə tektonik sxeminin yenidən baxılmasına və köklü dəqiqləşdirilməsinə ehtiyac olsa da bir sıra əsas əlamətlərinə görə müəyyən əhəmiyyətini saxladı.

Antraktida geologiyasına dair ən yeni məlumatlar xarici ölkə alımlarının bir sıra əsərlərində cəmləşdirilib. Tektonika üzrə P.S.Voronovun, W.Hamiltonun, B.M.Gannin, R.Edinin və b. işləri böyük əhəmiyyət kəsb edir.

Antarktidanın tektonikası üzrə 1964-cü ildə L.V.Klimovun ən yeni məlumatlara əsasən tərtib edilmiş daha dəqiq tektonik sxemi çapdan çıxdı. S.A.Uşakovun və V.Y.Xainin Antarktidanın qısa geoloji-geofiziki ocerki və

qıtənin dərinlik quruluşu haqqında əsərləri 1965-ci ildə dərc edildi (şəkil 37).

Altıncı qıtənin geoloji və tektonik xəritələri «Antarktikanın atlasi»nda verilib (1966-cı il). Antarktikanın buzaltı relyefinin xəritəsi A.P.Kapitsa tərəfindən tərtib edilib. Bu xəritə əsasında qıtənin həm də xəyali sxemi qurulub (bax: şəkil 37).



Şəkil 37. Yer qabığının dərinlikləri, km (S.A.Uşakova görə, 1965)

Bu sxemdən və həm də Yer qabığının qalınlığı xəritəsindən, qıtənin Şərqi Antarktida kəsimində Yer qabığı qalınlığının orta hesabla 40 km, qərbdə isə 30 km, Uedell və Rossa dənizləri hissəsində 25-50 km olduğu görünür ki, bu da geoloji-geofiziki anlamda Şərqi Antarktida-


nin kifayət qədər tipik qitə olduğuna dəlalət edir. Lakin Qərbi Antarktida isə hətta deqlasiya (buzlaşsızma) və izostatik bərpa qalxımdan sonra belə adalar arxipelaqından ibarət ola bilərdi (şəkil 38).

A.P.Kapitsanın orografik sxeminə görə, Şərqi Antarktidanın mərkəzi hissəsi ümumiyyətlə düzənlik relyefə malikdir. Bu düzənlik demək olar ki, hər tərəfdən dağ silsilələri ilə əhatə olunub. Onların ən davamlısı Transantarktika silsiləsi son baykal (proterozoyun sonu – paleozoyun əvvəli, 550-650 mln. il) qırışılıq sisteminə uyğun gəlir; o, qədim Şərqi Antarktika platformasından, onun daha cavan qərb çevrəsinə qədər keçid zonasında uzanır.

Digər silsilə sistemi Antarktida qitəsini okean sahili boyunca onun ən qədim hissəsini əhatə edir və bu anlamda başqa qitə platformalarının aktivləşmiş ətrafları ilə bənzərlik təşkil edir.

Nəhayət, uzunluğunun böyük kəsimi ilə Şərqi Antarktida platformasının mərkəzi hissəsinin içərilərinə girən silsilələr də mövcuddur; bu dağlar qitənin və platformanın kənarlarına nisbətən aydın şəkildə çəpinə yerləşir.

Qərbi Antarktidada And dağlarının cənub davamını təşkil edən Antarktida yarımadasının və Bellinshauzen dənizi sahilinin dağları Transantarktika silsiləsinə paralel uzanır, lakin ondan depressiya zolağı ilə aralanırlar. Depressiya zolağı Ueddell dənizini və dəniz səviyyəsindən xeyli aşağı səviyyədə yerləşən Berd düzənləyini, Ross dənizini əhatə edir; bu zolağın ən çox düşük hissəsi qərbdən Transantarktika silsiləsini müşayiət edən Ueddell və Ross dənizlərini birləşdirən dərin nov əmələ gətirir.



Şəkil 38. Antarktidanın buzaltı relyefinin sxemi (A.P.Kapitsaya görə, 1966): 1. qıtənin müasir sərhədləri; 2. buzlaşmadan sonrakı sərhəd; 3. buzlaşmadan sonra daxili hövzələrin nəzəri sərhədləri

Ueddell-Ross çökəkliyi Ueddell dənizindən cənubda Elsuort dağları ilə kəsişir. Bu dağlar Qərbi Antraktida silsiləsinin ümumi uzanma istiqamətinə perpendikulyar yerləşir və Transantarktika silsiləsindən yuxarıda adı çəkilmiş novla ayrılır.

Antarktidanın buz qatının qalınlığı Şərqi Antarktidanın mərkəzi düzənlik hissəsində 4 km-ə qədər çatır.

Sonrakı tədqiqatlar göstərdi ki, bu qalın buz qatı, ümumiyyətlə izostatik tarazdır, yəni onun ağırlığı altında köklü səxurların səthi orta hesabla 0,5 km-ə qədər əyilib. Bununla yanaşı, ayrı-ayrı bölgələr və ilk növbədə Şərqi Antarktidanın yörə silsilələr sistemi izostatik tarazlıqdan

uzaqdırılar və onların qalxması, çox güman ki, qitənin mərkəzi bölgələrinin dərinliyindən sıxışdırılmış mantiya maddəsi axınının təsiri altında qeyri-izostatik halda baş vermişdir.


3.3.1. Şərqi Antarktida qədim kratonu (*platforması*).

Şərqi Antarktida başqa platformalar kimi baykalaqədər, çox güman ki, epibaykal yiğcamlı qədim platformadır və o, qərbən baykalaqədər platforma çərçivəsində sonbaykal yaşlı ətrafi qırışılıq sistemdən ibarətdir (şəkil 39).

Platformanın kristallik özülünü yalnız okean sahilində 0-145° şərqi meridian arasında Mod Kraliçası Torpağından Adeli Torpağına qədər ərazidə öyrənmək mümkündür.

Bu ərazinin geoloji quruluşu metamorfozmin qranulit və amfibolit fasiyasının miqmatitləşmiş və qranitləşmiş qneys və kristallik şist kompleksindən ibarətdir.

Kristallik şistləri və qneysləri üç səxur qrupuna ayırməq mümkündür: 1) qranit-biotit, sillimanit-qranat və kor-diyerili plagiocneyslər və metamorfik şistlər; bu səxurlar kvarts və arkoz qumdaşları və gillərin metamorfizləşməsi nəticəsində əmələ gəlmış və metamorfizmin və qranitləşmənin yüksək dərəcəsi ilə fərqlənirlər; 2) əsasi tərkibli ef-fuzivlərin, mergellərin və qrauvak qumdaşlarının hesabına əmələ gəlmış piroksen-plagioklaz kristallik şistləri; bu səxurlar nisbətən zəif qranitləşmişlər və yer-yer turş kristallik şistlərlə və qneyslərlə laylaşma müşahidə edilir; 3) karbonat çöküntülərinin məhsulu olan mərmərlər, kalsifirlər və diopsid səxurları; bu səxurlar çox zəif qranitləşmişlər və miqmatitləşmə prosesinə məruz qalmayıblar. Bu səxurların ümumi qalınlığı 20-25 km-ə qədər təşkil edir.



Şəkil 39. Antarktidanın tektonik sxemi (V.Y.Xainə görə, 1965): 1-qədim (orta proterozoya qədər) Şərqi Antarktida platforması; 2-platforma özülündə metamorfik sűxurların uzanmasının (L.V.Klimova görə) son Baykal-erkən kale-donda yeniləşmiş kənarları; 3-qədim platformanın son bay-kal-erkən kaleldonda yeniləşmiş kənarları; 4-son baykalid-lər-erkən kaledonidlər; 5-qədim epibaykal (epikaledon) plafonma çökəmə örtüyünün qalıqları; 6-Antarktidanın orogenik zolağı tərkibində hersinidlər; 7-Antraktidanın alpid-ləri; 8-Antarktidanın cavan iç qatlamları; 9-Antraktidanın gənc dağönü qatlamları; 10-qədim platformada carnokitlər və daha gənc qırışılıq vilayətlərdə qranitoidlər; 11-hersin intruzivləri; 12-gənc vulkanizm vilayətləri; 13 gənc vulkan-lar; 14-tektonik zonaların sərhədləri; 15-iri yarılmalar; 16-qıtə fleksurasi.

Özül sükurları arasında Şərqi Antarktidada son dərəcə geniş yayılmış carnokit sırasından olan sükurlar mühüm əhəmiyyət daşıyır.

Metamorfizləşmiş bazaltlar lay intruziyaları və daykalar əmələ gətirir, rapakivi-qranitlər isə morenlərdə iri qaymalar halında rast gəlinir.

Qranitləşmə ilə əlaqədar bəzən qranulit fasiyasından amifibolit fasiyasına keçən retroqrad metamorfizm müşahidə edilir.

Petroqrafik tərkibi, metamorfizm dərəcəsi və ümumi xüsusiyyətlərinə görə Şərqi Antarktida platformasının ən qədim hissəsinin özülü başqa qədim platformaların arxeozoy – alt proterozoy özülünə tam uyğun gəlir; lakin radiometrik təhlillər 1500-1840 mln. ildən yüksək nəticə vermədi (E.Piççio, E.Kopez, 1963; Angino, 1964). Bununla yanaşı, bir sıra təyinatlar 1000-1200 mln. il yaşlı təkrar metamorfizmi (criptometamorfizm) göstərdi. Çox güman ki, miqmatitlərə aid olan birinci qrup rəqəmlər metamorfizmin əsas dövrünün yaşına daha çox yaxındır.

Bu metamorfizm dövrü Yerin əksər qədim platforma özüllərini tamamlayan karel tektono-maqmatik tsiklinin son diastrofizminə təxminən uyğun gəlir.

Ən qədim özülün və carnokitlərin, qneyslərin və miqmatitlərin də çox aşağı yaş göstəriciləri çox güman ki, qədim platformanın kənarlarının baykal qırışılıq zolaqlarında sonralar təzahür etmiş qranitləşmə ilə əlaqədar qızma dövrünün yaşına daha çox yaxındır.

Nəhayət, Mod Kralıçası Torpağı, Ots Sahili, V Georq Sahili bölgəsində yaşı 300-350 mln. il olan (erkən karbon) qranitoidlər və nefelinli siyenitlər müəyyən edildi;

əslində bu intruzivlər Qərbi Antarktidada tektonik hərəkətlərlə əlaqədar platforma şəraitində təzahür etməli idi. Bundan başqa, özül, güman ki, alt mezozoy yaşılı çoxlu dolerit daykaları ilə yarıllib.

Özülün qədim süxurlarının deformasiya istiqaməti və xüsusiyyətləri dəyişkəndir. M.Q.Raviçin məlumatına görə, şimal-qərb istiqamətdə uzanan və qanadlarında yalımyatar ($70\text{--}75^\circ$), çox hallarda iri izoklinal qırışqlar üstünlük təşkil edir. Daha dik ($30\text{--}40^\circ$) meridiana yaxın istiqamətli qırışqlar daha dikə yaxın enlik strukturlarla dəyişir. Qranitləşmiş süxurlarda iri strukturlar müxtəlif tipli kiçik ölçülü qırılma strukturlarla mürekkebləşib. Qırışqlı deformasiyadan başqa kristallik özüldən dəfələrlə blok yerdəyişməsi ilə müşayiət olunan qırılma pozulmaları inkişaf edib.

Qırılma pozulmalarının istiqaməti qırışqlıq strukturların üç əsas istiqamətinə uyğun gəlir; qırılmalar diaforez zonaları ilə müşayiət olunur.

İri blok yerdəyişmələri qismən neotektonik mərhələ ilə əlaqədardır. Çox güman ki, qədim yarılmalar boyunca baş vermiş bu tektonik hərəkətlər kristallik özülün müasir çıxışlarının morfolojiyasını müəyyən etmişdir.

Lambert buzlağının yuxarılarında, qrabenvari çökəklikdə metamorfizmin amfibolit pilləsinin ancaq aşağı dərəcəsinə qədər metamorfizləşmiş kvarsit-şist fasiyası qalıqlarının təpiləsi mühüm maraq doğurur (Trail, 1963).

Burada radiometrik yaşı 450-550 mln. il olan süxurlar yaxinen istiqamətli bəsit qırışlarda yiğcamlanmış və qranitlərlə yarılmışdır; çox güman ki, bu struktur, yəni qrabenvari çökəklik Hondvana platformalarında geniş yayılmış orta və üst proterozoy intrakraton geosinklinallarının

nümayəndəsidir.

Şərqi Antarktida platformasının çökmə örtüyü üst proterozoydan (rifey), özü də daxil olmaqla yurayaqədər yaşlı süxurlardan ibarətdir. Burada üç struktur mərtəbə ayrıılır: 1) üst proterozoy (baykal); 2) orta paleozoy (erkən hersin); 3) üst paleozoy-alt mezozoy (üst hersin – erkən kimmeri).

Birinci mərtəbənin əmələgəlmələri Şərqi Antarktida sahilinin ancaq iki bölgəsində – Mod Kraliçası Torpağının qərb hissəsində və Kraliça Meri Torpağındakı Denman buzlağının yuxarılarında qalmışdır. Bazal konqlomeratlarla başlayan üst proterozoy çöküntüləri terrigen (argillitlər, alevrolitlər, polimikt qumdaşları, konqlomeratlar), vulkanogen (andezit-bazalt örtükləri) və vulkanogen-çökmə (tuf qumdaşları) süxurlardan ibarətdir. Vulkanogen süxurlar, içərisində səciyyəvi mikrofosillər tapılmış terrigen qatın altında yatır. Rifey əmələgəlmələrinin qalmış qalınlığı Mod Kraliçası Torpağı hüdudlarında 1000 m-ə qədər təşkil edir. Onların deformasiya dərəcəsi ümumiyyətlə zəifdir, bu səbəbdən layların xeyli dik meyilliyi qırılmalar boyunca düşmüş blokların kənarlarında artır və məhz buralarda süxurlar aşınmamış qalmışdır.

Əgər Mod Kraliçası Torpağının qərb hissəsində örtüyün rifey mərtəbəsinin süxurları baykal geosinklinalına bitişik perikraton qatlamda qalanıbsa, Denman buzlağı bölgəsində onlar, güman ki, avlakogen tipli qrabendə yişilmişdir.

Çökmə örtüyün növbəti iki mərtəbəsinin süxurları bir-biri ilə daha sıx bağlı olduqlarından, vaxtı ilə Bikont seriyasında birləşmişlər. Bu süxurlar, əsasən Kosta Torpağından Viktoriya Torpağına qədər olan arada Transantarktida silsiləsində qədim platformadan baykal qırışılıq zonasına keçən yerdə sonuncunun hüdudlarında bərqərar

olub. Bundan başqa, Bikon seriyası süturlarının qalıqları Şahzadə Çarlz dağlarından cənub-şərqdə, Eymeri buzlağının yuxarılarında platformanın qarşı qırağında tapılıb.

Bikon seriyasının erkən hersin struktur kompleksini təşkil edən alt hissəsi yaşça silura (?) – devona – alt karbona aid edilir.

Bikon seriyasının bu hissəsi arkoz qumdaşlarının, alevrolitlərin və argillitlərin tabeli iştirakı ilə terrigen, əsasən kvarslı qumlardan ibarətdir. Horlik dağları bölgəsində bu lay dəstəsində alt devon yaşlı braxiopod faunası tapılıb. Mak Merdo körfəzində qumdaşları seriyasının gil lay dəstəsində üst devon yaşlı balığın axça və onurğa qalıqları aşkar edilib. Viktoriya Torpağının cənub hissəsində alt və orta devona mənsub bitki qalıqları tapılıb.

Bütün bunlar alt lay dəstəsini devona və şərti olaraq karbona aid etmək üçün əsas verir. Bu lay dəstəsini üstündə isə üst karbon-alt perm tillitləri yatır. Cox güman ki, karbona çökmə fasiliyi də baş verib. Bu qatın ümumi qalınlığı 650 m təşkil edir.

Bikon lay dəstəsinin üst hissəsi ilə alt hissəsi arasında fasılə baş verib və bu dəstə bir-birini ardıcıl dəyişən üç təbəqədən ibarətdir. Onların ən qədimi qalın (300 m-dən çox) tillit qatı ilə başlayan üst karbon (?) – alt perm yaşlı buzlaq – örtük süturlarından ibarətdir.

Horlik dağlarında isə buz qərbədən şərqə doğru hərəkət etmişdir (Long, 1962).

Tillit qatının tavanında tapılmış perm süturları və onların Avstraliya və Hondvanının başqa qitələri ilə müqayisəsi tillitləri karbonun ən üst və ya permin alt hissəsinə aid etməyə imkan verir.

C₃-P₁ yaşlı buzlaq çöküntüləri uyğun yatımla perm və

rias yaşlı kömür-liqnit sükurları ilə örtülüb. Sonuncu çəp-
laylı arkoz qumdaşlarından, alevrolitlərdən, tünd gil şist-
lərindən ibarətdir; bunların içərisində səciyyəvi *glossope-
ris* florası və kömür layları var. Kömür layları çöküntülə-
rin alt perm yaşlı hissəsində yerləşib.

Çöküntülərin perm yaşlı üst hissəsində kömür layları
yoxdur. Onların ümumi qalınlığı 1000 m-dən çoxdur.

Bikən lay dəstəsinin kəsilişi qalın (1200 m-ə qədər) Ferrari seriyasının trap sükurları ilə bitir. Bu seriya bir-bi-
rindən yura yaşlı ostrakod və florora qalıqları daşıyan qumdaşı lay dəstələri ilə ayrılan bir sıra bazalt-lava örtük-
lərindən ibarətdir. Bundan başqa, Ferrari seriyası qalın
dolerit sillərini ehtiva edir və çox sayda eyni tərkibli day-
kalarla kəsilib. Bəzi yerlərdə sillər bütün seriya kəsilişinin
20-25%-ni təşkil edir. Radiometrik ölçülər nəticəsin-
də 150-190, orta hesabla 175-180 mln. il müəyyən edilib ki, bu da serianın yura (J_{1+2}) yaşlı olduğunu subut edir,
halbuki serianın ən alt hissəsi hələ triasın sonunda
əmələ gəlmış ola bilərdi.

Alt mezozoy trap seriyasının intruziv nümayəndələ-
rinə dolerit silləri və ştoklarından savayı iri çəşidlənmiş
qabbro-norit tərkibli plutonlar da mənsubdur. Trap seri-
yası sükurları arasında, həm də bu kəsilişin tavanında til-
litlərin olması Antarktidada nəinki üst paleozoy, hətta er-
kən paleozoy örtük buzlaşmasının da təzahür etmiş oldu-
ğunu göstərir.

Qədim Antarktida platforması örtüyündə neogen –
dördüncü dövr buzlaq çöküntüləri istisna olmaqla çox ca-
van əmələgəlmələr yoxdur.

Transantarktida silsiləsinin son baykal (və ya erkən kaledon) yaşlı qırışılıq sistemi, Antarktidanın «Hondvana» və «and» hissəsinin qədim platforma – fanerozoy qırışılıq geosinklinal zolağı arasında sərhəd ünsürünü təşkil edir.

Burada silurdan və ya alt devondan başlamış çökmə örtüyün geniş inkişaf etmiş olması göstərir ki, orta paleozoydan bəri bu zona neotektonik mərhələdə təkrar dağquruma məruz qalmış və elə buna görə də epiplatforma qurğusundan ibarətdir.

Cənub qütb bölgəsində, Viktoriya Torpağında və bəzi başqa yerlərdə bu silsilənin yüksəklikləri 2500-3000 m və daha çox təşkil edir.

Bu qurğunun qırışılıq özülü Ueddell dənizinin qərb bölgəsindən (Kosta dənizi) Ross dənizindən şimal-qərbdə Ots sahilininə qədər 4000 m məsafədə çıxır. Bu özül Yeni Zelandiya tədqiqatçıları tərəfindən 20 km, lakin V.Y.Xainin (2003-cü il) iddiasına görə keçmiş sovet tədqiqatçılarının ölçüsünə görə isə 10 km qalınlığında epizonal-metamorfizm-ləşmiş çökmə süxurlardan və argillitlərdən, qismən vulkan mənşəli süxurlardan yiğcamlanmış qrauvakdan ibarətdir. Bu çöküntülər hər yerdə uyğun, Pensakola dağları bölgəsində isə qeyri-uyğun yatımla arxeosiat faunası daşıyan əhəngdaşları ilə örtülüb. Sürfə qalıqları terrigen süxurların rifey yaşlı olduğuna dəlalət edir. Arxeosiat faunası daşıyan əhəngdaşlarının üstündə kvars qumdaşları, konqlomeratlar və gilli şistlərdən ibarət təbəqə yatar. Bu təbəqəni yiğcamlaşdırın süxurlar çətin ki, kembridən çox cavan ola bilsin, halbuki M.Q.Raviç (1966) onların ordovik və hətta silur yaşlı olduğunu ehtimal edir.

Rifey-kembri geosinklinal kompleksi $30\text{--}40^\circ$, bəzən 70° -yə qədər şimal-qərb və meridional istiqamətli qırışılıqlığa məruz qalmışdır. Bəzən bu kompleks süxurları arasından kəskin metamorfizləşmiş kristallik şistlər, amfibolit süxur bloklarının çıxışı müşahidə olunur. Bu süxurların yığcamında qranitoid intruziyaları da rast gəlir; onların yaşı radiometrik ölçülərə görə Qrenvil tektono-maqmatik dövrünə uyğun gələn 1000 mln. il müəyyən edilib. Buna görə də güman etmək olar ki, yer səthinə çıxan ən qədim Transantarktida qırışılıq zonası yaşca üst proterozoyun alt hissəsinə aiddir; təbii ki, bu daha qədim ola bilər.

Digər tərəfdən üst rifey-kembri kompleksi 500-450 mln. il, yəni üst baykal və ya erkən kaledon yaşılı intruziyalarla müşayiət olunur. Bu intruzivlər daxili quruluşuna görə sinkinematik və sonkinematik olmaqla, tərkiblərinə görə peridotitlərdən qranitlərə qədər dəyişən batolit, ştok, gümbəz, sill və daykalardan ibarətdir. Bəzi bölgələrdə (Horlik və Til, Kosta Torpağı) kvars-monsonit-porfir və çox güman ki, subsekvent maqmatizmin məhsulu olan riolit-porfir tərkibli effuziv əmələgəlmələr də müəyyən edilib. Bu süxurların yaşı radiometrik ölçülərə görə, 620-670 və 840 mln. ilə qədər təyin edilib. Bundan başqa, elə burada platforma mənsubiyyətli orta paleozoy yaşılı (425-375 mln. il) kaledon qranitoid intruzivləri məlumdur.

Rifey – alt paleozoy qırışılığının peneplen (düzənləşmə) səthi üzərində qalınlığı 3 km-ə çatan Bikən çökəmə örtüyü yatır. Bu süxurların yatımı demək olar ki, üfiqi durumdadır, lakin cavan yarılmalarla məhdudlaşmış bloklarda qədim platforma istiqamətində müəyyən qədər yasa-mallıq müşahidə edilir. Platformanın mərkəzi buzaltı-dü-

zənlik hissəsində çökmə süxurların kifayət qədər geniş yayılmış olduğunu güman etmək olar.

Qərbdə Ross dənizinin sahili boyunca Transantarktida dağ silsiləsi çox güman ki, meridional istiqamətli iri yarıılma ilə müşayiət olunur; belə ki, Ross yarımadası bölgəsində Mak-Merdo körfəzində (fəaliyyətdə olan Erebus vulkanı) və Balleni adalarında cavan (N-Q) vulkanizmin mövcud təzahürləri məhz bu yarıılma ilə əlaqədardır. Bu vulkanizmin lavaları olivin və qələvi bazaltlardan, traxi-bazatlardan və traxitlərdən ibarətdir.

3.3.2. Şərqi Antarktida qədim kratonunun (platformasının) geoloji inkişaf mərhələləri

Arxeozoy – erkən proterozoy. Hazırda Şərqi Antarktida platforması özülünü təşkil edən süxurlar, bu mərhələdə və çox güman ki, bir sıra növbəti mərhələlərin süxurları da geosinkinal (evgeosinkinal) şəraitdə yiğcamlanmışdır. Bu özülün tam yiğcamlaması karel tektono-maqmatik tsiklində baş vermişdir, lakin bu olay hətta mütləq hesaba görə 1600-1500 mln. il müddətində orta proterozoyun böyük hissəsinə qədər uzanmışdı. Güman etmək olar ki, gələcəkdə daha dəqiq radiometrik tədqiqatlar nəticəsində başqa qədim platformalarda olduğu kimi Şərqi Antarktidada da tektono-maqmatik fəaliyyətin daha qədim izlərini aşkar etmək mümkün olacaq. Görünür, müasir Antarktida platforması epikarel yiğcamının ilkən xeyli geniş ərazisinin bir parçasını təşkil edir. Buna qismən olsa da, özül süxurlarının platformanın şimal hüduduna meridian istiqamətində perpendikulyar yerləşməsi də sübut ola bilər. Şərqi Antarktida qaymasının fərdiləşməsi, hər şeydən önce proterozoyda həmin platformanın yerində eyni yaşılı geosinkti-

nal zolağın əmələ gəlməsi ilə əlaqədar olub. Bu zolaqlar-
dan biri – Qərbi Antarktida zolağıdır.

En istiqamətində digər zolağın – Şərqi Antarktidanın
Şimalı Atlantik və Hind okeanı sahillərində varlığını gü-
man etmək olar. Bu en istiqamətli Cənub okean zolağı
Antarktida platformasını Cənubi Amerika, Afrika, Avstra-
liya platformalarından ayırmalı idi. Bu zolağın qalıqları
Cənubi Amerikada, Avstraliya və Afrika (Venand, Pata-
qoniya, Kap əyalətləri) qitələrində təzahür edir.

Avstraliyada və Antarktidada onun (zolağın) ətrafi
boyunca cavanlaşmış sükur təzahürlərini də görmək olur.

Üst proterozoy-erkən paleozoy (baykal-kaledon).
Bu mərhələnin ən maraqlı cəhəti ondan ibarətdir ki, Qər-
bi Antarktida geosinklinal zolağının şərq hissəsi Transan-
tarktida silsiləsini əhatə edir.

Ross geosinklinalında birinci məlum olan diastrofizm
dövrü qitənin Qrenvil dövrü ilə uyğun gəlir. Qrenvil diast-
rofizminin nişanələri Şərqi Antarktida sahilinin Banger
vahəsi, Obruçev, Uindvill bölgələrində məlumdur; bu-
rada onlar, güman ki, müasir Cənub okean bölgəsində en
istiqamətli geosinktinalla əlaqədardır. Bu zolaqda həmçi-
nin Deli tektono-maqmatik tsiklinə uyğun gələn radiomet-
rik tarix də məlumdur.

Eyni zamanda Ross geosinklinalının qatlamlarına
nisbətən qədim platformanın ayrı-ayrı kəsimləri daha
zəif düşümə məruz qalmışlar; onların bəzilərində rifey
örtüyü indiyə qədər qalmaqdadır. Transantarktida silsi-
ləsində aşkar edilmiş arxeosiat biogermləri çox güman
ki, Ross geosinklinalını qədim platformadan ayıran ya-
rılma və yaxud fleksur boyunca uzanan baryer rifin ele-

mentlərindən ibarətdir.

Ross geosinkinalı diastrofizm dövrünün sonu orta kembrinin üst baykal, salair dövründə baş verib, amma qranitoid maqmatizmi və metamorfizmi, radiometrik ölçülərin göstərdiyi kimi qalxıntılar fonunda üst kembri və orдовikdə, yəni bütün kaledon tektono-maqmatik tsiklində davam edə bilərdi.

Orta paleozoy (erkən hersin). Yalnız bu mərhələdən başlayaraq Antarktidanın qərb bölgələrində, Bikon seriyasının alt hissəsi sükurlarının düşməsinə səbəb olan zəif düşüntülərə məruz qalmış sahələrin ölçüləri məlum deyil. Karbonun əvvəlində və (və ya) ortasında xeyli zəif etkənli düşmələr Qərbi Antarktida mütəhərrik zolağında yüksək tektonik tərpənişlərə uyğun gələn qalxıntılarla da-yandırıldı. Hersin tektogenezinin maksimumuna uyğun gələn bu dövrdə Transantarktida silsiləsində qranit intruziyaları zühur etməyə başladı.

Üst paleozoy – erkən mezozoy (üst hersin – erkən alp). Örtük buzlaşmasının əmələ gəlməsi ilə müşaiyət edilmiş hersin qalxıntılarından sonra, platformanın ayrı-ayrı hissələrinin Bikon seriyasının üst hissəsi sükurlarının çökəməsi ilə nəticələnmiş orta paleozoyda olduğundan daha kəskin düşmə hərəkətləri baş verdi. Bu düşmələr yuranın əvvəlində yeni buzlaşma və platobazalt vulkanizminin kəskin partlayışı ilə sona çatdı.

Trapların əmələ gəlməsindən əvvəl platformanın qərb ucqarında çox güman ki, Qərbi Antarktida mütəhərrik zolağında cərəyan etmiş qədim kimmeri tektonik tərpənişləri ilə əlaqədar nefelin siyenitlərinin intruziyaşı baş verdi.

Üst mezozoy – paleogen (orta alp). Şərqi Antarktidanın bu inkişaf mərhələsi az öyrənilib. Üst yura, təbaşir və paleogendə platforma çox güman ki, çeşidlənmiş zəif qalxıntılarla məruz qalıb.

Neogen – antropogen (üst alp). Şərqi Antarktida, paleogen və neogenin sərhəddində başqa platformalarda olduğu kimi aydın qaymali struktur durumun meydana gəlməsinə səbəb olmuş kəskin yüksələn tektonik hərəkətlərin canlanması təsirində olmuşdur.

Şərqi Antarktidanın neotektonik strukturun əsas qanunauyğunluğu meridian və en istiqamətlərinə uyğun gələn radial və konsentrik yarılmalar sisteminə tabe durumda inkişaf etmiş olmasından ibarətdir.

Bu qanunauyğunluq okean subölər civarlarına da aiddir. Antarktidanın ətraf dağ zolağı şimala doğru dərinsü çuxurlar zolağı ilə əvəz edilir (Afrika-Antarktida, Avstraliya-Antarktida, Bellinshauzen), sonuncu isə öz növbəsində sualtı silsilələr və qalxıntılarla (Afrika-Antarktida silsiləsi, Avstraliya-Antarktida qalxıntısı, Cənubi Sakit okean qalxıntısı) əvəzlənir; çuxurların yeni zolağı (Aqulyas-Cənubi Avstraliya çuxurları) həmin sualtı silsilələri Afrika və Avstraliya qitələrindən ayırrı. Radial yarılmalar növbə ilə qalxmış və düşmüş blokları hüdudlandırır.

Qalxmış bloklarda buzaltı silsilələr yerləşir; bunlardan ən böyükleri: Qamburtsev dağ silsiləsi və Vernadski dağları, Elmlər Akademiyası dərə-qrabeni ilə ayrılmış Şahzadə Çarlız dağları. Bu qalxmış qabiq kəsiminin davamında Hind okeanında Kergelen sualtı silsiləsi və arxipe-laq mövcuddur.

Qalxmış kəsimlərdə buzaltı çökəklər, onların ətra-

finda isə çıxarma buzlaqları yerləşir. Şərqi Antarktidanın dağ silsilərinin cavan olması hər halda onların bəzilərinin (Enderbi Torpağı, Qamburtsev və Qolitsin dağları) izostatik tarazsızlığının və «köklərinin» olmaması ilə sübut edilə bilər. Xüsusən də Qamburtsev dağları, hər şeydən əvvəl üst mantıyanın düşük sıxlığı ilə əlaqədar olmasının güman edilən xeyli mənfi izostatik anomaliyalara malikdir.

Platformanın qərb və şimal (Haussberq vulkanı) ətraflarında dalğavari qaymasal tektonik hərəkətlərin gərginliyinin kəskin artması nəticəsində neogen-antropogen vulkanik fəaliyyətin güclü partlayışı baş verdi. Cavan vulkanlar konsentrik və radial yarılmaların kəsişməsində yerləşir.

Antarktidada müasir tektonik hərəkətlər xeyli dərəcədə buzlaq örtüyünün azalması və bununla əlaqədar meydana gələn boşalma ilə müəyyən edilir. Cox maraqlıdır ki, Arktikadan fərqli olaraq Antarktida və hətta yüksək seysmik Pataqoniya Andlarının birbaşa davamında yerləşən Şərqi Antaktida da seysmik deyil. Cox güman ki, qalın buz qalxanı tərəfindən yayılan təzyiq yarılmalar boyunca çəşidlənmiş tektonik hərəkətlərin qarşısını alır.

3.3.3. *Qərbi Antarktida qırışığı*. Qərbi və Şərqi Antarktidanın müasir sərhədləri Transantarktida silsiləsinin ətəyindən və müvafiq olaraq Ueddell və Ross dənizlərinin qərb sahilləri ilə uzanan dərin nov boyunca qəbul edilə bilər.

Bu minvalla ayrılmış ərazidə iki əsas geomorfoloji zona təsbit edilmişdir: şərqdə çəpəki yerləşmiş Elquert dağları qalxıntısı ilə birlikdə Ueddell dənizinin depresiya zonası, Berd düzənliyi, Ross dənizi və qərbdə – Antarktida yarımadasının silsilələr sistemi və Bellinshauzen və

Amundsen dənizləri sahilləri.

Antarktidanın geoloji yiğcamında üç struktur kompleks iştirak edir. Onlardan ən qədimi qneyslərdən, amfibolitlərdən, kristallik sistlərdən və qranit-qneyslərdən ibarətdir; çox güman ki, onlar Transantarktida silsiləsinin Qrenvil kompleksinə uyğun gəlir; amma onların daha cavən – baykal yaşılı olması da mümkündür, lakin bu halda güman etmək olar ki, üst proterozoyun və alt paleozoyun süxurları Şərqi Antaktidaya nisbətən burada daha kəskin metamorfizmə uğramışlar. Bu kompleksin çıxışları Antarktida yarımadasının mərkəzi hissəsində, həmçinin Meri Berd Torpağına qədər Sakit okean sahilinin bir neçə sahələrində mövcuddur.

Antarktidanın geoloji quruluşunda, xüsusən mühüm rolü olan növbəti struktur kompleks, Triniti yarımadasının adından alınmış Triniti seriyasından ibarətdir. Bu, qalınlığı 12-14 km arasında dəyişən kəskin dislokasiyaya uğramış qrauvak-şist əmələgəlməli qrauvak qumdaşları və gilli şist çöküntülərindən ibarətdir. Onlar konqlomerat və əhəngdaşı yarımlayları ilə müşayiət olunan və yer-yer kvarsitlərə və fillitlərə qədər metamorfizmə uğramışlar.

Triniti seriyası süxurlarının yaşı indiyə qədər mübahisəli olaraq qalır. Bununla belə, onların yaşıni orta yuraya qədər güman etmək olar. Cənubda uzanan Elsuort dağlarının kəsilişi ilə müqayisədə Triniti seriyasının yaşıni alt paleozoya aid etmək olardı.

Digər tərəfdən, Triniti süxurlarında karbonat görkəmli sürfə tapıntıları onların üst paleozoya mənsub olduqlarına dəlalət edir. Bu halda Triniti seriyası, Elsuort dağlarının əslində molas yüksəmli kəsilişinin üst hissəsinə uyğun

gələ bilər.

Bundan başqa, Triniti seriyası adı altında iki müxtəlif – biri daha qədim baykal-kaledon, o biri isə hersin (üst hersin) mərhələlərində bərqərar olmuş qavatın yerləşdirilmiş olduğu da istisna deyil.

Üçüncü struktur kompleks alp mərhələsinə aiddir və bir neçə struktur mərtəbədən ibarətdir. Onların alt mərtəbəsi tuffit yarımqatları ilə müşayiət olunan qitə mənşəli qırıntı süxurlarından (konqlomeratlar, qumdaşları, gil sistemləri) ibarətdir və uyğun sınırla çox güman ki, Pataqoniya Andları porfirit seriyasının bənzəri olan andezit-riolit tərkibli vulkanitlər (lavalar, tuflar) altında yatırlar. I Aleksandr Torpağının şərqi sahilində bu vulkanogen qat artıq sualtı əmələgəlmələrdən ibarətdir.

Qırıntı qatının yaşı floraya əsasən orta yura, vulkanoğen qatın yaşı isə üst yura olaraq müəyyən edilib.

Alp kompleksinin ikinci mərtəbəsi güman ki, birincinin üzərində qeyri-uyğun yatımla yerləşib və konqlomeratların və qravellitlərin iştirakı ilə təbaşir yaşı, əsasən qum-argillit çöküntülərindən ibarətdir. Bu süxurlar I Aleksandr Torpağında Antarktand antiklinoriumunun qərb qanadında və şimal-şərqi batımında yayılıb. İkinci mərtəbə kompleksinin Triniti seriyasının burada qalınlığı 4 km-dən artıqdır; bəzi məlumatlara görə 10 km təşkil edir və süxurlar bir qədər metamorfizləşiblər. Ümumiyyətlə, bu, artıq tipik geosinkinal qəbiləşmədir. Onun Longing burnunda və Snou-Hill yarımadasında müəyyən edilmiş üst qatları kampana mənsubdur.

Hər iki mezozoy mərtəbəsi süxurlarının qırışılıqlı deformasiyası Tiniti seriyasına nisbətən xeyli zəifdir, amma

görünür ki, həm də yasamaldan mötədilə qədər qeyri-bərabərdir.

Yuxarıda təsvir edilmiş süxurlar antiklinoriumun ox hissəsinin qapsamında şimalda Cənubi Şetland adalarına qədər təbaşirin sonunda, yəni larami tektono-maqmatik fazasında əmələ gəlmış qranitoidlərin batolit intruzivləri ilə yarılmışdır.

Tərkibinə görə bu batolitlərin süxurları qabbrodan (yaşı 100 ± 20 mln. il) kvars-dioritlərə (75 ± 8 mln. il), qranodioritlərə, normal və hətta qələvi qranitlərə qədər dəyişir ki, onların da Andlarla bənzərliyi tamamilə aydınlaşdır.

Antarktandarda paleogen çöküntüləri təsbit edilməyib, neogen isə xeyli məhdud miqyasda alt miosen (guman ki, oliqosen) yaşlı qum-gil çöküntülərindən, həmçinin orta miosenin olivin bazitlərindən, andezitlərdən və onların tuflarından və nəhayət, pliosen yaşlı konqlomeratlardan ibarətdir.

Bu əmələgəlmələr alp kompleksinin üçüncü dağqurum mərtəbəsini təşkil edir.

Mövcud məlumatlara əsasən Antarktida yarımadasının çox cəhətdən Pataqoniya Andları ilə oxşar olan geoloji quruluşu bundan ibarətdir. Xeyli cənubda yerləşən və şimal, şimal-qərb istiqamətdə 400 km-dən çox məsafədə uzanan Elsuort dağlarının geoloji quruluşu isə ciddi dərəcədə fərqlidir. Amerika tədqiqatçılarının (Craddork etc., 1965) məlumatlarına görə, bu silsilənin quruluşunda qalınlığı 12 km olan iki kompleks iştirak edir.

Alt: karbonat çöküntüləri – qumdaşı və konqlomeratlarla örtülüb;

Üst: üst kembri trilobit forması daşıyan əhəngdaşları.

Karbonat süturları bir qədər metamorfizləşib; molasoidlərlə əvəzlənir və argillit və konqlomerat yarımqatları daşıyan alabəzək kvarsitlərlə başlanır (3 km) və qalınlığı 900 m olan bütöv konqlomerat qatı ilə müşayiət edilir, gil şistləri, argillitlər, kvarsitlər, kömür laylı qruvakları ilə bitir. Qlossopteris flora tapıntılarına əsasən bu yarusun perm-karbon yaşı təyin edilib. Bu yarus ehtimal ki, Şərqi Antarktidanın Bikən seriyasının stratiqrafik bənzəri ola bilər.

Hər iki kompleksdə qırışılıq, silsiləyə çox güman ki, neotektonik hərəkətlər nəticəsində azacıq bucaq altında şimal-qərb istiqamətdə uzanır. Eyni kəsiliş Pensakola dağlarının qərb hissəsində təsvir edilib (Schmidt etc., 1965).

L.V.Klimov (1967), Elsuort və Persakola dağlarının üst paleozoy qatının Hondvananın Cənubi Afrika (Kapidlər və ya daha doğrusu Karru çökəkliyinin cənub hissəsi) və Cənubi Amerika (Folkend adaları) platformlarının kənar kəsilişlərinin oxşarlığını qeyd edir. Burada həmin oxşar qatın qalınlığı kəskin surətdə artır və qırışılıq təzahür edir.

Şimal-qərb tərəfdə Eys sahilinə Terston adasına, şərqi tərəf Ross dənizinə qədər köklü süturların çıxışları yoxdur. Conson dağlarında, radiometrik məlumatlara əsasən üst paleozoy-alt mezozoy yaşlı (280-199 mln. il) qranitlər və qranit-qneyslər üzə çıxır. Bu süturlar həmin məlumatlara görə də (Craddock etc., 1965) təyin edilmiş üst mezozoy yaşlı dolerit və felzit daykaları ilə yarılıblar.

Ümumiyyətlə bu zona, güman etmək olar ki, onun durumundan göründüyü kimi, üst baykal – erkən kaleodon kompleksi ilə üst-üstə düşmüş zonadan ibarətdir ki, bu da öz növbəsində daha cavan üst hersin Transantarktida kompleksinin eynidir. Sonuncu, birinci ilə bərabər cavan Antarktand

qalxıntısına cəlb edilib. Beləliklə, Qərbi Antarktidanın ümumi quruluşu Cənubi-Amerika platformasının qərb əhatəsinin ümumi quruluşu ilə eynidir. Burada alpidlər platforma istiqamətində hersinidlərlə, sonra da baykalidlərlə dəyişir və bununla belə hersinidlər Boliviyanın və Şimali Argentinanın Şərqi Kordilyerində olduğu kimi yenə də Antarktandaların ən yeni qalxınmasına daxil edilib. Çox güman ki, Eyts sahili istiqamətində, Pataqoniya istiqamətində olduğu kimi, hersin geosinklinalının yaranması və hersinidlərin baykal-kaledonidlərlə yerdəyişməsi baş verdi.

Qərbi Antarktidada Bellinshauzen dənizindən şərqdə Meri Berd Torpağı bölgəsinin ayrıca baxılması gərəkdir, belə ki, bu bölgə cavan vulkan mənşəli süxurlardan – olivin bazaltlarından, traxibazatlardan, traxitlərdən, felzitlərdən yiğcamlışdır. Yüksəklilikləri 4 km-ə çatan sönmüş vulkanlar en istiqamətində 900 km məsafədə talas əmələ gətirirlər. İlkin maqmanın qələvi-bazalt tərkibi bu bölgənin vulkanitlərini And üçün adı olan vulkanitlərdən kəskin surətdə fərqləndirir və burada platforma şəraitinin artıq kifayət qədər uzun müddət hökm sürdüyünü sübut edir. Məhz, təsvir edilmiş əyalətin şərq cıvarında Conson dağları bölgəsində vulkanik süxurların altındakı üst paleozoy – erkən mezozoy yaşılı qranitlər və qranito-qneyslər çıxır. Bundan belə nəticə çıxarmaq olur ki, Meri-Berd Torpağının vulkanik qurğuları, Meri Berd Torpağının Antarktandin hersin yörəsinə daxil olan hersin özülündə oturmuşdur. Amma, Meri Berd Torpağı sahilində mövcud qələvi-bazaltlarla oxşardır və Cənubi-Antil gövşünün Antarktida yarımadası ilə qovşağında da məlumdur.

Ueddell-Ross dənizlərinin depressiya quruluşuna gə-

lincə qeyd etmək lazımdır ki, bu zolaq çoxları tərəfindən alp qırışılıq sisteminin ön zonası kimi qəbul edilmişdir. Hazırda bu təsəvvür öz əvvəlki əhəmiyyətini saxlamış olsa da, yenidən baxılmalı və dəqiqləşdirilməlidir.

Birincisi, Ueddell və Ross dənizləri əslində vahid sistemdə birləşmirlər; ən yeni məlumatlara görə onlar çox dar dəhlizlə birləşirlər. Amma indi məlum olduğu kimi ön əyilmələr bir qayda olaraq uzanma istiqamətində özü-lün köndələn qalxıntıları ilə kəsişirlər.

Həm də məhz Cənubi Amerikanın and ölü əyilmələri də bu durumdadır.

İkincisi, Ueddell və Ross dənizlərinin depressiyaları nümunəvi ön əyilmələrlə müqayisədə həddən artıq genişdirlər və adalarla parçalanmışlar. Ueddell dənizinin şərqi sahili yaxınlığında təqribən onun ortasında Berkner adası, bir sıra kiçik adalar da hər iki dənizin qərb sahillərində yerləşir. Bu onu göstərir ki, ön əyilmələr çətin ki, dəniz körfəzlərinin bütün sahəsini əhatə edə bilsin. Şərqdən Antarktida yarımadasını müşaiyət edən və Ueddell və Ross dənizlərini birləşdirən novun məxsusi alp ön (dağönü) əyilməsinə mənsub olması daha çox ehtimal edilə bilər.

Q.P.Vullardin (Woppard, 1962) məlumatlarına görə, Ross dənizi çökəkliyində xeyli qalın (3 km) çökmə qat inkişaf edib.

Çökəyin qərb hissəsində Littl Amerika stansiyasının yaxınlığında geoloji kəsilişin üst hissəsində 1,2 km qalınlığında hələ kifayət qədər bərkişməmiş çöküntlər yatır; bu çökünlərdə uzununa dalgaların sürəti 2,4 km/san təşkil edir (ehtimalən kaynozoy). Bu qatin altında uzununa dalgaları 4,2-4,5 km/san sürətlə keçirən çox güman ki,

mezozoy və ya üst paleozoy yaşlı Bikon seriyası sūxurlarına bənzər sūxurlar yatır. Ross dənizinin şərq hissəsində Mak Merdo körfəzi bölgəsində geoloji kəsiliş bir qədər fərqlidir; onun üst hissəsini keçiricilik qabiliyyəti 2,9-3,1 km/san olan 2 km qalınlığında sūxurlar təşkil edir; altda 3,7 km/san sü-rətli sūxurlar yatır; bir məntəqədə (4,8 km/san) və qərb-dən keçən yanaşı profildə (3,5 km/san) daha sıx sūxurlar müəyyən edilib; bu sūxurlar çox güman ki, vulkan mən-şəli ola bilsinlər.

3.3.4. Qərbi Antarktidanın geoloji inkişaf mərhə-lələri. Çox az və yayqın məlumatlara əsasən Qərbi Antarktida geosinklinal zolağının inkişaf tarixi yalnız fərziyyəvi yiğcamda təqdim edilə bilər. Bu tarixin erkən inkişaf mərhələləri hələlik ümumiyyətlə bərpa edilə bilmir və onu yalnız üst proterozoydan başlamaq lazımlı gəlir.

Erkən və üst proterozoy (qrenvil). Əgər Qərbi Antarktidanın ən qədim struktur kompleksinin üst proterozoyun alt hissəsinə aid edilməsi həqiqətə uyğundursa, o zaman Sakit okean zolağında geosinklinal rejimin meydana gəlməsini, bu zolağın digər hissələrində olduğu kimi üst proterozoyun başlangıcından gec baş vermədiyini etiraf etmək olar.

Bu dövrdə əmələ gəlmiş Antarktida geosinklinalı Bellinshauzen dənizi sahilindən Transantarktida silsiləsinin şərq yamaclarına qədər uzanır. Sūxurların tərkibinə əsasən bu bölgədə əslində evgeosinklinal şərait olub.

Bu mərhələnin inkişafı qırışıqla, amfibolit pilləli bölgə metamorfizmi ilə və kifayət qədər geniş təzahür etmiş qrenvil yaşlı qranitləşmə ilə sona çatır.

Üst proterozoy – erkən paleozoy (baykal-kaledon).

Qranit diastrofizmi nəticəsində qısa müddətli sabitləşmənin ardınca yeni əmələ gəlmış özülün sürəkli pozulması və geosinklinal batımların bərpası və yeni çökəmə qatın və qismən də əsasi vulkanitlərin yiğilması başlandı. Çox güman ki, zolağın qərb hissəsində evgeosinklinal rejim qalmadı davam etdi. Qırıntı-şist qəbiləşməsinin geosinklinalın yetkin mərhələsində kembri yaşılı karbonat qəbiləşməsi ilə dəyişməsi baş verir. Qalxıntılar və onu müşaiyət edən qırışıqlıq, epizonal metamorfizm və qranitəmələgəlmə Transantarktida silsiləsi zolağının şərq cəvərində başlanır: əvvəlcə – orta kembridə və kembridən sonra – qərbdə, Elsuort dağlarında. Başqa sözlə, qırışıqlıq şərqdə əslində üst baykal-salair, qərbdə isə kaledon (eokaledon) yaşılı olub.

Orta paleozoy (erkən hersin). Qərbi Antarktidanın bu inkişaf mərhələsi ən az sənədləşdirilmiş qalır. Lakin, çox güman etmək olar ki, Triniti seriyasının hansıa hissəsi orta paleozoy ərzində yiğilib, zolağın şərq hissəsi, yəni Antarktida silsiləsi zonası isə qranit intruziyalarının müşaiyəti ilə qalxıntıya məruz qalmaqdə davam etmişdir.

Geosinklinal zolaq xeyli daralır və onun şərq sərhədinin Ueddell və Ross dənizləri sahillərindən aralı keçmədiyi ehtimal olunur.

Üst paleozoy (üst hersin). Qərbi Antarktida geosinklinalı orta və üst paleozoyda xeyli qalxınmaya məruz qaldı; bu hadisə Antarktida yarımadasından cənubda, indiki Elsuort dağlarında üst paleozoy yaşılı molaslarının yiğilmasına zəmin yaratdı.

Cons dağları, Palmera yarımadası və Cənubi-Orkney adaları süxurlarının radiometrik təyini, Qərbi Antarkti-

dada üst hersin, ya da erkən kembri (170-200 mln. il) diastrofizmin təzahür etmiş olduğunu göstərir. Metamorfizm və qranitəmələgəlmə ilə müşaiyət edilən bu tektonik hərəkətlər, indi artıq Antarktidə yarımadası zolağı və Bel-linshauzen dənizi sahili ilə məhdudlaşan geosinkinal zolağın yenidən daralmasına səbəb oldu.

Erkən mezozoy (erkən alp, kimmeri). Triasda və alt yurada Qərbi Antarktidada nələrin olub-bitdiyi aydın deyil.

Ehtimal ki, üst hersində baş vermiş tektonik hərəkətlərdən sonra bölgənin çox hissəsi orta yura qırıntı süxurlarının qəbiləşməsinin yiğcamlaşmasına qədər qalxmış durumda olub. Üst yurada qırıntı çöküntülərin yiğilması güclü vulkanik fəaliyyətin kəskinləşməsi sayəsində kəsildi. Antarktidə yarımadası antiklinoriumunun ox zonası bu vaxta qədər çox güman ki, artıq əmələ gəlmüşdi, həm də üst hersin qırışqlığı və qalxıntıları nəticəsində əsas əyilmə zonası artıq qərbdə I Aleksandr Torpağından keçirdi. Bundan başqa, Antarktidə yarımadasının şimal-şərq hissəsində isə subduksiya davam edirdi.

Orta mezozoy (orta alp). Çox ehtimal ki, yura və təbaşir dövrlərinin sərhədində Qərbi Antarktidada yeni qalxıntılar əmələ gəldi; onlar miqyaslarına görə əvvəlkilərdən daha kiçik idi. Tezliklə subduksiya hadisələri yuradan fərqli olaraq daha kəskin surətdə fəallaşmağa başladı. Bu, yer-yer demək olar ki, təbaşirin orta əsrlərinin sonuna qədər (senon) davam etdi və öz yerini üst təbaşirin kəskin qalxıntı və gərgin plutonik fəaliyyəti ilə fərqlənən laramı fazasına vermiş oldu. Bu qalxıntılar öz növbəsində bütün, yaxud təqribən bütün paleogen ərzində davam etdi və güman ki, ümumi düzələnmə ilə sona çatdı. Ueddell və

Ross dənizlərinin depressiya zolağının, Antarktidanın qalxması fərqində bərpaçı düşmə olaylarının başlanğıcı da məhz paleogen dövründə baş vermişdir.

Neogen-antropogen (üst alp). Bu mərhələ tektonik fəaliyyətin kəskin güclənməsi ilə əlamətdar oldu. Yüksələn dalgavari-qayma hərəkətləri nəinki öz etkisini Antarktand zonasına, hətta Elsuort dağlarına, Meri Berd Torpağı həndəvərinə və Transantarktida silsiləsinə göstərdi ki, bu da geniş bir dağlıq ölkənin yaranmasına səbəb oldu. Lakin müvəqqəti olaraq Berd düzənliyinin, Ueddell və Ross dənizlərinin su bölərinin Transantarktida nov zolağının düşməsi baş verdi. Meri Berd Torpağı sahilində gərgin vulkanik fəaliyyət canlandı. Burada böyük strato-vulkanlar zühur oldu; vulkanizm həmçinin Antarktida yarımadasının qurtaracaq bölgəsindəki Cənubi Şetland adaları və başqa adalarda da özünü göstərdi.

Maraqlıdır ki, bu vulkanizm maqmanın təmiz bazalt tərkibinə görə maqmatizmin son tipinə mənsubdur. Bu, Qərbi Antarktidanı Cənubi Amerika Andlarından ciddi dərəcədə fərqləndirir. Belə ki, Cənubi Amerika Andlarında tam müasir dövrə qədər vulkanlar ancaq andezit lavası püşkürür, yəni vulkanizm hələ də subsekvənt çeşidə aiddir. Bunun səbəbini Qərbi Antarktida vulkanik bölgələrinin, əsasən alpaqədər bərkışmə sahələrinin yerləşmə çərçivəsində axtarmaq lazımdır.

3.4. Antarktida qıtəsinin maqmatizmi

Antarktidadan toplanmış səxur nümunələrinin maddi tərkiblərini təyin etmək üçün makroskopik, mikroskopik, rentgen-spektral, rentgen-difraktometrik və s. analiz üsullarından istifadə olunmuşdur. Alınmış nəticələr müvafiq cədvəllərdə (cədvəl 1, 2), şəkillərdə (şəkil 40, 41), diaqramda (şəkil 41) öz əksini tapmışdır.

Cədvəl 1

Antarktidadan gətirilmiş səxur nümunələrinin rentgen-spektral analizinin nəticələri, %

Nüm. №-si	SiO ₂	Al ₂ O ₃	FeO	MnO	MgO	CaO	Na ₂ O	K ₂ O	H ₂ O	YTİ
1	74,8	11,20	0,75	0,38	0,46	1,36	61,58	2,34	1,75	4,58
2	0,18	0,06	1,48	0,75	0,11	53,40	0,03	-	-	43,25
3	18,3	4,46	0,75	0,38	0,04	42,11	60,06	0,04	1,23	32,40
7	76,3	11,46	0,64	0,04	0,06	1,38	40,66	2,75	1,86	4,34
15	77,4	10,28	0,39	0,46	0,25	0,64	83,21	1,75	1,64	3,23
16	77,6	11,24	0,54	0,38	0,43	0,83	31,62	2,54	1,16	3,42
17	77,2	11,43	0,75	0,24	0,16	0,74	43,28	2,36	2,11	1,48
18	77,8	9,38	0,21	0,10	0,04	0,38	23,74	2,48	1,86	3,16
19	8,3	1,38	0,76	0,48	1,73	45,72	40,68	0,07	1,78	38,65
23	18,8	2,12	0,69	0,34	1,48	39,17	61,18	0,28	1,36	33,46

Qeyd: YTİ- 950°C temperaturda uçan komponentlərin miqdarı

Cədvəl 2

**Antarktidadan gətirilmiş süxur nümunələrinin
mineralozi tərkibi, %**

Nüm. №-si	Kalsit	Maq- nezit	Rodo- xrozit	Side- rit	Albit	Orto- klaz	Seri- sit	Hema- tit	Kvars	Xlorit
1	2,2	-	-	-	4,2	-	13,0	-	80,6	-
2	96,5	0,3	1,1	1,7	0,1	-	-	0,4	-	-
3	68,2	0,1	0,5	2,1	-	-	-	-	29,1	-
7	18,0	-	-	-	-	-	21,3	1,1	73,2	2,6
15	3,4	-	-	-	3,0	3,2	25,0	-	65,4	-
16	1,2	-	-	-	3,0	3,2	16,7	-	72,3	3,6
17	1,3	-	-	-	5,0	3,0	20,1	-	70,6	-
18	-	-	-	-	4,3	-	20,3	-	73,4	2,0
19	85,3	4,5	0,7	1,1	1,2	-	-	-	7,2	-
23	72,4	3,7	0,5	1,1	1,9	-	0,6	-	19,8	-


Qeyd: Mineralların miqdarı rentgen-difraktometrik və kimyəvi analizlərin nəticələrinə əsasən hesablanmışdır.



Şəkil 40. Antarktida hüdudlarında və yaxınlığında bazaltların götürüldüyü poliqonların sxematik yerləşməsi (N.A.Miqdisovaya və b. görə, 2004).

Rəqəmlərlə göstərilmişdir: 1-Afrika-Antarktika silsiləsinin qərb qurtaracağı rayonu, Buve transform qırılmasından şərqdə (Şpiss silsiləsi) və qərbdə (Buve yarımadası ilə üzbəüz seqment) üçqat Buve birləşməsi yaxınlığında; 2-Mod Kralıçası Torpağı hüdudlarında mezozoy trap maqmatizminin təzahür rayonu; 3-Xobbs (Qərbi Antarktida) əyaləti, dördüncü dövr qələvi maqmatizminin yayılması.

Məlum olmuşdur ki, qitədə inkişaf tapmış süxur kompleksləri əsasən maqmatik və qismən az metamorfik, vulkanogen-çökmə və çökəmə mənşəlidirlər.




Şəkil 41. Antarktika rayonu bazaltlarında klinopiroksenlərin maqneziumluğunu histogramları.

Qitədə və onun And, Afrika və Avstraliya dağ sistemləri ilə qovuşduqları sahələrdə əsasən trap-toleit, əhəngli-qələvi, subqələvi və qələvi seriyalı maqmatik süxurlar yaşılmışdır. Qeyd olunan bu müxtəliflik öz növbəsində onu göstərir ki, maqmatizmin bir hissəsi platforma, digər hissəsi adalar qövsü şəraitində formalaşmışlar. Bununla yanaşı, qitə özülünün yekcins olmadığı isbat olunur.

Antarktida qitəsində maqmatizm prosesi səciyyəvi platforma mənşəli mezozoy yaşlı toleit bazaltlarından

(traplar) başlayaraq (Mod Kraliçası Torpağı) dördüncü dövrə qədər olan qələvi bazatlarda (Xobbs sahili, Qərbi Antarktida) tamamlanmışdır. Eyni zamanda Afrika-Antarktida dağ silsiləsinin qərb qurtaracağında müasir toleit bazatları inkişaf etmişdir (şəkil 42).

Mod Kraliçası Torpağının mezozoy yaşı Antarktida platobazaltları intensiv vulkan fəaliyəti ilə bağlı olub Kraliça Torpağının qərbində (Dronning Maud Land), habelə Vestfell, Kirvanveggen və Xemifrontfell dağlarında yayılmışla Hondvana materikinin parçalanmasından əvvəlki mərhələdə baş vermişdir (G.Grantham, 1996). Bazalt lavalarının intruziv analoqları (dolerit daykaları) əsasən Vestfell dağlarında inkişaf etmişdir. Həmin lava axınlarının yaşı 180 mln ilə bərabərdir. Örtüklərin qalınlığı şimalda 900 metrə, cənubda 400 metrə yaxındır. Onlar dolerit daykaları və silləri və qabbroid intruzivləri ilə kəsiliirlər.



Şəkil 42. Klinopiroksenlərdə TiO_2 , Cr_2O_3 , Al_2O_3 (kütlə, %), $\text{Cr}_2\text{O}_3/\text{Al}_2\text{O}_3$ -ün qarşılıqlı münasibətləri və $\text{Mg}^{\#}$ (atm., %) miqdarının variasiyası.

Bazaltlar möhtəvi quruluşlu tünd boz rəngli səxurlardır. Möhtəvilər əsasən plagioklazdan, klinopiroksendən və olivindən təşkil olunmuşdur. Olivin möhtəviləri əksər hallarda törəmə prosesinə məruz qalmışdır. Klinopiroksen dənələri səxurda səpələnmişdir; bəzi hallarda toplular, bitişmələr (qlomeroporfir) şəklində rast gəlinir.

Bazalt lavalarında bəzən açıq-aydın diferensiasiya müşahidə olunur. Belə ki, lava örtüyünün aşağı hissəsinde rəngli mineralların (olivin və klinopiroksen) miqdarı xeyli artır. Bu halda səxuru pikrobazalt pikrit adlandırırıq.

Antarktidanın dördüncü dövr bazaltları. Dördüncü dövr bazaltları Antarktidanın Xobbs sahillərində geniş yayılmışdır. Bu bazaltlar Qərbi Antarktida dağ silsiləsinin qələvi vulkanik əyalətinin bir hissəsi olub, son 25-30 mln. ildə daha aktiv fəaliyyət göstərmişdir [50]. Tərkibinə görə burada səciyyəvi bazaltlar, bazanitlər, tefritlər, havayitlər geniş inkişaf tapmışlar. Eyni zamanda burada təcrid olunmuş şəkildə lava örtükləri, gialoklastit layları, vulkan külləri, tuf konusları rast gəlir. Nümunələr buz örtükləri üzərində ucalan Xobbs dağlarından götürülmüşdür. Xobbs dağları, yaxud əyaləti şimaldan cənub istiqamətinə doğru uzanır. Burada maqmatik proses 11,7 mln il bundan əvvəl başlamışdır və 2,34 mln ilə qədər davam etmişdir [50].

Tuf konusundan nümunə Koleman hündürlüğünün ən yüksək stratigrafik səviyyəsindən götürülmüşdür. Bu yüksəklik 1,3 km məsafədə izlənməklə, bazalt lava axını və onun gialoklastit brekçiyaları ilə örtülərək ümumi qalınlığı 150 metrə yaxındır. Patton Blaf, Xolms Blaf vulkan qurğularından da nümunələr götürülmüşdür. Xobbs əyalə-

tində vulkanizm 11,7 mln. il bundan əvvəl Koleman yüksəkliyində baş vermişdir və daha sonra şimala və mərkəzi hissələrə sırayət etmişdir; belə ki, 10 mln. il əvvəl Patton Blaf yüksəkliyi, daha sonra isə (8 mln. il) Xolms Blaf yüksəkliyi yaranmışdır.

Əksər nümunələrdə müxtəlif ölçülü məsamələr müşahidə olunur. Bütün toplanan nümunələr petroqrafik tərkiblərinə görə bazanit kimi təyin olunmuşdur [50].

Afrika-Antarktida dağ silsiləsinin toleit maqmatizmi (AFAX). Toleit bazalt maqmatizmi Afrika-Antarktida dağ silsiləsinin qərb qurtaracağında, Üçqat Buve birləşməsi rayonunda yerləşmişdir. Burada üç istiqamətdə qırılmaların bütün hissələrindən bircinsli toleit bazalt nümunələri götürülmüşdür. Nümunələrdən bir qrupu Buve adasından üzbəüz hissədə, ikinci qrup isə Şipss dağ silsiləsindən götürülmüşdür. Bircinsli okean mənşəli toleit bazaltları litofil elementlərlə və radiogen izotoplara zənginləşmişdir.

Üçqat Buve birləşməsinin ən iri strukturu Şpiss dağ silsiləsi hesab olunur. Morfoloji cəhətdən bu sıradağlar geniş vulkan qalxımına oxşayır və keşkin iti düşən bucaq altında Orta Atlantik silsiləsinə istiqamətlənmişdir [21]. Silsilənin eni 60 km-ə yaxındır. Vulkan dibi 1200-1400 m dərinlikdə yerləşir. Vulkanın mərkəzində vulkano-tektonik kaldera yerləşir, onun diametri 1x2,5 km, dərinliyi 800-900 metrdir.

Möhtəvilər əsasən klinopiroksendən, olivindən və plagioklaz fenokristallarından ibarət olmaqla, süxurun əsas kütləsi intersertal quruluşludur. Süxurda orta və xırda dənəli titanla zəngin olan titanomaqnetit dənələri müşahidə olunur. Belə süxurlar Şpiss dağlarının qərb cinahin-

da rast gəlir. Bəzən döşəkvari, yastıqvari formalı pillow-lava morfologiyalı qara rəngli bazaltlar da qeyd olunur. Bazaltlar bəzən tam kristallik olub, möhtəvivari quruluşunu saxlamaqla əsas kütlənin strukturunu ilə seçilir. Möhtəvi mineral paragenezisi olivin-plagioklaz-klinopiroksen, titanomaqnetit assosiasiyasından ibarətdir. Plagioklaz möhtəviləri üstünlük təşkil edir. Klinopiroksen möhtəvilərin təxminən 15%-i təşkil edir.

Buve seqmentinin rift vadisindəki bazaltlarından seçilmiş klinopiroksenlər Afrika-Antarktida dağlarının cənub və şimal yamaclarında yerləşmişdir. Buradakı bazaltlar xırda məsaməli olub, qara rənglidir. Bəzən bu bazaltların üzərinə manqanlı-dəmirli nazik qabıq müşahidə olunur.

Ümumiyyətlə desək, Üçqat Buve birləşməsində yerləşən bazaltlar qismən möhtəvilərlə zəngindirlər. Sadalanan sūxurlardan möhtəvi minerallardan piroksen dənələri seçilərək tam analiz olunmuşdur (Mod Kraliçası Torpağı, Xobbs sahilyanı, Buve seqmenti, Şpiiss sıra dağları) (bax: şəkil 42; cədvəl 3, 4, 5, 6).

Bələliklə, Üçqat Buve birləşməsi bazaltlarının kristallaşma şəraitləri, eləcə də trap toleit maqmatizmi sūxurlarının formalaşma şəraitləri klinopiroksenlərin tərkiblərinə görə şərh olunur (cədvəl 3).

Qeyd etdiyimiz kimi, Mod Kraliçası Torpağının bazaltları toleit bazaltlarından ibarətdir. Burada qısa prizmatik piroksen dənələri titan və alüminium oksidləri ilə kifayət qədər kasıbdırlar. Həmin piroksenlər dəmir oksidi ilə o qədər də zəngin deyildirlər. Amma iri kationlarla zəngin olan doleritlərdə (cədvəl 3, analiz 6; 8) dəmir oksidinin miqdarı ($\text{FeO}=8,55\text{-}9,86$) qismən artır.

Cədvəl 3

**Mod Kraliçası Torpağı klinopiroksenlərinin
kimyəvi tərkibləri**

Kompo-nentlər	1	2	3	4	5	6	7	8	9	10	11	12	13
SiO ₂	52.94	52.14	51.66	52.41	53.38	47.56	51.09	46.03	52.75	52.40	51.70	50.66	51.11
TiO ₂	0.29	0.51	0.63	0.42	0.33	1.96	0.95	2.88	0.45	0.80	0.60	0.815	0.95
Al ₂ O ₃	1.95	2.27	2.94	2.52	1.35	6.86	2.70	8.33	2.17	2.31	2.78	3.24	2.83
FeO*	6.65	6.90	6.84	6.31	6.36	9.86	9.04	8.55	6.85	6.05	6.35	7.07	7.64
MnO	0.10	0.14	0.19	0.08	0.15	0.15	0.24	0.18	0.13	0.07	0.19	0.19	0.17
MgO	17.06	17.19	16.49	17.86	18.92	12.85	15.85	11.61	18.89	17.28	16.47	15.25	15.52
CaO	20.09	19.59	19.89	18.82	18.37	19.74	19.55	21.25	17.32	19.78	20.47	21.84	21.07
Na ₂ O	0.19	0.33	0.27	0.29	0.43	1.00	0.29	1.07	0.42	0.49	0.32	0.43	0.41
Cr ₂ O ₃	0.74	0.94	1.09	1.28	0.71	0.04	0.29	0.08	1.03	1.12	1.12	0.53	0.28

Cədvəl 4

**Xobbs sahilyanı klinopiroksenlərinin
kimyəvi tərkibləri**

Kompo-nentlər	1	2	3	4	5	6	7
SiO ₂	47.65	49.21	44.19	45.93	46.98	52.31	53.18
TiO ₂	2.11	1.65	3.77	3.05	2.52	0.35	0.37
Al ₂ O ₃	6.83	6.43	9.71	8.22	6.97	2.23	1.44
FeO*	8.93	7.54	9.48	7.49	7.24	5.81	6.95
MnO	0.19	0.22	0.15	0.09	0.35	0.05	0.28
MgO	12.64	13.94	10.95	12.45	13.05	17.43	19.47
CaO	20.54	20.54	21.00	22.20	22.11	20.25	17.22
Na ₂ O	1.05	0.33	0.74	0.57	0.77	0.46	0.41
Cr ₂ O ₃	0.06	0.18	-	0.03	-	1.12	0.70

Cədvəl 5

**Buve seqmenti klinopiroksenlərinin
kimyəvi tərkibləri**

Komponentlər	1	2	3	4	5	6	7	8	9	10
SiO ₂	52.19	51.93	52.76	52.68	51.98	51.78	51.82	51.23	52.50	51.83
TiO ₂	0.45	0.31	0.40	0.39	0.40	0.92	0.43	0.57	0.81	0.55
Al ₂ O ₃	3.35	3.18	3.19	3.22	3.62	3.48	3.95	4.25	2.67	3.60
FeO*	3.77	3.81	4.15	3.78	4.17	4.31	3.59	3.49	5.39	4.22
MnO	0.06	0.07	0.14	0.09	-	0.29	0.29	0.04	-	0.13
MgO	17.30	18.12	17.45	17.66	17.10	17.15	17.28	17.30	17.14	16.61
CaO	21.27	21.20	20.80	21.21	21.26	21.12	20.95	21.50	20.59	21.70
Na ₂ O	0.48	0.60	0.44	0.21	0.28	0.42	0.30	0.22	0.24	0.41
Cr ₂ O ₃	1.13	0.69	0.65	0.75	1.15	1.06	1.30	1.35	0.65	0.92

Cədvəl 6

**Şpişs dağ silsiləsi klinopiroksenlərinin
kimyəvi tərkibləri**

Komponentlər	1	2	3	4	5	6	7	8
SiO ₂	52.52	51.20	55.24	54.64	52.38	52.04	53.14	52.47
TiO ₂	0.22	0.31	0.19	0.25	0.57	0.54	0.69	0.86
Al ₂ O ₃	3.01	2.99	1.63	2.02	3.76	2.72	3.15	3.20
FeO*	4.29	6.27	4.28	7.61	5.18	4.72	5.16	5.63
MnO	0.07	0.16	0.08	0.70	0.06	0.14	0.08	0.15
MgO	17.02	16.96	18.39	18.69	16.67	17.45	17.32	17.18
CaO	23.54	20.72	22.18	18.70	21.52	21.85	21.76	20.76
Na ₂ O	0.18	0.17	0.16	0.18	0.29	0.27	0.30	0.31
Cr ₂ O ₃	0.17	0.38	0.19	0.12	0.88	0.50	0.46	0.28

*Bütün analizlər 100%-ə hesablanmışdır

Qeyd etməliyik ki, doloritlərdə bəzən möhtəvilər qeyri-bircinslidir. Belə ki, fenokristalın mərkəzi hissəsində klinopiroksen silisium oksidi ilə doymamışdır və titan, alüminium oksidləri ilə xeyli zənginləşmişlər. Aparılan hesablamalar göstərir ki, bu klinopiroksenlər tərkibcə maqneziumlu avgitə yaxındırlar ($MgSiO_4$ -42-50%); bunun əksinə olaraq bəzi nümunələr (cədvəl 3, analiz 6; 8) silisium oksidi ilə xeyli kasıbdırlar. Mineral hesablamalarında həmin klinopiroksenlər bir tərəfdən akmit (Na), digər tərəfdən isə dəmir çermak ($CaFe^{+3}AlSiO_6$) molekulası ilə xeyli doymuşdur. Alınmış nəticələri təhlil etsək, onda belə qərara gəlmək olar ki, həmin piroksenləri daşıyan bazaltlar litofil elementlərlə, eləcə də titan və alüminium oksidi ilə xeyli zənginləşmişlər. Sadalanan əlamətlərə görə, titan çermak molekulunun və buna ekvivalent akmit molekulunun artması toleit bazalt lava axınlarının arasında subqələvi bazalt lavasının olmasını güman etmək olar. Petroloji təhlilə gəldikdə toleit bazalt lavaları arasında subqələvi bazalt lavasının olması onu göstərir ki, Mod Kralıçası Torpağının vulkanizmi iki mənbədən qidalanmaqla, fərqli fiziki-kimyəvi və geodinamik şəraitdə formalaşmışdır. Belə ki, vulkanizm məhsulları iki müxtəlif dərinlikli qırılma ilə yer səthinə daşınmışdır. Birinci halda uçucuları itirilmiş olivinli-toleit-bazalt ərintisinin lava axınları şəklində bir-birlərini əvəz etməklə, bircinsli, zəif diferensiasiyalılmış örtükler əmələ gətirmişlər. Ehtimal ki, geodinamik şəraitin dəyişməsi fəaliyyətdə olan aralıq maqmatik ocağın zəifləməsinə səbəb olmuşdur. Belə bir anda eninə qırılmalar aktivləşərək, daha dərin maqmatik ocaqdan subqələvi olivinli bazalt maqmasının

yer səthinə daşınmasına şərait yaratmışdır. Qırılma boyu hərəkət edən və silisium oksidi ilə kasıb qələvilərlə isə zəngin olan ərinti qırılma boyu təmas süxurlarını qismən assimilyasiya edərək iri radiuslu litofil elementlərlə xeyli zənginləşmişdir. Bilavasitə bunun nəticəsi olaraq subqələvi bazaltların klinopiroksenləri normal qələvili bazallardan, klinopiroksenlərdən fərqli olaraq titanla, alüminiumla və dəmir oksidləri ilə xeyli zənginləşmişlər.

Xobbs sahilyanının bazaltları, qeyd olunduğu kimi, Antarktida qıtəsində ən cavan vulkanizm hesab olunur. Aparılan mütləq yaş analizinə görə onların fəaliyyəti 2,34 mln. il-dən 30 mln. ilə qədər dəyişir. Burada qələvi bazaltoidlər Xobbs vulkanik əyalətini əmələ gətirməklə buzlaqların üzərində təbii açılışlar yaratmışlar. Petrokimyəvi və modal mineralozi tədqiqatlara əsasən klinopiroksen daşıyan bazaltların əksəriyyəti nefelin-olivin normativlidir [50].

Klinopiroksenlərin maddi tərkiblərinə nəzər salıqda onların iki tipini müşahidə etmək çox asandır. Birinci tip klinopiroksenlər silisium və maqnezium oksidləri ilə xeyli kasıbdırlar (cədvəl 4, analiz 1; 2; 3; 4; 5), amma titan, alüminium və kalsium oksidləri ilə bir qədər doymuşlar. Onların tərkibcə kalsiumla zəngin olan avgit bəzən salit tərkibli klinopiroksenlərə uyğun gəlir. Lakin minal tərkiblərini aşdırarkən onların həqiqətən kalsiumlu, titanlı, çermak molekulları ilə qismən zəngin olan avgitlərə uyğun gəldikləri təsdiqlənir. Petroloji baxımdan isə belə bazaltların qələvi seriyaya aid olduqları birmənalı olaraq təsdiqlənir. Klinopiroksenlərin mikroelement tərkibinə nəzər salıqda asanlıqla müşahidə etmək olar ki, birinci qrupda cəmləşən klinopiroksenlər titanla, sirkoniumla, serumla

və stronsiumla xeyli zəngindirlər. Amma xromla o qədər də doymamışlar.

İkinci qrup klinopiroksenlər (cədvəl 4, analiz 6; 7) silisium və maqneziumla xeyli doymuşdur. Amma dəmir, titan, alüminium və kalsium oksidlərinin konsentrasiyaları xeyli azdır. Lakin xromun miqdarı nəzərə çarpacaq dərəcədə çoxalır. Müəyyən olunmuş fərqlər klinopiroksen daşıyan sükurların iki petrokimyəvi seriyalı olduğunu göstərir. Birinci petrokimyəvi seriya subqələvi və qələvi bazalt maqmasının diferensiatlarıdır.

İkinci qrup klinopiroksenlər, qeyd etdiyimiz kimi, səciyyəvi əhəngli qələvi bazalt maqmasının diferensiatına yaxındırlar. Bu klinopiroksenlər dəmir oksidləri ilə xeyli kasıbdırlar.

Beləliklə, Antarktida qıtəsindəki cavan vulkanitlər iki mənbədən qidalanmışlar. Birinci mənbə olivinli bazalt maqmasının zəif metasomatitləşmiş növünə aid olub, rift təbiətli qırılma (qraben) strukturu ilə tənzimlənmişdir. Əhəngli-qələvi, yaxud normal qələvili bazalt maqmasının diferensiasi isə yer qabığı şəraitində aralıq maqmatik ocaqlarda fraksiyallaşma prosesinə məruz qalmışdır.

Buve seqmentinin bazatlari. Burada inkişaf rift strukturunda geniş yayılmışdır. Rift strukturlu Afrika-Antarktida dağ sistemi şimal yamacında fəaliyyətdə olan S18-15 stansiyasının cənub hissəsində yerləşmişdir. Tərkibində piroksen iştirak edən möhtəvi strukturlu bazaltlar da klinopiroksenlə yanaşı praktiki olaraq daxil olmalar saxlamayan şəffaf plagioklaz və güclü şəkildə dəmirləşmiş olivin iştirak edir.


Klinopiroksenlərin tərkibinə nəzər salsaq (cədvəl 5,

analiz 1-10) asanlıqla müşahidə etmək olar ki, onlar səciyyəvi ada qövslərinin klinopiroksenləri ilə tam oxşarlıq təşkil edirlər. Belə ki, klinopiroksenlər silisium, maqnezium oksidləri ilə zəngindirlər, titan, dəmir və alüminium oksidləri ilə qismən kasıbdırlar. Bu klinopiroksenlər tərkibcə bircinslidirlər, kifayət qədər xrom saxlayırlar. Təsnif etsək, maqneziumlu avgit tərkiblidirlər.

Mikroelement tərkiblərinə görə klinopiroksenlər qələvi torpaq (Ba, Sr) və nadir torpaq elementləri (La-Yb) ilə də kasıbdırlar (Şəkil 43, 44). Beləliklə, Afrika-Antarktida dağ sisteminin, yaxud rift sisteminin normal qələvili və ya əhəngli-qələvi bazalt seriyasının diferensiatları zəif təkamülə uğramaqla subduksiya zonalarının bazaltlarına uyğun gəlirlər. Lakin bircinslilik göstərir ki, normal qələvili bazalt maqması kontinent özüllü adalar qövsü şəraitində formalışmışdır.

Şpiç dağlarının vulkanizmi Üçqat Buve birləşməsinin ən nəhəng strukturudur. Burada da Afrika-Antarktida sıra dağlarında yayılan bazaltlar və doleritlər inkişaf etmişlər. Fenokristallar əsasi plagioklazdan, olivindən, klinopiroksendən ibarətdir.

Kimyəvi tərkiblərinə görə, onlar da maqneziumlu avgitlərə uyğundurlar (cədvəl 6, analiz 1-8). Amma Buve seqmentindən fərqli olaraq burada klinopiroksenlər xromla və sirkoniumla kasıbdırlar. Bu klinopiroksenləri daşıyan bazalt və doleritlər zəif diferensiasiyyaya uğramışlar. Nəticədə dəmir ailəsi elementləri ilə kasıblaşmışlar.




▲ Spiss dağ silsilisi ■ AfAx seqmenti ○ Xobbs sahilyanı ◆ Mod Kraliçası Torpağı

Şəkil 43. Klinopiroksenlərdəki maqneziumluqdan (at., %) asılı olaraq nadir elementlərin (ppm) miqdarının dəyişməsi.

Beləliklə, Antarktidada yayılan maqmatik sūxurların əksəriyyəti kontinental mənşəlidirlər. Buna görə də onların tərkiblərində müxtəlif miqdarı nisbətdə litofil elementlər iştirak edirlər.

Sadalanan maqmatik sūxurların hər bir fasiyasının hidrotermal mənşəli mineralları mövcuddur, onlar nazik damar şəklində ilkin maqmatik sūxurları kəsirlər, müxtəlif istiqamətli çatları, boşluqları doldururlar. Eyni zamanda ilkin sūxurlar aşınaraq və yuyularaq hövzələrdə tuflu, tuflu-çökmə sūxurlar əmələ gətirmişlər.



Şekil 44. Klinopiroksenlərdəki nadir elementlərin miqdari-nun primitiv mantıyanın tərkibinə görə normallaşdırılmış spaydeyqamları (S.San, W.McDonough, 1989).


Bunlarla yanaşı, platforma özüllərində mərmərləşmiş, şistləşmiş əhəng daşlarına, alevrolitlərə, argillitlərə rast gəlmək olar.


Antarktidadan gətirilmiş nümunələr vizual olaraq müxtəlif dənəli, rəngli və teksturlu sükurlardır.*

Belə ki, 1 saylı nümunə yaşılmış boz rənglidir, orta və narın dənəlidir, zəif karbonatlıdır. Eyni zamanda qismən metamorfizləşmişdir (Əlavəyə bax, nümunə 1). Mikroskop altında (Əlavədə; nümunə 1-dən hazırlanmış şlif) xırda və orta dənəli, əsasən kvars, olduqca az miqdarda

* Kitabda «Əlavə» şeklinde verilmişdir.

isə oliqoklaz kristalloklastlarından və onları sementləyən serisitdən, xloritdən ibarətdir. Rentgen-difraktometrik analiz (şəkil 45, analiz 1) bu, zəif sistləşmiş alevrolitin tərkibinin əsas hissəsinin həqiqətən kvarsdan, olduqca az hissəsinin isə çöl şpatından, xloritdən və serisitdən ibarət olduğunu təsdiq etdi.





Şəkil 45. Antarktidadan gətirilmiş səxur nümunələrinin rentgen-difraktometrik analizlərinin ştrix diaqramları: $\delta\alpha$ – müstəvilərərasi məsafənin qiyməti, Å° -lə; I – xətlərin intensivliyi, %-lə; 1-23 – səxur nümunələrinin nömrəsi.

Rentgen-spektral analizin nəticəsi də (cədvəl 1, analiz 1) həmin səxurun tərkibində silisium oksidinin tam üstünlük təşkil etdiyini göstərir ($\text{SiO}_2=74,86\%$). Aparılmış analizlərin (cədvəl 2, analiz 1) normativ mineraloji tərkibində kvarsın miqdarı 80,6%-dir.

2 saylı nümunə ağ boz rəngli, narın dənəli, nazik laylı, zolaqlı əhəngdaşından ibarətdir (Əlavəyə bax). Xlorit turşusu ilə intensiv reaksiyaya girir. Mikroskop altında xırda kalsit dənələri, nazik kalsit damarı ilə kəsilir.

Rentgen-difraktometrik (şəkil 45, analiz 2) və rentgen-spektral analiz (cədvəl 1, analiz 2) həmin səxurun əhəngdaşından ibarət olduğunu tamamilə sübut edir.

Antarktidadan gətirilmiş 3 saylı nümunə – yaşılımtıl qara rəngli səxur kalsit damarı ilə kəsilir (Əlavə; nümunə 3). Bəzən südü ağ rəngli kalsit damarı zəif sarı rəngə boyanaraq limonitləşmişdir. Mikroskopik tədqiqat həmin nümunənin tərkibində əsasən kalsit və az miqdarda kvarsın olduğunu göstərir. Rentgen-difraktometrik (şəkil 40,

analiz 3) və rentgen-spektral (cədvəl 1, analiz 3) analizlərin nəticələrinə görə səxurun tərkibində əsasən kalsit və qismən az isə kvarsın iştirak etdiyi müəyyən olunmuşdur.

Növbəti *nümunələrdə* (4, 5, 6) səxur damarları kvars-la dolmuşdur; 5 sayılı nümunədə kvars damarı qonuru boz rəngli xırda dənəli alevroliti kəsir (Əlavəyə bax).

Təsvir olunan 7 sayılı *nümunə* makroskopik olaraq incə laylanmış orta və iri dənəli kvars-serisitli riolit tufundan ibarətdir (Əlavəyə bax). İri kristalloklastlar hamarlanmamış dalğavari sənən kvars dənələrindən ibarətdir. Serisit isə açıq boz rəngli tuf materialı üzrə əmələ gəlmışdır. Kimyəvi və rentgen analizlərinin nəticələrinə görə səxurun tərkibində 73%-ə yaxın kvars iştirak edir (cədvəl 2, analiz 7).

Antarktidadan götürülmüş 8 sayılı *nümunə* (Əlavə) vizual cəhətdən 7 sayılı nümunənin oxşarıdır. *Digər nümunələr* (10, 12, 13, 14) (Əlavəyə bax) açıq-boz, tünd boz rəngli metamorfizləşmiş şistlərdən ibarətdirlər.

Təsvir edilən 15, 16, 17, 18 sayılı *nümunələr* (Əlavəyə bax) makroskopik olaraq qismən metamorfizləşmiş kvarslı şistlərdən ibarətdirlər, qonuru boz, yaşılmıtlı boz rənglidirlər. Bəzi nümunələrdə (16 sayılı) orta dənəvər tekstura malik olan riolit tufunda mikrozolaqlıq müşahidə olunur. Bu səxurların maddi tərkibində əsas səxurəmələ-gətirən minerallar kvarsdan (65-70%) və serisitdən (16-25%) ibarətdir (cədvəl 2, analizlər 15, 16, 17, 18).

19 sayılı *nümunə* mərmərləşmiş əhəngdaşından ibarətdir (Əlavəyə bax). Şlifdə aydın müşahidə olunur ki, ilkin əhəngdaşı intensiv deformasiyaya uğrayaraq xarakterik əgilmələr (deformasiya) əmələ gətirirlər. Mərmərləşmiş əhəngdaşının içərisindəki boşluqlarda az miqdarda xlor və kifayət qədər çox isə kvars müşahidə olunur. Bu

nümunənin tərkibində 85% kalsit, 7,2% kvarts iştirak edir (cədvəl 2, analiz 19).


23 saylı nümunə badamvari riolit tufundan ibarətdir. Boşluqlar kalsitlə dolmuşdur (Əlavəyə bax). Kvarts dənələri isə serisitli orta dənəvər riolit tufunun kristalloklastlarıdır. Riolut tuflarının boşluqlarındaki kalsitin artması – burada normativ kalsitin 19,8% artmasına səbəb olur (cədvəl 2, analiz 23).

Beləliklə, Antarktidada rast gələn mərmərləşmiş əhəngdaşları və şistlər qədim yaşlıdır. Onları qismən Azərbaycanda Şərur antiklinorisinin geoloji quruluşunda iştirak edən devon yaşlı əhəngdaşları və Büyük Qafqazın alt yura yaşlı şistləri ilə müqayisə etmək olar. Riolut tuflarına gəldikdə isə onları qismən Kiçik Qafqazın orta yura (bayos, bat) yaşlı vulkanitlərinin vulkanogen fasiyalı riolut, riodasit tuflarına uyğunlaşdırmaq olar.

Antarktidada rast gələn normal qələvi, subqələvi və qələvi seriyalı vulkanitlərin aralıq maqmatik ocaqların dərinliyini və kristallaşma teksturlarını təyin etmək üçün Nimis (P.Nimis et al., 1998; S.Meşalkin və b., 1996) termometrlərdən və barometrlərdən istifadə etmişik. Kristallaşma temperaturları klinopiroksen möhtəvilərinin aralıq maqmatik ocaqlardakı kristallaşmalarını nəzərdə tutur. Burada klinopiroksen möhtəviləri olivin və plagioklaz möhtəviləri ilə tarazlıqda kristallaşmışlar (T.Grove et al., 1992), ən yüksək temperaturda toleit bazaltları (1199-1300°C) süxurları kristallaşmışdır.

Təsvir etdiyimiz petroloji əlamətlərə əsasən Hobbs sahiliyanı qələvi və subqələvi bazallarının möhtəvi mineral paragenezisləri 8 kbar ümumi təzyiqdə – 25-28 km dərinlikdə və 1150°C temperaturda kristallaşmışdır. Amma əhəngli

qələvi və toleit seriyalarının bazaltları (Üçqat Buve birləşməsi, Şpiss dağ sistemi, Mod Kraliçası Torpağı) isə müəyyən olunmuş petroloji müxtəlifliyə əsasən Şpiss sıra dağlarında 4 kbar və 0,5-3,5 kbar təzyiqdə kristallaşmışlar; Buve seqmentində də oxşar hal müşahidə olunur (şəkil 46).



Şəkil 46. Nimis geobarometrini tətbiq etməklə klinopiroksenlərin kristallaşma təzyiqinin gistogramının hesablanması [59].

Beləliklə, aralıq maqmatik ocaqların müxtəlif stratiqrafik səviyyədə, yaxud yer qabığının hüdudlarında olması təzyiq və temperatur müxtəlifliklərinə görə də təsdiqlənir. Bu onunla izah olunur ki, Antarktidada istər dördüncü, istərsə də mezozoy eraları dövründə yer qabığının mütəhərrikliyi dəyişkən olmuşdur. Həmin dəyişkənlik səciyyəvi yüksək titanlı toleit bazaltların təkamülə uğramasına şərait yaratmışdır. Bunun nəticəsində klinopiroksenlərin əksəriyyəti titan və alüminium oksidləri ilə doymamışlar. Başqa sözlə desək, qələvi, subqələvi və normal qələvili bazaltlar xarakterik ensialik adalar qövsü şəraitində formalılmışlar.



Antarktida görüntüləri. Yanvar 2009-cu il




Antarktida görüntüləri. Yanvar 2009-cu il

IV FƏSİL. CƏNUB YARIMKÜRƏSİNDE ANTARKTİDANIN TUTDUĞU MÖVQE

Cənubi Amerikanın cənub qurtaracağındakı okeanoqrafik tədqiqatlar köhnə dəniz xəritələrində okeanın bu hissəsinin məzmununu xeyli artırmış və Cənubi Georgi, Cənubi Sandviçev adaları və Cənubi Orkney adaları vasitəsilə Cənubi Amerikanı Qərbi Antarktika (Qraham Torpağı) ilə birləşdirən sualtı qılıcın varlığı məsələsinə müsbət cavab vermişdir. Son illər toplanılmış geoloji material da bu az toxunulmuş sahəni işıqlandırmışdır. Hələ vaxtı ilə E.Züss Cənubi-Antil gövsünün Mərkəzi Amerikanın Antil qövsü ilə son dərəcə oxşar olmasını göstərmişdi. Alovlu Torpaq, Cənubi Georgi və Gərbi Antarktikaya aid olan geoloji məlumatlar buradakı süxurların və deformasiya proseslərinin xeyli dərəcədə oxşar olmasını təsdiqləyir.

Cənubi Georgi ərazisi təbaşir yaşılı şistlərdən və qrauvaklılardan təşkil olunmuşdur və Alovlu Torpağın çöküntülərinin analoqu hesab oluna bilər. Hər iki ərazidə həmçinin radiolaritli süxurlar tapılmışdır (şəkil 47).

Mərkəzi Amerikanın Antil qılıcının əmələ gəlmə tarixi haqqında maraqlı fikir söylənilir: Mərkəzi Amerikanın tektonik fazaları Kordilyerlərin və Alovlu Torpağın fazalarına xeyli dərəcədə uyğun gəlir (üst təbaşir və larami fazaları); larami fazası eynilə Cənubi Georgidə və Antarktidada izlənilir.



Şəkil 47. Cənubi Amerika və Antarktikanın struktur əlaqə xəritəsi (Born və Tamsa görə): 1-güclü zəlzələ yerləri; 2-sualtı püs-kürmə yerləri; 3-sonuncu güclü zəlzələlər.

Paleocoğrafi məlumatlar və Mərkəzi Amerika adalarının geoloji quruluşunun xüsusiyyəti bu adaların yalnız tangensial hərəkətlərə məruz qaldıqları halda mümkün ola bilərdi. Tədqiqatçılar Kuba, Haiti və Puerto-Rikonun qırışılıq qılıclarını okeanda Yukotan yarımadasının cənub-şərq küncündə qırılan qıtə Kordilyerlərinin birbaşa davamı hesab etmirlər. Eynilə, Cənubi – Antil gövsündə də Cənubi Georgi qırışılığının oxu Cənubi Amerika Kordilyerlərinin əsas cənub-qərb qurtaracağının oxuna nisbətən yerini dəyişdirmişdir.

Antil qövsünün əmələ gəlməsi haqda məlumat da maraqlıdır. R.Ştaubun fikrincə, miosenin əvvəlində Cənubi Amerika (Hondvana) şimala, Şimali Amerika (Lavrasiya) istiqamətində hərəkət etmişdir; bilavasitə Mərkəzi Amerika sahili yanında yerləşən Kuba və Haiti bütün qıtə kütłəsi ilə birlikdə Baham adaları istiqamətində hərəkət etmişdir; bu istiqamətdə də onların çöküntülərinin yiğilmiş olduğu qırışqlar hərəkət etmişdir. Pliosen dövründə Cənubi Amerika cənub istiqamətində hərəkət etmişdir, lakin böyük Antil adaları Baham adalarının yanında qalmışdır, Florida və Yukotan arasında isə boğaz əmələ gelməyə başlamışdır.

Beləliklə, R.Ştaubun fikrincə, Meksika körfəzinin yaranma xüsusiyyəti eynilə, Avropa və Afrika arasında yerləşən Aralıq dənizinin yaranma modelinə uyğundur.

Əgər bu hipotez doğrudursa, Cənubi Amerikanın cənubunda və onun cənub qurtaracağı yaxınlığında üçüncü dövr tektonik hərəkətlərinin izi qalmalı idi.

Krankin göstərdiyi kimi, Cənubi-Antil gövsünün ümumi şəkilindəki bəzi cəhətlər bu fikrin həqiqətən gerçək olmasını göstərir; bu, xüsusən sualtı qılıcın Cənubi Amerika Kordilyerləri ilə birləşdiyi yerdə yaxşı nəzərə çarpar.

Klarkın fikrincə, Cənubi Amerikanın şimala doğru hərəkəti qövsün şimal hissəsinin əmələ gəlməsinə, həmçinin Magellan körfəzinin, Cənubi Pataqoniyanın və Alovlu Torpağın dislokasiyasına səbəb olmuşdur. Qitə, pliosen dövründə cənuba hərəkət etdiyi zaman isə Steyten adasından qərbdə Burdvud bankası (dənizin dibindəki hündürlük) yaxınlığında Cənubi-Antil qövsü qırılmışdır. Qöv-


sün şərq sualtı hissəsi öz mövqeyini qoruyub saxlamışdur, qövsün qitədəki qərb və Alovlu Torpağdakı hissəsi isə cənuba yerini dəyişmişdir. Bu yolla Antil sualtı qılıcının nə səbəbdən Odlu Torpağın Baş Kordilyerlərinin bilavasitə davamı olmamasını və Steyten adalarında və Burdvud bankasında qurtarmasını izah etmək olar.

Antarktida, sahəsi 14 mln. km² olan qitədir, başqa sözlə, Avropadan 1,5 dəfə böyükdür. Kontinent, demək olar ki, bütünlükə buzla örtülmüşdür, bu örtüyün hündürlüyü 3000 m-dən artıqdır. Buz örtüyünün qalınlığı bir neçə yüz metrə çatır. Antarktikanın böyük bir hissəsi arxeozoyun qədim qırışılqları hesabına əzilmiş, metamorfizləşmiş çöküntülərindən ibarətdir. Yalnız Cənubi Amerika yaxınlığında Antarktika Andları kimi tanınılan cavan qırışıqlar başlayır və ola bilsin ki, onlar Viktoriya torpağı vasitəsilə Yeni Zelandiya ilə, başqa sözlə, Avstraloneziya orogeni ilə birləşirlər (şəkil 48).

Cənubi Antil və Cənubi Şetland adalarındaki qırışılqılıq şimal-şərq və cənub-qərb istiqamətlidir; yura və təbaşir çöküntüləri və onların yerləşdirdikləri qranodiorit intruzivləri bu qırışılarda toplanmışlar, paleogen çöküntüləri isə üfüqi yatımlıdır. Cənubi Orkney adalarında uzanma şimal-şimal-qərbədir, silur və yura çöküntüləri deformasiyaya uğramışdır, təbaşir (qalınlığı 300 m-dir, zəngin fauna saxlayır) tədricən üçüncü dövr çöküntülərinə (200 m) keçir, onlar hamar yatıma malikdirlər. Üçüncü dövr çöküntülərində 70 növ qazıntı bitkisi tapılmışdır, onları Çili-nin və tropiklərin bitki növləri ilə eyniləşdirirlər. Lakin aydın deyildir, üçüncü dövrdə istər cənub və istərsə də şimal qütblərində necə olub ki, belə zəngin tropik fauna inkişaf tapmışdır, və necə olub ki, belə zəngin fauna qütb

gecəsi şəraitində inkişaf edə bilmışdır.

Bu faktlar çox güman ki, qütblərin öz yerlərini dəyişməsi ilə izah edilməlidir.



Şəkil 48. Antarktikanın struktur xəritəsi (Xetnerə görə): 1-platformalar; 2-qədim massivlər; 3-qədim qırışıqlar; 4-cavan qırışıqlar; 5-vulkanlar; 6-şelflər.

Pliosendən sonra, vulkanizmlə müşayət olunan qalxmə prosesləri və dərinlik qırılmaları baş vermişdir. Belə ki, Cənubi Sandviçev adalarında hazırda da fəaliyyət göstərən vulkanlar vardır. Cənubi Georgidə yura və təbaşir çöküntüləri cənub-qərbə uzanırlar və cənub-şərqə devrilmişlər. Kerqulen adasında vulkan səxurlarından və qədim vulkanlardan (hündürlüyü 2000 m-ə qədər) başqa, həmçinin eosen çöküntüləri də müəyyən edilmişdir.

Kerqulendən Qaus dağı istiqamətində dərinliyi 400-1000 m olan sualtı qraben uzanır; qraben 3500 m dərinliklər əhatəsində yerləşmişdir. Antarktikada paleozoyda bazallar, qitənin qırışılıq hissəsində isə qələvi süturlar hərtərəfli olaraq müşahidə olunurlar (3.4 bölməsinə bax).

Antarktika okeanında seysmikliyin və o cümlədən zəlzələlərin öyrənilməsi o qənaətə qətirib çıxarmışdır ki, Cənubi Amerika Andları Cənubi Georgi və Cənubi Sandviç adaları vasitəsilə Antraktikaya yönəlmış əgilmə əmələ gətirmiştir (bax şəkil 47). Yəqin ki, bu büük (əyilmə) yerdə zəlzələlərin episentri yerləşmişdir. Adətən bu cür əyilmə zonalarında tektonik qövslərdə zəlzələlərin episentri yerləşmiş, onların qarşısında isə tektonik qövsü şərqdən, konsentrik şəkildə əhatə edən böyük okean çökəkliyi yerləşmişdir; əhatə edilən 2000 m dərinliklər arasında bu çökəkliyin dərinliyi 8600 metrə çatır. Burada vulkanlar (Zavadovski adası), sualtı püskürmələr (Qracam torpağı), Setlandiya adaları ilə Antarktika arasında isə cavan qraben müşahidə olunur. Qraben, yuxarı üçüncü dövr və dördüncü dövr arasında əmələ gələn Brandsfild körfəzi ilə təmsil olunmuşdur.

Antarktika da Avstraliya kimi dərinlik qırılmaları ilə parçalanmış, bu qırılmalar vasitəsilə bazalt lavaları yuxarıya qalxmışdır; qırılmalar boyu Antarktidanın fəaliyyətdə olan müasir vulkanları (Erebus və Terror, 4050 m hündürlüklü) yerləşir.

Antarktika qədim platformasının (kratonunun) çökün-tüləri əzilmiş, metamorfizləşmiş və eroziyalasmış arxeozoy kompleksindən ibarətdir. Onların üzərində alt kembri yaşılı süturlar (arxeositlər və trilobitlər) yatır. Onlar geniş

inkışaf tapmışlar. Onlar qütbən 500 km məsafədə müəyyən edilmişdir. Kembri çöküntülərinin içərisində qranit intruzivləri yerləşib. Devondan mezozoyaqədərki dövrdə daş kömür çöküntülü kontinental qumdaşları (ümümi qalınlığı – 1800 m) əmələ gəlmışdır. Bu yarus Hondvana yarusunun analoqu hesab edilir. O, üfüqi yatima malikdir və təbaşirin dolerit axınları ilə yarılmışdır.

Vaxtı ilə F.Bellinshauzen (1819-cu il) Antarktika okeanını öyrənərkən Cənubi-Antil qövsü haqqında çox düzgün nəticəyə gəlmışdır. O, hesab edirdi ki, istər Cənubi Sandviç, istərsə də Traverse adaları dag silsiləsinin ayrı-ayrı zirvələridir. Bu silsilə, Klerk qayalarından başlayır və Cənubi Georgidən, Avrora qayalarından keçməklə Folklend adalarına qədər uzanır.

Başqa sözlə, F.Bellinshauzen tərəfindən ilk dəfə olaraq, Cənubi Amerika və Antarktikanın sualtı quruluşu və onların üzvi bağlılığı müəyyən olunmuşdur.

Cənub yarımkürəsində Antarktidanın tutduğu mövqe aşağıdakı şəkildədir.

Qədim Şərqi Antarktida platforması ehtimalən üst baykal – erkən kaledon qırışılıq qurğuları ilə əhatə olunmuş bu qəbildən olan mütləq müstəqil vahid strukturdur. Tam ayındır ki, bu struktur, ancaq baykal geosinklinal zolağının bərqərar olmasına qədər və bir daha yenidən onun qapanmasından sonra cənub yarımkürəsinin digər Afrika, Avstraliya, Cənubi Amerika epiratonları ilə birləşə bilərdi. Arxeozoyda Cənub-Qərbi Avstraliya kristallik qalxanının meridionalayaxın istiqamətli, Cənub yarımkürəsinin baykalaqədərki platforma massivinin ehtimalı birliyini aydın göstərir. Cənub-Qərbi Avstraliya kristallik qalxanı en istiqamətli atilmalarla kəsilmişdir; bundan sonra özülün yaşı

1400-960 və hətta 650-500 mln. il cavanlaşır.

Afrikanın cənub-qərb qurtaracağının Kap bölgəsində baykalidlər yaxın en istiqamət alırlar ki, bununla da baykal geosinklinal zolağının əmələ gəlməsi ilə üst proterozoy yaşı Afrika platformasının təbii kənarı müəyyən edilmiş olur.

Afrikanın son cənub qurtaracağında cənuba doğru Folkland adalarına və Buenos-Ayres Syerralarına tərəf uzanan paleozoy-erkən mezozoy yaşı Kapid geosinklinal sisteminin mövcudluğu faktı sübut edir ki, əgər baykal geosinklinal zolağının qapanmasından sonra Hondvana qitə qaymasının birliyi bərpa olsa da (yəni ümumiyyətlə şübhəli görünür), bu çox uzun çəkmədi. Erkən devonda Cənubi Afrikanın cənub yarısı, Afrikanın cənub ətrafları, Antarktidanın bir hissəsi və Avstraliyanın qərb ucqarları çətin ki, ancaq epikontinental xüsusiyyətli geniş dənizin sularına qərq olmuşdu; əslində, onun mərkəzi hissələri, durumuna və qismən də dərinliyinə görə Atlantik və Hind okeanlarının cənub hissələrinə təqribən uyğun gəllirdi. Perm dönməndə də görkəmcə böyük su hövzəsi mövcud idi; onun ən səciyyəvi faunası olan *yumşaq növü* (*mollusk*) Cənubi Amerikadan, Hindistandan və Qərbi Avstraliyadan məlum olan səciyyəvi *Eurydesma* faunası hələlik Antarktidada tapılmayıb. Bütün bunlar belə bir fikir yaradır ki, proterozoyun sonundan başlayaraq Hondvana kimi bütöv qitə olubsa da Antarktida heç vaxt onun bir hissəsi olmayıb (V.Y.Xain, 2003).

Bu nəticə, çökmə örtük kəsilişlərinin və Antarktida platformasının və Hondvana qitələr qrupunun digər qədim platformalarının inkişaf tarixinin də oxşarlığı faktları ilə sanki ziddiyət təşkil edir. Lakin bu kimi oxşarlıq, müvafiq qitə kəsimlərinin bilavasitə birləşməsininin xeyrinə

həllədici amil ola bilməz.

Bir də ki, V.Y.Xain (2003) qeyd edir ki, digər Hondvana qitələrinin oxşarlıq əlamətləri ilə yanaşı Şərqi Antarktida platforması örtüyündə müəyyən fərqlər də var. Bunlardan ən önəmlisi odur ki, Cənubi Amerikada və Cənubi Afrikada yaxşı məlum olan çox maraqlı perm-trias *amfibiya* və sürünlən faunalar Antarktidada tapılmayıb. Bu, sanki Antarktidanın paleozoyun sonunda – mezozoyun əvvəlində təcrid olunduğunu təsdiq edir. Erkən perm florasının eyniliyinə gəlincə bunu sürfələrin yüksək daşınma imkanları ilə izah etmək olar.

Bununla belə, güman etmək olar ki, Cənub yarımkürəsi, Şərqi Antarktida qaymasının və başqa qitə qaymaların mövqeyi zaman çərçivəsində dəyişə bilərdi, yəni hədasa proterozoyun əvvəlində və ya ortasında yarılmaların və riftlərin əmələ gəlməsi ilə başlamış Antarktidanın Afrikadan, Avstraliyanın Cənubi Amerikadan ayrılması prosesi, bu qitələri ayıran okean çökəklərinin aralanması ilə tədricən güclənirdi.

Bunu, sanki Ferrar doleritlərinin paleomaqnit məlumatları da göstərir. Eyni zamanda bəzi əlamətlər (yura buzlaşmasının ehtimal edilən izləri) göstərir ki, Antarktida ehtimalən Cənubi Amerika istisna olmaqla, Hondvananın digər qitələrindən qütbə həmişə yaxın olub. Antarktidada üst paleozoy buzlaşmasının inkaredilməz izlərinin kəşf edilməsi, buzlaşmanın daha geniş ərazidə inkişaf etmiş olduğunu göstərir və qitə qaymalarının yerdəyişməsini qəbul etmədən onun aydınlaşdırılmasını da xeyli çətinləşdirir.

Bir halda ki, Şərqi Antarktida platforması Hondvana-nın qədim platformalar qrupuna daxildir, deməli Qərbi

Antarktidanın qırışılıq qrupları Sakit okean çərçivəsinə mənsubdur. Əgər bu son vəziyyət ümumi şəkildə çox güman ki, inkar edilə bilməzsə, o zaman Antarktidanın Sakit okean çərçivəsinin başqa həlqələri ilə əlaqəsinin bir çox detalları aydınlaşdırılmış qalır. Yalnız Antarktidanın Cənubi Antil qövsü üzərindən Andla birləşməsi kifayət qədər aydınlaşdırılmışdır, həm də bu qövsün və Antarktida yarımdasının geologiyasına aid yeni məlumatlar, sadəcə Andın tektonik inkişafının və onun Antarktida davamının böyük oxşarlığını təsdiq edir.

Lakin bu davamiyyət Bellinshauzen dənizinin sahili boyunca Eyts sahilinə qədər dəqiq izlənir; sonra qərbə doğru Meri Berd Torpağının vulkanik vilayəti uzanır; bu, yaşı hələ təyin edilməmiş özül üzərində inkişaf edib. Görünür, bu sonuncu bölgədə Antarktidanın mürəkkəb geosinklinal quruluşa malik olan əsil geosinklinal zolağı dənizə girir (Amundsen dənizi) və Balleni adalarına tərəf uzanaraq sualtı Makueri silsiləsi üzərindən keçməklə Yeni Zelandiya ilə birləşir. Buna paralel və cənub-qərbdə uzanan hersin zonası və onun ardınca Ross geosinklinalının baykalid-kaledonidləri Avstraliya – Antarktida silsiləsinin şərqi hissəsi, sualtı Mill təpəliyi və Tasmaniya adaları üzərindən Şərqi Avstraliyanın baykalidləri, kaledonidləri və hersinidləri ilə birləşə bilər. Ross geosinklinalının qərb kənarı boyunca qeydə alınan erkən kembri barəy rifi ilə Torrens gölündən qərbdə üst kembri-erkən kembri yaşlı Adelaida geosinklinalının böyük oxşarlığı diqqəti cəlb edir.

Çox güman ki, bu, böyük bir rif zolağının eyni hissələridir. Həmçinin, Qərbi Tasmaniyada, həm də Yeni Zelaniyanın son cənub-qərb tərəfində baykal nüvələrinin

olmasını da qeyd etmək lazımdır. Beləliklə, Tasmaniya dənizi baykalidlərin və paleozidlərin möhtəşəm virqasiya (şaxələnmə) qıfında yerləşir; Antarktida çərçivəsində isə əksinə, Sakit okean çərçivəsinin cənub hissəsinin müxtəlif yaşılı zonalarının yaxınlaşması baş verir.

Antarktidanın, Cənubi Amerikanın, Avstraliyanın və Yeni Zelandiyanın geosinklinal zonaları ilə qırışılıq qurğularının təsviri yuxarıda təsvir edilmiş əlaqələri qitə-platforma qaymalarının güman edilən nisbi üfiqi yerdəyişməsi və okean subölənlərinin müvafiq genişlənməsi nəticəsində kifayət qədər dəyişkənliyə məruz qalmaya bilməzdi. Bundan başqa, onlara daha cavan genetik strukturlar – ara silsilələrin qapsanması da bu dəyişkənlik amillərini bir daha gücləndirmiş oldu.

Beləliklə, Avstraliya-Antarktida silsiləsi və onun davamı olan Cənubi Sakit okean silsiləsi Antarktida, Avstraliya və Yeni Zelandiya qırışılıq qurğularını birləşdirə biləcək strukturlara ümumiyyətlə köndələn yerləşir və çox güman ki, daha cavandırlar. Cənubi Antil qövsü öz müasir görkəmində Cənubi Amerika və Şərqi Antarktida epikratonları öz indiki yerlərini tutduqdan sonra təşəkkül etməli idilər.

Antarktidanın geoloji-tektonik və struktur quruluşunun və onun Cənub yarımkürəsi strukturunda durumunun ehtimal icmalı budur.

Altıncı qitədə, davam etdirilən tədqiqatlar, şübhəsiz, elə yaxın illərdə bu, kifayət qədər dolğun və mükəmməl olmayan sxemə çoxlu düzəlişlər və dəqiqləşdirmələr gətirocək. Lakin Antarktidanın 95% səthini örtən geniş buz örtüyü hələ uzun müddət onun kifayət qədər ətraflı öyrənilməsinə sıpər olacaqdır.



Antarktida görüntüləri. Yanvar 2009-cu il

V FƏSİL.
ANTARKTİDANIN MÍNERAL-XAMMAL
RESURSLARI,
ÍSTÍSMAR PERSPEKTÍVLƏRİ VƏ ORTAYA ÇIXAN
EKOLOJÍ PROBLEMLƏR

Son onillər insanla ətraf mühitinin qarşılıqlı münasi-bəti məsələsi dünya birliyinin diqqət mərkəzində durmaqda davam edir. Hələ keçən əsrin 70-ci illərinin ortasında akademik P.L.Kapitsa insanla təbiət arasında əlaqənin üç əsas problemini ayırmışdır.

- 1) Texniki-iqtisadi, Yer kürəsinin təbii resurslarının tükənməsi ilə bağlı;
- 2) Ekoloji, ətraf mühitin qlobal çirkənməsi şəraitində insan və canlı təbiətin bioloji tarazlığı ilə bağlı;
- 3) Sosial-siyasi, bəşər miqyasında bu problemlərin həllinin zəruriliyi ilə bağlı.

Yeni və ən yeni təbii resursların sənaye istehsalına cəlb edilməsi, əhali sayının artması, urbanlaşma və digər faktorlar ekoloji problemi ən mühüm problem kimi önə çəkir. Bunlardan bir neçəsinin üzərində qısaca da olsa dəyanmağı lazım bilirik.

«*İstilik effekti*» ilə bağlı olan qlobal istiləşmə ən əsas problemlərdən biridir. Yanacağın yandırılması, tropik məslələrin məhvini (karbon qazı), düyü sahələrində üzvi mad-dələrin parçalanması və iribuyuzlu heyvanların saxlanıldıği rayonlarda peyin topalarından metanın ayrılması kar-bon qazının, metanın və digər «istilik qazlarının» atmos-ferdə konsentrasiya əmələ gətirməsinə səbəb olur. Bütün bu misallar insan fəaliyyətinin qabaqcadan nəzərdə tuta

bilmədiyi nəticələrdir. Əgər qlobal istiləşmə davam edərsə, o, Antarktika buzlarının əriməsinə səbəb ola bilər. Antarktidanın buzlaq örtüyünün tamamilə əriməsi təqdirində Dünya okeanın səviyyəsi 70 m qalxacaqdır.

İstilik effekti problemi ilə məşğul olan əksər tədqiqatçılar hesab edirlər ki, iqlimin hətta azacıq da olsa istiləşməsi Antarktidada atmosfer çöküntülərinin miqdarının çoxalmasına səbəb olacaqdır. Bu, öz növbəsində, dəniz səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaqdır, lakin istiləşmə nəticəsində okean sularının həcmi artıqlaması ilə genişlənəcəkdir. 1990-cı ildən 2020-2040-cı illər arasındakı kəsikdə dəniz səviyyəsinin qalxma tempi təxminən 1 mm/il hesablanmışdır.

Stratosferdə ozonun miqdarının azalması və «ozon deşikləri»nin əmələ gəlməsi – insan fəaliyyətinin Yerin atmosfer durumuna etdiyi təsirin daha bir nümunəsidir. Söyüdən qurğularda və aerozol balonlarında istifadə edilən xlorlu ortokömür qazları troposferə düşürlər, tropiklərdə onlar stratosferə gətirilir və buradan hava axınları vasitəsilə qütb rayonlarına və o cümlədən, Antarktikaya daşınılır. Orada, 16-32 km yüksəklikdə gedən kimyəvi reaksiyalar nəticəsində, xüsusən «ozon təbəqəsinin» aşağı hissələrində (burada ozonun konsentrasiyası milyonda 1-2 hissəcikdir) ozonun parçalanması baş verir.

Stratosferdə ozonun miqdarının azalmasına səbəb olan reaksiyalar Antarktika yazında, uzun müddətli soyuq qışdan sonra atmosferin yuxarı təbəqələrinə istiliyin və işığın qayıtasından sonra baş verir. Xırda buz kristalları səthində baş verən reaksiyalar təxminən altı həftə ərzində ozonun konsentrasiyasını 65%-ə qədər azaldır və bundan sonra o, il-

kin səviyyəsinə qədər bərpa olunmur. Getdikcə, aşağı ozon miqdarlı Antarktika atmosferi yerde qalan atmosferlə qarışır və ozonun ümumi miqdarı tədricən azalır.

1993-cü ildə qlobal miqyasda ozon konsentrasiyası 1973-1978-ci illərlə müqayisədə bir neçə faiz aşağı olmuşdur. Ozonun miqdarının azalmasının narahatçılıq doğuran əsas səbəbi ondan ibarətdir ki, ozon konsentrasiyasının bir faiz azalması Yerin qəbul etdiyi ultrabənövşəyi radiasiyanın miqdarını 2% artırır; məlumudur ki, bunun nəticəsində dəri xərçəngi və katarakt xəstəlikləri artır.

Doğrudur, ozon ehtiyatlarının tükənməsi bir sıra təbii faktorların səbəbindən də baş verir (xeyli az miqdarda). Məsələn, vulkan püskürmələri zamanı turşuların parçalanması. Belə bir proses 1991-ci ildə Filippindəki Pinatubo vulkanının püskürməsi zamanı müşahidə edilmişdir.

Planetimizin yüksək dağlıq və qütbyanı vilayətlərində müasir buzlaqların yayıldığı geniş rayonlar atmosfer-okean-quru-buzlaşma planetar sistemində xüsusi yer tutur. Buzlaqlar qurunun 16,1 mln. km^2 və yaxud 10,9% sahəsini tutaraq, Yerdəki içməli (şirin) suyun böyük hissəsini saxlamaqla yanaşı, planetimizdəki iqlimin formalaşması və dəyişməsində ən əsas faktorlardan biri hesab edilirlər. Antarktidanın və Qrenlandiyanın xeyli sahəsini tutan çox qalın müasir buzlaq örtükləri xüsusən böyük rola malikdir; belə ki, buzlaq örtüklərinin ümumi sahəsinin müvafiq olaraq 85,3 və 12,1%-i onların payına düşür.

Buzlaqların və buz örtüklərinin öyrənilməsi nəinki bütünlükdə Yerin kriosferinin formalaşma və inkişaf qanunlarının dərk edilməsi üçün birinci dərəcəli əhəmiyyətə malikdir; onlar həm də digər qlobal hadisələrin və proseslərin

tədqiq olunması zamanı mühüm rol oynayırlar.

Planetimizin inkişaf tarixinin öyrənilməsi məsələsin-də on və yüz min illər ərzində toplanmış və min metrlərlə qalınlıqlı aşağı temperaturlu buz qatlarında bu gün də praktiki olaraq dəyişilməmiş qalan yer və yerdən kənar mənşəli müxtəlif daxilolmalar (qədim atmosfer havasının qabarcıqları, vulkan külü, meteorit hissəcikləri, yer və kosmos tozu, bitki tozcuğu, sporalar, bakteriyalar və b.) çox qiymətlidir.

Heç şübhəsiz, yaxın onilliklər Yer qabığı resurslarının mənimsənilməsində keyfiyyətcə yeni proseslərlə səciyyələnəcəkdir. Bu, mənimsənilməmiş rayonlarda, o cümlədən Arktika və Antarktika rayonlarında kasıb, lakin çox iri ölçülü faydalı qazıntı yataqlarının və habelə dəniz, okean və sahilyanı şelf yataqlarının istehsala cəlb edilməsindən ibarətdir. Təbiidir ki, planetimizin xammal resurslarının hədsiz dərəcədə tükənməsi buzlaqlarla örtülmüş faydalı qazıntı ehtiyatlarına marağın xeyli artırılmışdır.

Antarktidanın təkində Hondvana kompleksinin saya-hesaba gəlməyən mineral resursları toplanılmışdır. Amerikan geoloqu L.Quldun hesablamalarına görə, Cənub Qütbü qıtəsində daş kömür ehtiyatı bütün yerdə qalan materialların bir yerdə götürülmüş ehtiyatından artıqdır. Şərqi Antarktika platformasının çexolunu əmələ gətirən müxtəlif yaşlı (devondan təbaşirə qədər) çöküntülər («Bikon» seriyasının çöküntüləri) qalınlığı 3 km-ə çatan qumdaşları, alevrolitlər və gil şistləri ilə təmsil olunmuşdur. Seriyanın çöküntüləri çoxlu say kömür layıcıqları saxlayır. Kömürlər yüksək külliliyi ilə fərqlənirlər. V Georq Sahili torpağında kömürlü şistlər aşkar edilib.

Qərbi Antarktidada dəmir filizləri, kvars-pirit filizləri, mis, qurğuşun məlumdur; Şərqi Antarktidanın bir çox rəyonlarında mis kolçedanı, qurğuşun və qalay saxlayan qalenit, cassiterit mineralları, nikellə, xromla, molibdenlə zəngin olan minerallar tapılmışdır; monasit, manqan və qızılın olması güman edilir. Lyutsov-Xolm körfəzi sahilində uran filizi aşkar edilib. Mod Kralicası torpağında çoxsaylı qrafit kütlələri, Enderbi torpağında muskovit və floqolit (mikaların hasil edilməsi üçün istifadə edilən minerallar) müəyyən edilmişdir.

Dünya birliyi tərəfindən Antarktidada 2048-ci ilə kimi mineral-xammal çıxarılmasına qadağa qoyulmuşdur; hesab edilir ki, hasilat prosesində buzlaqların parçalanması nəticəsində onlar əriyib suya çevrilə bilər; başqa sözlə, su altında batma təhlükəsi vardır.

Son onilliklər Yerin buzlaq vilayətlərində və birinci növbədə Antarktida və Qrenlandiyada çox müxtəlif elmi tədqiqat işləri aparılmağa başlanılmışdır. Məsələlərin müümət əhəmiyyət kəsb etməsi və elmi tədqiqatların həcmi, onların böyük maliyyə sərfi tələb etməsi six beynəlxalq əməkdaşlığı, tədqiqatların kooperasiyasını və konkret tematik layihələrdə qüvvələrin cəmləşdirilməsini tələb edir; bilavasitə bu səbəbdən, keçən əsrin 50-ci və 60-ci illəri üçün səciyyəvi olan milli kompleks proqramlardan uzunmüddətli beynəlxalq layihələrə keçmək labüb oldu.

Bu layihələr üzrə tədqiqatların müvəffəqiyyətlə aparılması ona görə mümkün oldu ki, çöl qlyasioloji işləri təcrübəsinə yeni metodlar və texniki vəsaitlər, xüsusən, buzlaqların və buz örtüklərinin öyrənilməsində informativliyi və kompleks öyrənilməsi ilə fərqlənən buruq qazmaları və kernin bü-

tövlükde götürülməsi olmuşdur. Belə ki, səksəninci illərin əvvəlində Qrenlandiya buz örtüyünün öyrənilməsi üzrə Beynəlxalq layihə GİSP 1 başa çatdı; layihə ABŞ-ın Milli elm fondunun təşkilatçılığı altında bir sıra Avropa ölkələrinin (Danimarka, Fransa, AFR, İsveçrə) iştirakı ilə həyata keçirildi. Layihənin ən əsas nailiyyəti bütün buzlaq qatını keçməklə 2038 m dərinliyində buruq quyusunun qazılması olmuşdur. 90-ci illərin əvvəlində həmçinin Qrenlandiyada iki Beynəlxalq layihə müvəffəqiyyətlə yerinə yetirilmişdir: Avropa elm fondunun (Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İtaliya, Fransa, AFR və İsveçrənin iştirakı ilə) kolonkalı qazma layihəsi (GRİP) və ABŞ Milli elm fondu tərəfindən dəstəklənən GİSP 2 layihəsi. Nəticədə, Qrenlandiyanın buzlaq örtüyünün maksimal qalınlığa malik olan rayonunda dərinliyi 3029 m (1992-ci il) və 3053 m (1993-cü il) olan iki buruq qazmasında bütün kəsiliş üzrə kern əldə edildi.

Hazırda bu fondlar, habelə Avstraliya, ÇXR və Yaponiyanın Milli fondları Antarktikada buz örtüyünün intensiv tədqiqatlarını davam etdirirlər. Rusiya da bu tədqiqatlarda fəal iştirak edir; ölkənin Milli programı çərçivəsində Antarktidanın mərkəzi hissəsinin buz örtüyünün dərinlik quruluşu, tərkibi və dinamikası öyrənilir, həmçinin Fransa və ABŞ-la birlikdə bu mövzunu əhatə edən bir sıra müştərək proqramlara uyğun olaraq Vostok qitədaxili stansiyasında buzlaq qatını bütbüüt keçməklə dərin buruq qazması layihəsi müvəffəqiyyətlə həyata keçirilir. 1998-ci ildə buzlaqlarda dərin buruq quyularının qazılmasına mütləq dərinliyi baş tutmuşdur – 3623 m.

Antarktida praktiki olaraq mənimsənilmək üçün potensial obyekt kimi ən ekstremal təbii-iqlim şəraitlərinin

uyğunlaşması ilə səciyyələnir: quruda, demək olar ki, xalis buz örtüyü və şelfdə ağır buzlar, aşağı mənfi temperatur, təchizat məntəqələrindən fövqələralı məsafə, spesifik nəqliyyat şəraiti, infrastrukturun büsbütün olmaması və s. Bu səbəbdən, indiyə qədər buruqların buzlaqlarda və buzlaqaltı çöküntülərdə qazılma texnologiyası və tədqiq edilməsi həll olunmamış qalır.

Bu, ilk növbədə ekoloji cəhətdən təhlükəsiz texnologianın yaradılması ilə bağlıdır, çünkü müxtəlif növ dağ qazmalarının – karyerlərin, şaxtaların, karxanaların, buruq quyularının keçilməsi ətraf mühitin praktiki olaraq bütün təşkiledicilərinin: atmosfer havasının, yerüstü və yeraltı suların, landşaftın, bitkilərin və heyvanat aləminin dəyişməsinə (əsas etibarı ilə pisləşməsinə) səbəb olacaqdır. Qazma prosesində ekoloji təhlükənin əsas mənbəyi istifadə edilən yuyucu mühitin və onların tullantılarının atmosferdə, hidrosferdə, geosferdə, və biosferdə fiziki-kimyəvi proseslərin aktivləşməsinə səbəb ola bilməsidir.

Buzlaqlarda buruq qazması üçün spesifik yuyucu məhlullar qarşısında xüsusi tələblər qoyulur:

- a) idarə edilən sıxlıq 900-950 kq/m arasında olmalıdır;
- b) şaxtaya davamlılıq (Mərkəzi Antarktidada buzun temperaturu – 57°C-dir);
- c) özlülüğün aşağı olması, quyuda boruların aşağı salma-qaldırma əməliyyatının aparılması üçün özlülük 1 m/san-dən az olmamalıdır;
- ç) yüksək stabillik;
- d) qazma avadanlığı və alətlərində, habelə buruq qurğuları və cihazlarında istifadə edilən müxtəlif materiallara münasibətdə yuyucu məhlulların inertliyi;

- e) təhlükəsizlik (istehsal, yanğın əleyhinə, sanitar, ekoloji) normaları və tələblərinə uyğunluq;
- f) mümkün və nisbətən aşağı qiymət.

Yuyucu məhlullara ekoloji təmizlik nöqteyi-nəzərindən olan tələbat böyük əhəmiyyət kəsb edir, çünki təbii şəraitlərin unikal uyğunluqlarını cəmləşdirən qütb rayonlarında ətraf mühitə təsirin nəticələri bərpa olunmaz qəza xüsusiyyəti daşıya bilər.


Tam əminliyi ilə demək olar ki, bu gün istifadə edilən yuyucu məhlulların heç biri buzlaqda buruq quyularının qazılmasında ekoloji təhlükəsizlik tələblərinə cavab vermir.

Antarktidanın buz örtüyü altında göllərin aşkar edilməsindən sonra ekoloji təmiz yuyucu məhlul seçimi problemi daha da aktuallaşmışdır.

Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Antarktik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Hövzənin uzanması üzrə maksimal uzunluğu 230 km, sahəsi – 14 min km^2 -dir. Buzlağın bu yerdə qalınlığı 3750 m, buz altındaki su qatı isə 670 m-dir (şəkil 49). Ümumiyyətlə isə, Vostok gölünün maksimal dərinliyi 1200 m-ə çatır. Gölün dibində dib çöküntülərinə oxşar mürəkkəb quruluşlu, cəmi qalınlığı 90-dan 330 m-dək çatan təbəqə müşahidə edilir.

Hazırda istər Rusiya, istərsə də digər xarici ölkə alimləri Vostok gölünün distansion üsullarla öyrənilməsindən daha çox gölə bilavasitə daxil olmaq üçün müxtəlif üsulların işlənilməsi ilə məşğul olurlar. Vostok stansiyasında buruq

qazması 1998-ci ildə 3623 m dərinlikdə buzlaqaltı gölün səthindən təxminən 130 m yuxarıda dayandırılmışdır, qazmanı dolduran aviasiya yanacağı (TC-1) ilə florkömür (HCFC) qatışığı gölə daxil olduğu təqdirdə buzlaqaltı suyun bərpa olunmaz çirkənməsinə səbəb ola bilər.




Şəkil 49. Buzlaqaltı gölün «açılma» sxemi: 1-qar-firn çöküntüləri; 2-buz qatı; 3-üstü açılan Vostok gölü; 4-dib çöküntüləri; 5-köklü süxurlar; 6-oturdumu boru; 7-silisium-üzvi məhlulu.

Alimlər bu fikirdəirlər ki, gölə çıxış aşağı temperaturlu silisium-üzvi məhlulun buruq quyusuna doldurulub qazılması yolu ilə həyata keçirilə bilər. Məhlulun buzlaqaltı su ilə bilavasitə teması zamanı hövzəyə müasir mikrofloranın düşməsi ehtimalı baş verməyəcəkdir və güman etmək olar ki, Vostok gölündə yəqin ki, mövcud olan mikroorganizmlərin həyat fəaliyyətinin saxlanması təmin olunacaqdır.


SÜXURLARIN TƏSVİRİ

Antarktidadan gətirilmiş 23 nümunədən 11-i mikroskopik və rentgen-spektral üsulla tədqiq edilmişdir. Ondardan 7, 15, 16-cı nümunələr eyni tərkibli səxurlardan ibarətdir.



Nümunə 1

Xırda və ortadənəli, yaşılımtıl-boz rəngli, qismən sıstləşmiş səxur. Şistləşmə müstəvilərinə 50-55° bucaq altında sürüşmə şırımları müşahidə edilir. Sürüşmə müstəviləri boyunca 0,5-1,0 mm qalınlığında ağ rəngli kvars-karbonat damarcıqları inkişaf edib. Damarcıqların doluqları sulfat turşusunun təsiri ilə qaynama verir, xlor turşusunun təsiri zəif müşahidə edilir.



Slif 1(nümunə 1). Nikol I; +55^x

Süxurun tərkibində 0,3-1,0 mm ölçülərdə nadir filiz minerallarının, çox güman ki, xromit və ya maqnetit möhtəviləri rast gəlir.

Mikroskop altında süxur təqribən 80% qırıntılardan ibarət aydın qırıntı struktura malikdir. Qırıntılar 20%-ə qədər doluq tipli sementlə bitişib. Qırıntılar kəskin sərhədli bucaqlı, bucaqlı-yuvarlaq şəkildə olub, 0,038x0,5 mm ölçülü alevritdən, 90%-ə qədər kvarsdan ibarətdir. Süxurun tərkibində plagioklaz, kvars, muskovit, sfen qırıntıları da müşahidə edilir.


Sement, qırıntıları tez-tez incə haşiyə ilə sərhədləndirən serisit aqreqatından ibarətdir. Nadir hallarda sementdə xloritin xırda ləkələri müşahidə edilir. Güman ki, ilkin sementin tərkibi gildən ibarət olub, metamorfizm nəticəsində gil-sement serisit-xlorit aqreqatına qədər kristallaşıb.

Süxur: metamorfizləşmiş, serisit sementli kvarslaşmış alevrolit özüllü şist.



Nümunə 2.

Ağ-boz, 1-5 mm paralel zolaqlı tam karbonat tərkibli süxur. Turşunun təsirindən ağ zolaqlarda kəskin qaynama baş verir, tünd zolaqlarda qaynama zəif gedir.



Slif 2 (nümunə 2). Nikol II; 55x

İncə və orta zolaqlı süd-ağ rəngli sűxur. Zolaqlarda 90° bucağa yaxın paralel şistləşmə çatları inkişaf edib. Mikroskop altında $0,056 \times 0,28$ mm ölçülərdə karbonat yığınları müşahidə edilir. Sűxurun tərkibində tək-tək muskovit dənələri görünür. Bir sıra karbonat dənələrində ikiləşmə müstəviləri rast gəlir.


Sűxur: homogen əhəngdaşı.



Nümunə 3



Nümunə 4



Nümunə 6


İncə və xırda dənəli, tünd boz-qaramtıl sűxur. 1,5-2,0 sm qalınlığında süd-ağ rəngli kvars damarları ilə kəsiilib. Sűxur kifayət qədər kvarslaşdır, sulfat turşusuna qarşı neytraldır.




Şlif 15 (nümunə 3,4,6). Nikol II; 55^x

Iri kristallik və incə dənəli tünd karbonat yığınlarından ibarət süxur. Mikroskop altında süxur $0,5 \times 1,3$ mm ölçülərdə iri kristallik və incə dənəli tünd karbonat yığınlarından ibarətdir. Bəzən bucaqlı alevrit müxtəlif ölçülərdə kvars dənələri və sarımtıl-qonur rəngli dəmir hidrooksidləri yığınaqlarına rast gəlinir. Çox güman ki, süxurun özülündə müşahidə edilən tünd kirli material yosunlu əhəngdaşıdır (?).


Süxur: metamorfizləşmiş yosunlu kristallik şist.




Nümunə 10



Nümunə 11



Nümunə 12



Nümunə 13



Nümunə 14


Bütün sűxurlar açıq, tünd-boz rəngli fillitvari metamorfik şistlərdən ibarətdir.

Bəzi hallarda mükəmməl şistləşmə müşahidə edilir.


Şistləşmə müstəviləri boyunca tez-tez sürüşmə cizgiliyi və sürüşmə güzgüsi rast gəlir.

Sűxurlar turşulara qarşı heç bir reaksiya vermir. Bu sűxurların daxili quruluşu ilə 17 və 19-cu nümunələrin daxili quruluşu eynidir. Lakin tərkiblərində daha çox muskovit və serisit minerallarının olması ilə fərqlənirlər.

Sűxurlar: fillitvari metamorfik şistlər.




Nümunə 5



Nümunə 7




Nümunə 8



Nümunə 9



Nümunə 15



Nümunə 16

Bərabərdənəli bozumtul qonur rəngli kvarsitvari, 1-3mm qalınlığında açıq və tünd-bozumtul qonur zolaqlı süxur. Zolaqlığın istiqamətinə 55° bucaq altında inkişaf etmiş bəzi çatlar müşahidə edilir.



Şlif 5, 7, 8, 9 (nümunə 5, 7, 8, 9). Nikol II; 55x




Şlif 15, 16 (nümunə 15, 16). Nikol II; 55^x

Mikroskop altında qırıntıal struktur aydın görünür. Qırıntılar təqribən 80% təşkil edir. 20%-lik sement öz növbəsində boşluqları doldurur. Qırıntıların sərhədləri son dərəcə aydındır; onlar bucaqlı, bucaqlı-yuvarlaq şəkildədir. Ölçüləri 0,084-0,84 mm arasında dəyişir; 0,33-0,42 mm fraksiya üstünlük təşkil edir, bu da orta dənəli qumdaşı olaraq qəbul edilə bilər.

Qırıntıların tərkibi: 90%-ə qədər aşınmış serisitləşmiş çöl şpatı, kvarsit, sfen, apatit, muskovit, epidot və filiz mineralları. Sonuncular yer-yer aşınaraq dəmir oksidinə çevrilib, sementdə qabiq halında yayılıb; kvarsda tez-tez qaz-maye daxilolmaları müşahidə edilir; kvarsın bəzi dənələrində incə iynəvari, çox güman ki, aktinolit bitikləri rast gəlir.


Süxur: kvars qumdaşı.



Nümunə 17

*Xırda və incədənəli, tünd-yaşılımtıl boz rəngli, yer-
yer 1-2 mm qalınlığında açıq rəngli kvars zolaqlı, şistləş-
miş sűxur.*

Qonur dənəli materialın budinləri müşahidə edilir.




Şlif 17 (nümunə 17). Nikol II; 55x

Mikroskop altında qırıntılar struktur müşahidə edilir;
qırıntılar təqribən 80% təşkil edir, dolma tipli sementlə

bərkisib; qırıntılar bucaqlı, bucaqlı-yuvarlaq formada olub, ölçüləri 0,14-0,84 mm təşkil edir; qırıntılar kvardan, kvarslaşmış şistlərdən, çöl şpatından, sfendən, muskovit və epidotdan ibarətdir. Sementin tərkibi kristallik serisit aqreqatından əmələ gəlmışdır.


Süxur: kvarslaşmış qumdaşı özüllü metamorfik şist.



Nümunə 19

Xırda və incədənəli, tünd-yaşılımtıl, yer-yer dəmir oksidinin təsiri nəticəsində törəmə qonur rəngli süxur.


Süxurda mükəmməl şistləşmə müşahidə edilir. Şistləşmə müstəviləri boyunca fasıləli incə (1mm-ə qədər) kvars damarcıqları inkişaf edib (süxur 17-ci nümunə ilə eynidir).



Slif 19 (nümunə 19). Nikol II; 55^x


Mikroskop altında kvarsın çoxlu porfiroblastları və onların bir-birinə körfəzvari keçən sərhədləri ilə qabarıqlı bitikləri müşahidə edilir. Kvarsın porfiroblastları kvars-muskovit yer-yer mikroqırçınlı aqreqatları ilə əhatə edilib.

Süxur: mikroqırçınlı, porfiroblast kvars-muskovit kristallik şist.



Nümunə 18


Massiv, incə və xırda dənəli kvarsitləşmiş tünd-yaşılımtıl süxur. Qismən şistləşmə müşahidə edilir. Şistləşmə müstəviləri boyunca və əks istiqamətlərdə 0,5-1,0mm qalınlığında kvars damarcıqları inkişaf edib.



Şlif 18 (nümunə 18). Nikol II; 55^x


Mikroskop altında süxur kvarsın sistləşmə istiqamətində formasını dəyişmiş və dartılmış porfiroblastlarından ibarətdir. Porfiroblastlar bəzən mikroqırçınlı kvars-muskovit kütləsi ilə haşıyələnib.

Süxur: porfiroblast kvars-muskovitli kristallik sist.



Nümunə 23

Süd-ağ rəngli, massiv kvars-karbonat kütləsi.



Şlif 23 (nümunə 23). Nikol +; 55^x

Mikroskop altında irikristallik karbonat (mərmər) damarıqları ayrı-ayrı kütlələr halında müxtəlif dənəli (0,028-0,84mm) kvarsla əvəzlənir.

Süxur: kvarslaşmış mərmər və yaxud kvars-karbonat damar kütləsi.

ӘДӘВІYYАТ

1. Айзекс Б., Оливер Дж. Сайкс Л. Сейсмология и новая глобальная тектоника / В кн.: «Новая глобальная тектоника». М., Мир, 1974, с.133-179
2. Антарктика. Доклады комиссии, в. 1-6. М., 1961-1966
3. Атлас Антарктики, т.1, М.-Л., 1966
4. Барков Н.И., Тарасова Ж. А. Антарктика. Десять лет советских исследований в Антарктике. Библиографический указатель отечественной литературы за 1956 – 1965 г. Л., 1968
5. Беллинсгаузен Ф.Ф. Двукратные изыскания в Южном Ледовитом океане и плавание вокруг света. 3 изд. М., 1960
6. Буллен К.Е. Введение в теоретическую сейсмологию. М., Мир, 1966
7. Вайн Ф., Мэтьюз Д. Магнитные аномалии над океаническими хребтами / В кн.: «Новая глобальная тектоника». М., Мир, 1974, с.32-37
8. Вегенер А. Происхождение материков и океанов / В кн: «Современные проблемы естествознания». М.-Л., Госиздат, 1925, 145 с.
9. География Антарктиды. М., 1968
10. Деменицкая Р.М. Кора и мантия Земли. М.: Недра, 1975, 254 с.
11. Диц Р., Холден Дж. Распад Пангейи / В кн.: «Новая глобальная тектоника». М., Мир, 1974, с.315-329
12. Договор об Антарктике. Ведомости Верховного Совета ССР, 1961, раздел 1, №31, с.329
13. Котляков В.М., Снежный покров Антарктиды и его

- роль в современном оледенении материка. М., 1961.
14. Зоненшайн Л.П., Кузьмин М.И., Моралев В.М. Глобальная тектоника, магматизм и металлогения. М., Недра, 1976, 231с.
15. Мигдисова Н.А., Сущевская Н.М., Латтенен А.В. и др. Вариации составов клинопироксенов базальтов различных геодинамических обстановок из района Антарктиды // Петрология, 2004, т.12, №2, с. 206-224
16. Миясира А. Метаморфизм и связанный с ним магматизм в свете положений тектоники плит / В кн.: «Новая глобальная тектоника», М., Мир, 1974, с.243-265
17. Мовчан А.П. Правовой статус Антарктики – международная проблема / В кн.: «Советский ежегодник международного права». М.: 1960, с.342-356
18. Молодцов С.В. Договор об Антарктике // Советское государство и право, 1959, №5, с.64-72
19. Нестеренко Г.В., Аристкин А.А. Глубины кристаллизации базальтовой магмы // Геохимия, 1993, №1, с.77-88
20. Носова А.А., Сазонова Л.В., Наркисова В.В., Симакин С.Г. Элементы-примеси в клинопироксенах из палеозойских вулканитов Тагильской островной дуги Среднего Урала // Геохимия, 2002, №3, с.254-268
21. Пейве А.А., Турко Н.Н., Сколотнев С.Г. и др. Тройное сочленение Буве, особенности строения и эволюции // Труды ГИН РАН. Проблемы геодинамики литосферы. М., Наука, 1999, Вып. 511, с.91-109
22. Первая русская Антарктическая экспедиция 1819-1821 гг. и ее отчетная навигационная карта, Л., 1963;
23. Проблемы Арктики и Антарктики / Сбор. статей, в. 1-27, Л., 1959-1967

24. Ронов А.Б., Ярошевский А.А. Химический состав земной коры / В кн.: «Связь поверхностных структур земной коры с глубинными». Киев, Наукова думка, 1971, с.192-207
25. Советская комплексная Антарктическая экспедиция / Информационный бюллетень, в. 1-66, Л., 1958 -1967
26. Советская комплексная Антарктическая экспедиция. Материалы, т. 1-51, Л., 1959-1967
27. Сорохтин О.Г. Плотностная конвекция в мантии Земли и возможная природа тектонических циклов // Изв. АН СССР, сер. Физика Земли, 1974, №5, с.29-42
28. Сущевская Н.М., Коптев-Дворников Е.В., Пейве А.А. и др. Особенности процесса кристаллизации и геохимии толеитовых магм западного окончания Африкано-Антарктического хребта (хребет Шпинс) в районе тройного сочленения Буве // Российский журнал наук о Земле. 1999, т.1, №3, с. 221-248
29. Сущевская Н.М.. Мигдисова Н.А., Беляцкий Б.В., Пейве А.А. Образование обогащенных толеитовых магм в пределах западной части Африкано-Антарктического хребта (Южная Атлантика) // Геохимия, 2003, №1, с. 1-22.
30. Хайн В.Е. Региональная геотектоника. М., Недра, 1979, 356с.
31. Хайн В.Е. Основные этапы тектонического развития Земли и их отражение в минерагенезе // Геология рудных мест., 2003, т.42, №5
32. Хейрцлер Дж., Диксон Г., Херрон Э. и др. Морские магнитные аномалии, инверсии геомагнитного поля и движения океанического дна и континентов / В кн.: «Новая глобальная тектоника». М.: Мир, 1974, с.38-57

- 33.** «Antarctic Journal of the United States», v.1, Wash., 1966
- 34.** Birsh F. Composition of the Earths mantle // Geophys. J. R. Astr. Soc., 4, 295-311, 1961
- 35.** Brown G.C., Fufe W.S. The transition from metamorphism to melting: status of the granulite and eclogite facies. Proc. 24th IGC, Montreal, sect. 2, 27-34, 1972
- 36.** Brown G.C., Mussett A.E. The Inaccessible Earth. London. George Allen 8, UNWIN, 1981
- 37.** Cann J.R. New model for the structure of ocean crust. Nature, **226**, 928-930, 1970
- 38.** Cann J.R. A model for oceanic crystal structure developed. Geophys. J.R. Astr. Soc., **39**, 169-187, 1974
- 39.** Christensen N.I., Salisbury M.H. Structure and constitution of the lower oceanic crust. Rev.geophys. space phys., **13**, 57-86, 1975
- 40.** Clifford T.N. The structural framework of Africa. In: African magmatism and tectonics, T.N. Clifford. I.G.Gass (eds.), 1-26 London: Oliver and Boyd, 1970
- 41.** Coleman R.G. Ophiolites: ancient oceanic lithosphere? Heidelberg: Springer-Verlag, 1977
- 42.** Dewey J.E., Bird J.M. Origin and emplacement of the ophiolite suite: Appalachion ophiolits in Newfoundland // J. Geophys. Res., 76, 1971, 3179-3206
- 43.** Eaton J.P., Murata K.T. How volcanoes grow. Science, **132**, 925-938, 1960
- 44.** Faber S., Bamford D. Lithospheric structural contrasts across the Caledonides of northern Britain. Tectonophysics, **56**, 17-30, c.1979
- 45.** Forsyth D., Uyeda S. On the relative importance of the driving forces of plate motion // Geophys., J.R. Astr,

Soc. **43**, 1975, 163-200

46. Fyfe W.S. Archaean tektonies. Nature, **249**, 1974
47. Garland G.M. Introduction to geophysics: mantle, crust and core. Philadelphia: W.B.Saunders, 1971
48. Gass L.G. Smewing J.D. Ophiolites: obducted oceanic lithosphere. In: The sea. C.Emillani (ed), Vol.7, The ocean lithosphere. New York: Willey, 1980.
49. Green D.H., Rinqwood A.E. Mineral assemblages in a model mantle composition // J. geophys. res., **68**, 937-945, 1963.
50. Green D.H. The origin of basaltic and nephelinitic magmas in the Earth's mantle. Tectonophysics, **7**, 409-422, 1969.
51. Hart S.R., Blusztajn J., Wesley E. et al. Hobbs Coast Cenozoic volkanism: Implications for the West Antarctic rift sistem. Chemical Geology, 1977, v.139, p.223-248
52. Hargraves R.B. Precambrian geologic history. Science, **193**, 363-371, 1976.
53. Heier K.S. The distribution and redistribution of heat-producing elements in the continents. Phil. trans. R. Soc. Lond. **288A**, 393-400, 1978.
54. Ito K., Kennedy G.C. The fine structure of the basalt-eclogite transition. Min. Soc. Am. spec. paper, **3**, 77-84, 1970.
55. Lee W.H.K., Uyeda S. Review of heat flow data. In: Terrestrial heat flow. W.H.K. Lee (ed.): Am. Geophys. Union geophysical monograph. No. 8, 1965.
56. Matthews D.H., Lort J., Vertue T., Poster C.K., Gass I.G. Seismic velocities at the Cuprus outcrop. Nature phys. sci., **231**, 200-201, 1971.
57. McElhinny M.W. Palaeomagnetism and plate tectonics. Cambridge University Press, 1973.

- 58.** McElhinny M.W., Embleton B.J. Precambrian and early Palaeozonic palaeomagnetism in Australia. Phil. trans. R. Soc. Lond., **280A**, 417-432, 1976
- 59.** Nimis P., Ulmer P. Clinopyroxene geobarometry of magmatic rocks. Part 1: An expanded structural geobarometer for anhydrous and hydrous, basic and ultrabasic systems // Contrib. Mineral. Petrol. 1998, V.133, p.122-135
- 60.** McKenzie D.P. Plate tectonics. In: Robertson E.C., ed., The Nature of the Solid Earth, McGraw-Hill New York, N.Y. 1972, 323-360
- 61.** Putirka K., Johnson M., Kinzler R. et al. Thermobarometry of mafic igneous rocks based on clinopyroxene-liquid equilibria, 0-30 kbar // Contrib. Mineral. Petrol. 1996, V. 123, p.92-108
- 62.** O'Nions R.K., Evensen N.M., Hamilton P.J., Carter S.R. Melting of the mantle past and present: isotope and trace element evidence. Phil. trans. R. Soc. Lond., **288A**, 547-559, 1978
- 63.** Ringwood A.E. Major A. The system Mg₂SiO₄ at high pressures and temperatures. Phys. Earth planet. interiors, **3**, 89-108, 1970
- 64.** Sack R.O., Ghiorso M.S. Thermodynamics of multicomponent pyroxenes: III. Calibration of Fe²⁺(Mg)₋₁, TiAl₂(MgSi₂)₋₁, TiFe₂₃⁺(MgSi₂)₋₁, AlFe₃⁺(MgSi)₋₁, NaAl(CaMg)₋₁, Al₂(MgSi)₋₁ and Ca(Mg)₋₁ exchange reactions between pyroxenes and silicate melts // Contrib. Mineral. Petrol. 1994, V.118, p.271-296
- 65.** Schubert G., Yuen D.A., Turcotte D.L. Role of phase transitions in a dynamic mantle. Geophys. J.R. Astr. Soc., **42**, 705-735, 1975.

66. Sclater J.G., Franchetau J. The implications of terrestrial heat flow observations on current tectonic and geochemical models of the crust and upper mantle of the Earth. *Geophys. J.R. Astr. Soc.*, **20**, 509-542, 1970.
67. Sclater J.G., Jaupart C., Galson D. The heat flow through oceanic and continental crust and the heat loss of the Earth // *Rev. Geophys. and space phys.*, **18**, 269-311, 1980
68. Smith P.J. Topics in geophysics. Milton Keynes: Open University Press, 1973
69. Turcotte D.L., Oxburgh E.R. Intra-plate volcanism. *Phil. trans. R. Soc. London*, **288A**, 561-579, 1978
70. Uyeda S. The new view of the Earth. San Francisco: W.H.Freeman, 1978
71. Veizer J. $^{87}\text{Sr}/^{86}\text{Sr}$ evolution of seawater during geologic history and its significance as an index of crustal evolution. In: *The history of the Earth*, B.F.Windley (ed.), 569-578. London: Wiley, 1976.
72. Watson J.V. Precambrian thermal regimes. *Phil. trans. R. Soc. Lond.*, **288A**, 431-440, 1978
73. Wegener A. *The Origin of Continents and oceans*, 4 th ed., Dover, Ne York, **246**, 1966.
74. Wilson J.T. A possible origin of the Hawaiian islands // *Can. J. phys.* **41**, 863-870, 1963
75. Windley B.F. The evolving continents. Chichester: Wiley, 1977.
76. Windley B.F. Evidence for land emergence in the early-to-middle Precambrian. *Proc. Geol. Ass.*, **91**, 13-23, 1980.
77. Wyllie P.J. The dynamic Earth. New York: Wiley, 1971.
78. www.scar.org/ Scientific Committee on Antarctic Research (SCAR)

- 79.** <http://usarc.usgs.gov/> United States Antarctic Resource Center (USARC)
- 80.** http://usarc.usgs.gov/antarctic_atlas/ The Atlas of Antarctic Research at USARC
- 81.** www.antarctica.ac.uk/ British Antarctic Survey
- 82.** www.ipcc.ch/ Intergovernmental Panel on Climate Change (IPCC)
- 83.** <http://apc.mfa.government.bg/> Antarctic Plasenames Commission of Bulgaria
- 84.** [www.mfa.government.bg/uploads/imgs/Livingston/Livingston.jpg//](http://www.mfa.government.bg/uploads/imgs/Livingston/Livingston.jpg) Л.Иванов и др., Карта о-вов Ливингстон и Гринвич
- 85.** www.myworldshots.com/ru/Antarctica. Фотографии со всего света. Антарктида
- 86.** <http://rgo.msk.ru/commissions/polar/> Отделение географии полярных стран Московского центра Русского географического общества
- 87.** <http://tor.qbc.ru/societu/24/02/2008/144236.shtml>. Ледники Антарктиды стремительно «мигрируют» в океан
- 88.** www.antarctic.spb.ru/blogs.php?action=show_member postowner ID= 1-постид=6.Антарктическая группа SPQİ (LQİ).LMI/SPMI (Mining İnstitute)
http://earthobservatory.nasa.gov/Newsroom/NewImages/images.php3?img_id=17838. Изменения температуры с 1981 по 2007 гг.(NASA).

MÜNDƏRİCAT

Ön söz	6
I Fəsil. Yerin əmələ gəlməsi, daxili quruluşu və inkişafı	8
1.1. Mantiya və okean qabığı	8
1.2. Dinamik mantiya	22
1.3. Qitə qabığı	41
1.4. Paleomaqnit qütblərin dolaşma əyriləri	67
1.5. Yer qabığının istiqamətlənmiş inkişaf tarixi və bəzi mülahizələr	81
1.6. Pangeya fövqəlqitəsi, onun parçalanması və müasir qitələrin yaranması	88
II Fəsil. Antarktida, yaxud statusu müəyyən edilməmiş ərazi	111
III Fəsil. Antarktida	120
3.1. Qitənin kəşfi	120
3.2. Fiziki-coğrafi xüsusiyyətləri, iqlimi, təbii sərvətləri	129
3.3. Geoloji quruluşu	139
3.4. Antarktida qitəsinin maqmatizmi	170
IV Fəsil. Cənub yarımkürəsində Antarktidanın tutduğu mövqe	193
V Fəsil. Antarktidanın mineral-xammal resursları, istismar perspektivləri və ortaya çıxan ekoloji problemlər	205
Əlavə. Süxurların təsviri	214
Ədəbiyyat	225
Bura Antarktidadır (şəkillər seriyası)	233

**Hüseyn Seyid oğlu BAĞIROV
Vasif Məmməd Ağa oğlu BABAZADƏ
Əhməd Fərhad KƏRİMOV**

**İlk Azərbaycan-Antarktida Ekspedisiyası.
Cənub Qütbünə xizək yürüşü**

III KİTAB

Hondvananın donmuş parçası

(Antarktidada geoloji tədqiqatlar istiqamətində bir töhfə)

Direktor: *Sevda Mikayıqlıqızı*
Tərtibatçı: *Şamil Qurbanov*

Çapa imzalanıb: **17.12.2009**

Həcmi: **15,25**

Tiraj: **1000**

“Ziya”
ziyamika@rambler.ru